

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına  
Uyğun Hazırlanmış Maliyyə Hesabatları və  
Müstəqil Auditorların Rəyi  
31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MÜNDƏRİCAT

### Səhifə

Maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı rəhbərliyin bəyanatı .....	1
Müstəqil auditorların rəyi .....	2-4

Maliyyə vəziyyəti haqqında hesabat .....	5
Mənfeət və ya zərər və digər məcmu gəlir haqqında hesabat.....	6
Kapitalda dəyişikliklər haqqında hesabat.....	7
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat.....	8-9

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

1. Giriş .....	10
2. Maliyyə hesabatlarının hazırlanmasının əsasları.....	11
3. Əsas uçot siyaseti.....	13
4. Yeni və yenidən işlənilmiş standartların və şəhərlərin qəbul edilmesi .....	30
5. Dərc olunmuş, lakin hazırda qəbul olunmamış standartlar və şəhərlər.....	31
6. Xalis faiz gelirləri .....	33
7. Gözlənilən kredit zərəri.....	33
8. Haqq və komissiya gelirləri .....	34
9. Haqq və komissiya xərcləri.....	34
10. Digər gelirlər.....	34
11. İnsan resursları üzrə xərclər .....	35
12. İnzibati və digər xərclər .....	35
13. Pul vəsaitləri və onların ekvivalentləri.....	35
14. Banklarda yerləşdirilmiş depozitlər .....	36
15. Amortizasiya olunmuş dəyərdə borc alətləri .....	37
16. İpoteka kreditləri .....	37
17. Əmlak, avadanlıq və qeyri-maddi aktivlər .....	44
18. Aktivdən istifadə hüququ və icarə öhdəlikləri .....	46
19. Maliyyə icarəsi üzrə alınacaq vəsaitlər .....	47
20. Satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondu.....	48
21. Digər aktivlər .....	48
22. Buraxılmış qiymətli kağızlar.....	49
23. Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün nəzərdə tutulmuş vəsaitlər .....	49
24. Gələcək dövrün gelirləri .....	50
25. Digər öhdəliklər .....	50
26. Nizamnamə kapitalı və dövlət büdcəsindən ayırmalar .....	50
27. Kapital Ehtiyatı .....	50
28. Seqmentlər üzrə təhlil .....	51
29. Risklərin idarə edilməsi, korporativ idarəetmə və daxili nəzarət .....	51
30. Şərti öhdəliklər, təshhüdlər və əməliyyat riskləri .....	63
31. Əlaqalı tərəflərlə əməliyyatlar .....	64
32. Maliyyə aktivləri və öhdəlikləri: ədalətli dəyər və mühasibat təsnifatları .....	65
33. Hesabat dövründən sonra baş vermiş hadisələr.....	68

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI  
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI  
31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

Bu bəyanat Azərbaycan Respublikası İpoteqa və Kredit Zəmanət Fondunun (bundan sonra “Fond”) maliyyə hesabatları ilə bağlı Fondun rəhbərliyi və müstəqil auditorun məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır. Rəhbərlik 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixdə başa çatmış maliyyə ili üzrə məcmu gəlirləri, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərkətini əks etdirən maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq düzgün şəkildə hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsədə uyğun fərziyyələrin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS-ə müvafiq hazırlanması və ya hər hansı bir kənarlaşma olduqda onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Maliyyə hesabatlarının fasilsizlik prinsipi əsasında hazırlanması.

Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Fond daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Fondun maliyyə hesabatlarının və mühasibat sisteminin MHBS-ə uyğun təşkili;
- Mühasibatlıq sisteminin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təşkili.

31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə Fondun maliyyə hesabatları 14 aprel 2022-ci il tarixində Fondun Rəhbərliyi tərəfindən təsdiq edilmişdir.

Rəhbərlik tərəfindən:



Fəxri Kazimov  
İdarə Heyətinin sədri

14 aprel 2022-ci il  
Bakı, Azərbaycan Respublikası



Fariz Axundov  
Maliyyə Departamentinin direktoru

14 aprel 2022-ci il  
Bakı, Azərbaycan Respublikası

10-68-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

City Point Baku, 9<sup>th</sup> floor  
J. Mammadguluzadeh str., 102A  
Baku, AZ1022, Azerbaijan

T: +994 (12) 404 7 666  
F: +994 (12) 404 7 667

office@bakertilly.az  
[www.bakertilly.az](http://www.bakertilly.az)

## MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Rəhbərliyi və Himayəçilik Şurasına:

### *Rəy*

Biz Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra “Fond”) 31 dekabr 2021-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatmış il üzrə mənfeət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və pul vəsaitlərinin hərəketi haqqında hesabatdan, habelə uçot siyasetinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları Fondun 31 dekabr 2021-ci il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəketini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə eks etdirir.

### *Rəy üçün əsaslar*

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditü üzrə Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə dair etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məccəlesi” (MBESS məccəlesi) tələblərinə uyğun olaraq Fonddan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məccəlesinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmak üçün yetərlidir və münasibdir.

### *Əsas audit məsələləri*

Əsas audit məsələləri, bizim peşəkar mülahizəmizə əsasən, cari dövrün maliyyə hesabatlarının auditü üçün ən mühüm əhəmiyyətə malik məsələlərdir. Bu məsələlər ümumilikdə maliyyə hesabatlarının auditü çərçivəsində və bu hesabatlarla bağlı rəyimizin formallaşdırılması zamanı nəzərə alınmışdır və biz bu məsələlər barəsində ayrıca rəy vermirik.

*Banklarda yerləşdirilmiş depozitlər, ipoteka kreditləri, maliyyə icarəsi üzrə alınacaq vəsaitlər və sahibkarlara verilmiş kreditlər üzrə zəmanətlər ilə bağlı gözlənilən kredit zərərləri (GKZ) ehtiyatları və satmaq öhdəliyi ilə kiraya üçün yaşayış sahələri fondu üzrə xalis realizə edilə bilən dəyər qiymətləndirilməsi.*

Maliyyə hesabatlarında 3, 7, 14, 15, 16, 19 və 30 sayılı Qeydlərə baxın.

## *Əsas audit məsələləri*

Maliyyə aktivlərinin qalıqların əhəmiyyətli olması və dəyərsizləşmənin vaxtinın və məbləğinin hesablanması mürəkkəbliyi ilə əlaqədar olaraq, banklarda yerləşdirilmiş depozitlər, ipoteka kreditləri, maliyyə icarəsi üzrə alınacaq vəsaitlər, sahibkarlara verilmiş kreditlər üzrə zəmanətlərin dəyərsizləşməsi və satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondunun xalis realizə edilə bilən dəyer qiymətləndirilməsi əsas audit məsəlesi hesab edilir. Risk, dəyərsizləşmə məbləğinin yanlış qiymətləndirilməsi təhlükəsi ilə bağlıdır. Dəyərsizləşmə nəticəsində yaranan biləcək itkiler üzrə ehtiyatlar, dəyərsizləşmənin obyektiv sübutunun mövcudluğunun müəyyən edilməsi və borcalanların maliyyə vəziyyəti və gələcək pul axınları barədə Fondun ehtimalları əsasında yaradılmalıdır.

## *Bu məsələ ilə bağlı apardığımız audit prosedurları*

Biz öz audit prosedurlarımız çərçivəsində prosesləri və maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılması üçün Fondun nəzarət sistemlərini deyərləndirmişik. Biz həmçinin, Fond tərəfindən maliyyələşdirilmiş ipoteka kreditləri və digər maliyyə aktivləri üzrə əvvəlki dövrlərdə pul vəsaitlərinin dinamikası və digər amilləri nəzərə alaraq Fondun aktivlər üzrə yaradılmış ehtiyatlarını qiymətləndirmişik. Eyni zamanda, banklarda yerləşdirilmiş depozitlər üzrə yaradılmış ehtiyatları qiymətləndirmək məqsədi ilə mövcud ictimai məlumatlara əsaslanaraq bankların maliyyə vəziyyətini fərdi şəkildə nəzərdən keçirmişik. Əlavə olaraq, maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılması üçün Fondun metodologiyasının adekvatlığını təhlil etmişik.

## *Digər məsələ*

31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə Fondun maliyyə hesabatları, 15 aprel 2021-ci il tarixində həmin maliyyə hesabatlarına dair şərtisiz müsbət rəy bildirmiş kənar auditor tərəfindən yoxlanılmışdır.

31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatlarının auditinin bir hissəsi kimi, biz 3 sayılı Qeyddə təsvir olunmuş 31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə müqayisəli məlumatları yenidən təqdim etmək üçün tətbiq edilmiş düzəlişlərin auditini apardıq. Biz, 3 sayılı Qeyddə təsvir edilmiş maliyyə hesabatlarına olan düzəlişlər istisna olmaqla, 31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə hazırlanmış maliyyə hesabatları ilə bağlı audit, təhlil və ya hər hansı bir digər prosedurları heyata keçirmek məqsədilə cəlb olunmamışq. Müvafiq olaraq, bütövlükdə götürülmüş həmin maliyyə hesabatları barədə rəy bildirmir və ya digər bir təminat forması təqdim etmirik. Bununla belə, fikrimizcə, 3 sayılı Qeyddə təsvir olunmuş düzəlişlər məqsədə uyğundur və düzgün olaraq tətbiq edilmişdir.

## *Maliyyə Hesabatları üzrə Rəhbərliyin və Himayəçilik Şurasının Məsuliyyəti*

Rəhbərlik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, firldaqçılıq və ya xətalar nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Fondu leğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Fondun fasilesiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasilesiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasilesiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslər Fondun maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

### *Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti*

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, firıldaqcılıq və ya xətalar nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərəcə etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin, bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-lara uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağınə zəmanət vermir. Təhriflər firıldaqcılıq və ya xətalar nəticəsində yaranan bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmcinin:

- Maliyyə hesabatlarında firıldaqcılıq və ya xətalar nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib olan audit sübutları əldə edirik. Firıldaqcılıq nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riski xətalar nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki firıldaqcılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Fondun daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işləniləbiləcək hazırlanması üçün daxili nəzarət sistemi barədə anlaysış əldə edirik;
- İstifadə edilmiş uçot siyasetinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsədə uyğunluğunu qiymətləndiririk;
- Mühasibat uçotunun fasılısizlik principinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Fondun fəaliyyətini fasılısız davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıraq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilen audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Fondun fasılısız fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-ədilmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında idarəetmə səlahiyyətləri verilmiş şəxslərə məlumat veririk.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərin nəzərinə çatdırılmış məsələlərdən cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli olanlarını və bu səbəbdən, əsas audit məsələləri hesab olunanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və qaydalarla yol verilmədiyi halda və ya çox nadir hallarda məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalardanın çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə, biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, bu məsələləri auditor hesabatımızda təqdim edirik.



# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

**31 DEKABR 2021-Cİ İL TARİXİNƏ**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Qeydlər	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il (yeni dən təqdim edilmiş)
---------	-------------------------	---

### AKTİVLƏR

Pul vəsaitləri və onların ekvivalentləri	13	22,743,539	176,502,989
Banklarda yerləşdirilmiş depozitlər	14	44,779,069	42,542,264
Amortizasiya olunmuş dəyərdə borc alətləri	15	119,743,784	110,449,737
İpoteka kreditləri	16	1,409,845,702	1,137,758,725
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	17	20,256,973	14,636,446
Aktivdən istifadə hüququ	18	229,538	358,592
Maliyyə icarəsi üzrə alınacaq vəsaitlər	19	140,522,581	51,342,917
Satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondu	20	253,350,713	243,635,447
Digər aktivlər	21	725,373	939,632
<b>CƏMI AKTİVLƏR</b>		<b>2,012,197,272</b>	<b>1,778,166,749</b>

### ÖHDƏLİKLƏR

Buraxılmış qiymətli kağızlar	22	1,080,760,388	938,387,281
Faiz subsidiyaları üzrə nəzərdə tutulmuş vəsait	23	14,638,789	10,991,072
Təxirə salınmış gəlirlər	17	11,089,334	3,975,387
Gələcək dövrün gəlirləri	24	929,035	633,842
Icarə öhdəlikləri	18	238,943	363,820
Digər öhdəliklər	25	3,876,749	3,753,019
<b>CƏMI ÖHDƏLİKLƏR</b>		<b>1,111,533,238</b>	<b>958,104,421</b>

### KAPİTAL

Nizamnamə kapitalı	26	798,000,000	637,000,000
Əlavə ödənilmiş kapital	26	-	90,000,000
Kapital ehtiyatları	27	93,062,328	85,834,261
Bölüşdürülməmiş mənfəət		9,601,706	7,228,067
<b>CƏMI KAPİTAL</b>		<b>900,664,034</b>	<b>820,062,328</b>
<b>CƏMI ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>2,012,197,272</b>	<b>1,778,166,749</b>

Rəhbərlik tərəfindən:

Fəxri Kazimov  
İdarə Heyətinin sədri

14 aprel 2022-ci il  
Bakı, Azərbaycan Respublikası



Fariz Axundov  
Maliyyə Departamentinin direktoru

14 aprel 2022-ci il

Bakı, Azərbaycan Respublikası

10-68-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT

**31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeydlər	31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə
Faiz gəlirləri	6	56,251,866	41,486,186
Faiz xərcləri	6	(28,550,267)	(21,195,996)
<b>Xalis faiz gəlirləri</b>		<b>27,701,599</b>	<b>20,290,190</b>
Gözlənilən kredit zərəri	7	(5,479,395)	(4,769,932)
Haqq və komissiya gəlirləri	8	1,450,699	864,763
Haqq və komissiya xərcləri	9	(1,047,885)	(1,168,316)
Digər gəlirlər	10	1,058,385	969,438
<b>Əməliyyat gəlirləri</b>		<b>23,683,403</b>	<b>16,186,143</b>
İnsan resursları üzrə xərclər	11	(5,178,010)	(4,916,471)
İnzibati və digər xərclər	12	(4,459,052)	(4,041,605)
<b>Vergidən əvvəlki mənfəət</b>		<b>14,046,341</b>	<b>7,228,067</b>
<b>İl üzrə mənfəət və cəmi məcmu gəlir</b>		<b>14,046,341</b>	<b>7,228,067</b>

Rəhbərlik tərəfindən:

   
**Fəxri Kazimov**  
**İdarə Heyətinin sədri**

14 aprel 2022-ci il  
 Bakı, Azərbaycan Respublikası

10-68-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesablarının tərkib hissəsini təşkil edir.



**Fariz Axundov**  
**Maliyyə departamentinin direktoru**

14 aprel 2022-ci il  
 Bakı, Azərbaycan Respublikası

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Nizamnamə kapitalı	Əlavə ödənilmiş kapital	Dövlət ayırmaları	Kapital ehtiyatları	Bölüşdürülməmiş mənfəət	Cəmi
<b>1 yanvar 2020-ci il tarixinə qalıq</b>	<b>566,000,000</b>	-	-	<b>67,098,867</b>	<b>18,735,394</b>	<b>651,834,261</b>
Təsisinin ayırmaları (26-ci Qeyd)	-	90,000,000	-	-	-	90,000,000
Dövlət bütçesindən ayırmalar (26-ci Qeyd)	-	-	71,000,000	-	-	71,000,000
İl üzrə mənfəət və cəmi məcmu gəlir	-	-	-	-	7,228,067	7,228,067
Kapital ehtiyatlarına transfer	-	-	-	18,735,394	(18,735,394)	-
Təsisçi və dövlət bütçesindən ayırmaların və əlavə ödənilmiş kapitalın kapitallaşdırılması	71,000,000	-	(71,000,000)	-	-	-
<b>31 dekabr 2020-ci il tarixinə qalıq</b>	<b>637,000,000</b>	<b>90,000,000</b>	-	<b>85,834,261</b>	<b>7,228,067</b>	<b>820,062,328</b>
Dövlət bütçesindən ayırmalar (26-ci Qeyd)	-	-	71,000,000	-	-	71,000,000
İl üzrə mənfəət və cəmi məcmu gəlir	-	-	-	-	14,046,341	14,046,341
Təsisçi eyni olan qurum ilə hesablaşmalar*	-	-	-	-	(4,444,635)	(4,444,635)
Kapital ehtiyatlarına transfer	-	-	-	7,228,067	(7,228,067)	-
Təsisçi, dövlət bütçesindən və əlavə ödənilmiş kapitalın kapitallaşdırılması	161,000,000	(90,000,000)	(71,000,000)	-	-	-
<b>31 dekabr 2021-ci il tarixinə qalıq</b>	<b>798,000,000</b>	-	-	<b>93,062,328</b>	<b>9,601,706</b>	<b>900,664,034</b>

\* Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Fondun balansında olan 4,444,635 AZN dəyərində mənzillərin Fondun mənfəəti hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi təmin edilmişdir.

Rəhbərlik tərəfindən:

Fəxri Kazimov  
İdarə Heyətinin sədri



Fariz Axundov  
Maliyyə departamentinin direktoru

14 aprel 2022-ci il  
Bakı, Azərbaycan Respublikası

14 aprel 2022-ci il  
Bakı, Azərbaycan Respublikası

10-66-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

**31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azerbaycan manatı ilə təqdim edilir)

Qeydlər	31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə (yenidən təqdim edilmiş)
---------	---	--

### ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ

Alınmış faizlər	55,646,319	40,522,432
Ödənilmiş faizlər	(25,865,060)	(20,502,769)
Alınmış haqq və komissiyalar	1,867,218	1,103,955
Ödənilmiş haqq və komissiyalar	(969,299)	(1,366,578)
Digər gəlirlər	618,924	511,833
İnsan resursları üzrə xərclərin ödənişi	(5,112,478)	(4,780,980)
İnzibati və digər xərclər üzrə ödənişlər	(2,100,232)	(2,078,904)
<b>Əməliyyat aktivlərində (artım)/azalma</b>		
Banklarda yerləşdirilmiş depozitlər	(6,000,000)	(23,000,000)
İpoteka kreditləri	(267,530,475)	(139,670,515)
Maliyyə icarəsi üzrə alınmış vəsaитlər maddəsi üzrə dəyişikliklər	(92,891,245)	(53,375,052)
Satmaq öhdəliyi ilə kiraya üçün yaşayış sahələri fondu maddəsi üzrə dəyişikliklər	(14,159,903)	(43,047,846)
Digər aktivlər	52,579	(273,003)
<b>Əməliyyat öhdəliklərində (azalma)/artım</b>		
Faiz subsidiyaları üzrə hesablaşmalar	3,642,695	(5,821,248)
Digər öhdəliklər	(1,093,316)	1,854,010
<b>Əməliyyat fəaliyyətində istifadə edilən xalis pul vəsaítləri</b>	<u>(353,894,273)</u>	<u>(249,924,665)</u>

### İNVESTİSİYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ

Amortizasiya olunmuş dəyərdə borc alətlərinin satın alınması	(87,815,468)	(116,669,371)
Amortizasiya olunmuş dəyərdə borc alətlərinin geri alınması	77,580,400	38,513,815
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin alınması	(193,132)	(58,258)

<b>İnvestisiya fəaliyyəti üzrə (istifadə edilən)/daxil olan xalis pul vəsaítləri</b>	<u>(10,428,200)</u>	<u>(78,213,814)</u>
--	---------------------	---------------------

### MALİYYƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ

Dövlət bütçəsindən ayırmalar	26	71,000,000	161,000,000
Borc qiymətli kağızlarının buraxılmasından daxilolma	22	280,043,332	250,831,348
Ödənilmiş borc qiymətli kağızları	22	(77,681,830)	(43,028,333)
Borc qiymətli kağızlarının vaxtından əvvəl geri alıştı	22	(62,664,679)	(308,006)
Ödənilmiş icarə öhdəlikləri	18	(133,800)	(87,300)
<b>Maliyyə fəaliyyətindən daxil olan xalis pul vəsaítləri</b>		<u>210,563,023</u>	<u>368,407,709</u>

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Qeydlər	31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə
---------	---	---

PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİNDE  
XALIS (AZALMA)/ARTIM

(153,759,450) 40,269,230

PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ: *ilin  
əvvəlinə*

13 176,502,989 136,233,759

PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ: *ilin  
sonuna*

13 22,743,539 176,502,989

Sahibkarların müvəkkil banklardan AZN ilə aldıqları kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın ödənilməsi məqsədilə dövlət büdcəsindən 31 dekabr 2021-ci il tarixində tamamlanan il ərzində Fonda 16,500,000 AZN (31 dekabr 2020-ci il tarixində tamamlanan il üzrə: sıfır) məbləğində vəsait daxil olmuşdur. Fond tərəfindən dövr ərzində 12,857,306 AZN (31 dekabr 2020-ci il tarixinə: 6,065,993 AZN) məbləğində faiz subsidiyası ödənilmişdir.

31 dekabr 2021-ci ildə maliyyə icarəsi üzrə Fonda müştərilərdən 5,703,459 AZN (2020: 2,157,605 AZN) məbləğində vəsait daxil olmuşdur və satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün yaşayış sahələrinin alınması məqsədi ilə təchizatçılara 112,754,607 AZN (2020: 98,580,503 AZN) məbləğində vəsait köçürülmüşdür.

Rəhbərlik tərəfindən:

  
Fəxri Kazimov  
İdarə Heyətinin sədri

14 aprel 2022-ci il  
Bakı, Azərbaycan Respublikası

10-68-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesablarının tərkib hissəsini təşkil edir.



# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

---

## 1. GİRİŞ

### Fond və onun fəaliyyəti

Bu maliyyə hesabatları “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsinin (“Fond”) maliyyə hesabatlarını əks etdirir. Fond Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmani ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşməsi formasında yenidən təşkili yolu ilə yaradılmış və həmin Fərmanla Fondun nizamnaməsi təsdiq edilmişdir.

Fond “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçmişdir.

Qeyd etmək lazımdır ki, birləşmə anına “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin aktiv və öhdəlikləri mövcud olmamışdır.

Qeyd etmək lazımdır ki, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmani ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində yaradılmışdır və sonradan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanına əsasən yenidən təşkil edilmişdir.

Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin etmək və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərini yaratmaq, ipoteka kreditləri üzrə zəmanət vermək, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirmək, habelə sahibkarların müvəkkil banklardan manatla alıqları kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verməkdir. Fond əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur.

Fondun idarəetmə orqanları aşağıdakılardır:

1. Həməyəcilik Şurası;
2. İdarə Heyəti.

Fondun 31 dekabr 2021-ci il tarixinə 111 nəfərdən ibarət işçi heyəti var (31 dekabr 2020-ci il tarixinə: 114 nəfər).

Fondun inzibati binası AZ1014, Azərbaycan Respublikası, Bakı şəhəri, Bül-bül prospekti 40 qeydiyyat ünvanında yerləşir.

Fondun aktivləri və öhdəlikləri Azərbaycan Respublikasında yerləşir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

---

### Biznes mühiti

Hökumət tərəfindən görülen kompleks və əlaqələndirilmiş tədbirlər nəticəsində 2021-ci ildə ölkədə makroiqtisadi və monetar sabitlik qorunmuş, iqtisadi aktivliyin yüksəlməsinə nail olunmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2021-ci ildə Ümumi Daxili Məhsul (ÜDM) real ifadədə 5,6% artmış və nominal olaraq 92,9 milyard AZN təşkil etmişdir. Adambaşına düşən ÜDM-in həcmi 9,269 AZN olmuşdur.

2021-ci il ərzində yüksək neft qiymətləri və qeyri-neft ixracının artımı şəraitində ölkənin ticarət və tədiyə balansı profisitli olmuşdur. Ölkənin xarici ticarət mövqeyinin güclənməsi milli valyutanın məzənnəsinin sabitliyinin qorunmasına və ilin yekunlarına görə strateji valyuta ehtiyatlarının artmasına imkan vermişdir. Qlobal əmətə bazarlarında müşahidə olunan qiymət artımı 2021-ci ildə ölkədə inflasiya səviyyəsi, xüsusilə də ərzaq məhsullarının qiymətlərinin dinamikasına təsir etmişdir.

Ölkədə iqtisadi aktivliyin bərpası, makroiqtisadi və monetar sabitliyin qorunması əhalinin gəlirlərinin artmasını şərtləndirmişdir.

Iqtisadi aktivliyin və istehlak nikbinliyinin yüksəlməsi bank xidmətlərinə, o cümlədən kredit məhsullarına tələbatın da artmasını dəstəkləmişdir. İl ərzində bank sektorunun aktivləri 20%, kredit portfeli 17,7% artmışdır. Biznes kreditləri 14,9%, ipoteka kreditləri isə 19,0% artmışdır.

Beynəlxalq kredit reyting agentlikləri mütəmadi olaraq Azərbaycan Respublikasının kredit reytingini qiymətləndirirlər. Fitch və S&P reyting agentlikləri Azərbaycan Respublikasının reytingini "BB+" olaraq qiymətləndirmişdir. Moody's Investors Service agentliyi isə, ölkə üçün "Ba2" kredit reytingini təyin etmişdir.

Fondun rəhbərliyi, makroiqtisadi mühitdəki dəyişiklikləri izleyir və yaxın gələcəkdə Fondun fəaliyyətinin dayanıqlığını və inkişafını dəstəkləmək üçün zəruri tədbirləri görür.

## 2. MALİYYƏ HESABATLARININ HAZIRLANMASININ ƏSASLARI

### Uyğunluq haqqında bəyanat

Hazırkı maliyyə hesabatları Beynəlxalq Mütəxəssis Standartları Şurası tərəfindən dərc edilmiş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ("MHBS") və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına Şəhərlər Komitəsi ("MHBSŞK") tərəfindən dərc edilmiş şəhərlər əsasında hazırlanmışdır.

### Qiymətləndirmənin əsasları

Maliyyə hesabatları ilkin dəyər uçotuna əsasən hazırlanmışdır.

### Funksional və təqdimat valyutası

Fondun funksional valyuta vahidi Azərbaycan manatıdır (bundan sonra AZN) və AZN Azərbaycan Respublikasının milli valyutası olaraq baş verən hadisələrin əksəriyyətini və onlarla bağlı vəziyyətlərin iqtisadi mahiyyətini eks etdirir. AZN həmçinin hazırkı maliyyə hesabatlarının məqsədləri üçün təqdimat valyutasıdır. AZN ilə ifadə edilən maliyyə məlumatları ən yaxın tam rəqəmədək yuvarlaqlaşdırılmışdır.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

---

### Fasılısizlik prinsipi

Bu maliyyə hesabatları Fondu fasılısizlik prinsipi əsasında fəaliyyət göstərməsini və yaxın gələcəkdə işini normal şərtlər altında davam etdirəcəyini nəzərdə tutur.

Rəhbərlik hesab edir ki, Fond yaxın gələcəkdə fəaliyyətini davam etdirəcək və Fondu ləğv olunacağına nə istək, nə də ehtiyac olacaq, eləcə də fəaliyyəti dayandırmaq və ya Azərbaycan Respublikasının qanunları və ya normativ aktları əsasında kreditorlardan qorunmaq üçün müdafiə axtarmaq üzrə nə niyyət, nə də zərurat mövcuddur. Buna görə, aktivlər və öhdəliklər adı fəaliyyətin gedişində Fondu aktivləri reallaşdırmaq və öhdəlikləri yerinə yetirmək qabiliyyətinə malik olması fərziyyəsi ilə hesabatlarda eks etdirilmişdir. Bəzi maliyyə hesabatları standartları rəhbərlik tərəfindən Fondu fasılısizlik prinsipinə dair dəyərləndirmənin aparılması üzrə konkret təhləbləri və nəzərə alınmali olan müəyyən məsələləri və fasılısizlik prinsipi ilə əlaqədar bir sıra açıqlamaların hesabatlara daxil edilməsini əhatə edir.

Fasılısizlik prinsipinin fərziyyələrinə dair Rəhbərliyin qiymətləndirməsinə müəyyən vaxt çərçivəsində mahiyyəti üzrə qeyri-müəyyən hadisələr və şərtlərin gələcək nəticələri haqqında fikir bildirilməsi daxildir.

### Ehtimalların və mülahizələrin tətbiqi

Fond növbəti maliyyə ili ərzində hesabatlarda eks etdirilən məbləğlərə və aktiv və öhdəliklərin qalıq dəyərinə təsir göstərən ehtimallar və mülahizələr irəli sürür. Həmin ehtimallar və mülahizələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edilir. Uçot siyasetinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və ehtimallar irəli sürür. Maliyyə hesabatlarında eks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin qalıq dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan ehtimallara aşağıdakılardır:

### EOKZ ehtiyatının ölçülülməsi

EOKZ-un ölçülülməsi metodologiyanın, modelin və giriş məlumatlarının müəyyən edilməsini özündə birləşdirdən mühüm bir təxmindir. Aşağıdakı komponentlərin kredit zərəri ehtiyat üzrə əhəmiyyətli təsiri vardır: defoltun müəyyən edilməsi, kredit riskləri üzrə əhəmiyyətli artım ("KRƏA"), defolt ehtimalı ("DE"), defolt vəziyyətində riskə məruz qalma ("DVRMQ") və defolt zamanı yaranan zərər ("DXYZ"), eləcə də makroiqtisadi ssenarilər modelləri. Fond müntəzəm olaraq ehtimal olunan kredit zərəri və faktiki zərər arasındaki fərqlərin azaldılması üçün model və giriş məlumatlarını yoxlayır və nəzərdən keçirir.

### Maliyyə alətlərinin ədalətli dəyəri

Maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmiş maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin ədalətli dəyərləri fəal bazardan əldə edilə bilməyəndə, onlar riyazi modellərin işlədilməsini nəzərdə tutan müxtəlif qiymətləndirmə mexanizmlərindən istifadə etməklə müəyyən edilir. Bu modellər üçün ilkin verilənlər mümkün olanda müşahidə edilə bilən bazardan götürültür, mümkün olmayanda isə ədalətli dəyərlərin müəyyən edilməsi üçün müəyyən dərəcədə təxminlərin istifadə edilməsi tələb olunur. Əlavə təfsilatlar 32 sayılı Qeyddə təqdim olunur.

### Əlaqəli tərəflərlə əməliyyatların ilkin uçotu

Fond adı fəaliyyəti gedişində əlaqəli tərəflərlə əməliyyatlar aparır. 9 sayılı MHBS-ə uyğun olaraq maliyyə alətləri ilkin olaraq ədalətli dəyərdə uçota alınmalıdır. Lakin, həmin əməliyyatların bazar və ya qeyri-bazar faiz dərəcələrində həyata keçirilməsini müəyyən etmək məqsədilə bu cür əməliyyatlar üçün aktiv bazar mövcud olmadıqda peşəkar mülahizələrdən istifadə etmək lazımlı gəlir. Mülahizələrin irəli sürülməsinin əsasını əlaqəli olmayan tərəflərlə analoji əməliyyatların qiymətinin müəyyən edilməsi və effektiv faiz dərəcəsinin təhlili təşkil edir. Əlaqəli tərəflərlə əməliyyatların şərtləri haqqında məlumat 3 sayılı Qeyddə açıqlanır.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

## Əmlak və avadanlıqların faydalı istifadə müddəti

Fond binalar və avadanlıqların qalan faydalı ömürlərini hər maliyyə ilinin sonunda qiymətləndirir. Gözəlmələr əvvəlki təxminlərdən fərqlənir, dəyişikliklər "Mühasibat uçotu siyaseti, uçot təxminlərində dəyişikliklər və xətalar" adlı 8 sayılı MUBS-ə uyğun olaraq uçot qiymətləndirməsində dəyişiklik hesab olunur. Bu təxminlər binalar və avadanlıqların qalıq dəyəri və mənfəət və ya zərərdə tanınmış amortizasiya məbləğinə əhəmiyyətli təsir göstərə bilər.

## İcarə öhdəliklərinin qiymətləndirilməsi və aktivlərdən istifadə hüququ

16 sayılı MHBS-in tətbiqi aktivlər və icarə öhdəliklərdən istifadə hüququna dair mülahizələr aparmağı tələb edir. İcarə müddətini təyin edərkən, Fond yeniləmə seçimlərini həyata keçirmək üçün iqtisadi stimul yaranan bütün amilləri və halları (və ya ləğvətmə seçimlərini etməməyi) nəzərə alır. Müqavilənin icarə elementlərinə malik olub-olmadığını qiymətləndirmək də mühakimə tələb edir. İcarə öhdəliklərini hesablamaq məqsədilə istifadə olunan müvafiq diskont dərəcəsini müəyyənleşdirmək üçün təxminlərin edilməsi tələb olunur.

## 3. ƏSAS UÇOT SİYASƏTİ

Aşağıda qeyd olunmuş uçot siyaseti maliyyə hesabatlarında əks edilmiş bütün dövrlərə ardıcıl qaydada Fond tərəfindən tətbiq olunur.

### Xarici valyuta əməliyyatları

Fondun funksional valyutası fəaliyyət göstərdiyi əsas iqtisadi mühitin valyutası hesab edilir. Fondun funksional və hesabat valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan Manatıdır ("AZN").

Monetar aktiv və öhdəliklər, Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra ARMB) müvafiq hesabat tarixinə qüvvədə olan rəsmi valyuta məzənnəsinə əsasən hər bir müəssisənin funksional valyutasına konvertasiya edilir. Bu cür əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi və ARMB-nin ilin sonuna olan rəsmi valyuta məzənnəsi ilə monetar aktiv və öhdəliklərin hər bir müəssisənin funksional valyutasına konvertasiyası nəticəsində yaranan müsbət və mənfi məzənnə fərqləri mənfəət və ya zərər hesablarında qeydə alınır.

İlin sonuna qüvvədə olan valyuta məzənnəsi ilə yerli valyutaya konvertasiya qeyri-monetar maddələrə, o cümlədən pay alətlərinə tətbiq edilmir. Məzənnə dəyişikliklərinin pay qiymətlər kağızlarının ədalətli dəyərinə təsiri ədalətli dəyər üzrə yenidən qiymətləndirmə nəticəsində gəlir və ya xərclərin bir hissəsi kimi qeydə alınır.

Maliyyə hesabatlarının hazırlanması zamanı Fond aşağıda göstərilən valyuta məzənnələrindən istifadə etmişdir:

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
AZN/1 ABŞ dolları	1.7000	1.7000
AZN/1 Avro	1.9265	2.0890

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

## Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitlərinə və onların ekvivalentlərinə əldə olan nağd pul və sikkələr, ARMB-da saxlanılan hesablaşma hesabı daxildir. Pul vəsaitləri və onların ekvivalentləri maliyyə vəziyyəti haqqında hesabatda amortizasiya olunmuş dəyərdə tanınır.

## Faiz

### *Effektiv faiz dərəcəsi*

Faiz gəliri və xərcləri effektiv faiz metodundan istifadə etməklə mənfaət və ya zərər hesablarında tanınır. "Effektiv faiz dərəcəsi" maliyyə alətinin ehtimal olunan istifadə müddəti boyu gələcək pul ödənişləri və alışlarını dəqiq olaraq:

- maliyyə aktivinin ümumi qalıq dəyərinədək; və ya
- maliyyə öhdəliyinin amortizasiya olunmuş dəyərinədək azaldan dərəcədir.

Alınmış və verilmiş kredit üzrə dəyərsizləşmiş aktivlər istisna olmaqla, maliyyə alətlərinin effektiv faiz dərəcəsini hesablayarkən Fond gələcək pul vəsaitlərini maliyyə alətlərinin bütün müqavilə şərtlərini nəzərə almaqla, lakin ehtimal olunan kredit zərərlərini nəzərə almadan qiymətləndirir. Alınmış və ya verilmiş kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri üçün kreditə uyğunlaşdırılmış effektiv faiz dərəcəsi, ehtimal olunan kredit zərərləri daxil olmaqla, gələcək pul vəsaitlərini nəzərə almaqla hesablanır.

Effektiv faiz dərəcəsinin hesablanmasına effektiv faiz dərəcəsinin ayrılmaz tərkib hissəsi olan əməliyyat xərcləri və haqlar, ödənilmiş və ya alınmış məbləğlər daxildir. Əməliyyat xərclərinə maliyyə aktivi və ya maliyyə öhdəliyinin alınmasına və ya buraxılmasına bilavasitə tətbiq edilə bilən əlavə xərclər daxildir.

### Amortizasiya edilmiş dəyər və ümumi qalıq dəyəri

Maliyyə aktivinin və ya maliyyə öhdəliyinin "amortizasiya edilmiş dəyəri", əsas məbləğ üzrə ödəmələr çıxılmaqla, effektiv faiz metodunun istifadəsi ilə ilkin məbləğ ilə ödəmə məbləği arasındaki hər hansı fərqi məcmü amortizasiyası əlavə edilməklə və ya çıxılmaqla maliyyə aktivi və ya maliyyə öhdəliyinin ilkin tanınma zamanı qiymətləndirildiyi məbləğdir. Bu zaman maliyyə aktivlərinin amortizasiya edilmiş dəyərində ehtimal olunan kredit zərəri üzrə ehtiyat nəzərə alınır. Amortizasiya edilmiş dəyərində hesablanan "maliyyə aktivinin ümumi qalıq dəyəri" maliyyə aktivinin hər hansı ehtimal olunan kredit zərəri ehtiyatına uyğunlaşdırılmazdan əvvəl amortizasiya edilmiş dəyəridir.

### Faiz gəliri və xərcinin hesablanması

Maliyyə aktivi və ya maliyyə öhdəliyinin effektiv faiz dərəcəsi maliyyə aktivi və ya maliyyə öhdəliyinin ilkin tanınması zamanı hesablanır. Faiz gəlirləri və ya xərcinin hesablanması zamanı effektiv faiz dərəcəsi aktivin (aktiv kredit üzrə dəyərsizləşmədikdə) ümumi qalıq dəyərinə və ya öhdəliyin amortizasiya edilmiş dəyərinə tətbiq edilir. Dəyişkən dərəcəli alətlər üzrə pul vəsaitlərinin hərəkəti dövri olaraq təkrar qiymətləndirildiyi üçün effektiv faiz dərəcəsi bazar faiz dərəcələrində dəyişiklikləri eks etdirməsi məqsədilə yenilənir.

İlkin tanınmadan sonra kredit üzrə dəyərsizləşən maliyyə aktivlərinin faiz gəlirləri isə effektiv faiz dərəcəsini maliyyə aktivinin amortizasiya edilmiş dəyərinə tətbiq etməklə hesablanır. Aktiv artıq kredit üzrə dəyərli olduqda faiz gəlirləri yenə ümumi qalıq dəyərində hesablanır.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

İllkin tanınma zamanı kredit üzrə dəyərsizləşmiş aktivlər üçün faiz gəliri aktivin amortizasiya edilmiş dəyərinə kredit üzrə düzəliş edilmiş effektiv faiz dərəcəsi tətbiq edilməklə hesablanır. Aktivin kredit riski azaldıqda belə faiz gəliri ümumi qalıq dəyəri əsasında hesablanır.

Maliyyə aktivlərinin nə zaman kredit üzrə dəyərsizləşdiyi haqqında məlumat üçün 3 sayılı qeydə baxın.

## Təqdimat

Mənfaət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda təqdim olunan effektiv faiz metodu ilə hesablanan faiz gəlirlərinə daxildir:

- amortizasiya edilmiş dəyərdə ölçülən maliyyə aktivləri üzrə faizlər.

Mənfaət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda təqdim olunan faiz xərclərinə daxildir:

- amortizasiya edilmiş dəyərdə ölçülən maliyyə öhdəlikləri üzrə faizlər.

## Maliyyə aktivləri və maliyyə öhdəlikləri

### Təsnifat

#### Maliyyə aktivləri

İllkin tanınma zamanı maliyyə aktivi ya amortizasiya edilmiş dəyərdə, ya digər məcmu gəlir vasitəsilə ədalətli dəyərdə ("DMGVƏD"), ya da mənfaət və ya zərər vasitəsilə ədalətli dəyərdə ("MZVƏD") qiymətləndirilən aktiv kimi təsnif edilir.

Maliyyə aktivi aşağıdakı şərtlərin hər ikisine cavab verdikdə və MZVƏD kimi müəyyən edilmədikdə, amortizasiya olunmuş dəyərində ölçülür:

- aktiv məqsədi müqavilə üzrə pul vəsaitlərini toplamaq olan biznes modeli çərçivəsində saxlanılır; və
- maliyyə aktivi üzrə müqavilə şərtləri müəyyən edilmiş tarixlərdə sərf əsas borc və faiz ödəmələrindən ibarət pul vəsaitlərinin daxil olmasına səbəb olur.

Borc aləti yalnız aşağıdakı şərtlərə cavab verdikdə və mənfaət və ya zərər hesablarında eks olunan ədalətli dəyər kateqoriyasına aid olmadıqda digər məcmu gəlirdə eks olunan ədalətli dəyərdə qiymətləndirilir:

- aktiv məqsədi müqavilə üzrə pul vəsaitlərini toplamaq və maliyyə aktivlərini satmaq olan biznes modeli çərçivəsində saxlanılır; və
- maliyyə aktivi üzrə müqavilə şərtləri müəyyən edilmiş tarixlərdə yalnız əsas borc və faiz ödəmələrindən ibarət pul vəsaitlərinin daxil olmasına səbəb olur.

Amortizasiya edilmiş dəyərdə ölçülən maliyyə aktivləri kimi mənfaət və ya zərər hesablarında tanınan aşağıdakılardan istisna olmaqla, digər məcmu gəlirdə eks olunan ədalətli dəyərdə qiymətləndirilən borc maliyyə aktivləri üzrə mənfaət və zərər digər məcmu gəlirdə tanınır:

- effektiv faiz metodundan istifadə etməklə faiz gəliri;
- ehtimal olunan kredit zərərləri və əvəzlaşdırıcılar; və
- xarici valyuta mübadiləsi üzrə gəlirlər və zərərlər.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamlı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

---

Digər məcmu gəlirdə ədalətli dəyərdə ölçülən borc maliyyə aktivinin tanınması dayandırıldıqda digər məcmu gəlirdə tanınan gəlir və ya zərər cəmi kapitaldan silinərək mənfeət və ya zərərə aid edilir.

Ticarət üçün saxlanılmayan kapital investisiyاسının ilkin tanınması zamanı Fond ədalətli dəyərdə baş verəcək əlaqədar dəyişiklikləri digər məcmu gəlirdə təqdim etmək barədə dəyişməz seçim edə bilər. Bu seçim hər investisiya üçün fərdi qaydada edilir.

Belə kapital alətləri üzrə gəlirlər və zərərlər heç zaman mənfeət və ya zərər hesablarında təkrar təsnif edilmir və mənfeət və ya zərər hesablarında heç bir dəyərsizləşmə tanınmır. Dividendlər mənfeət və ya zərər hesablarında tanınır. Investisiya xərclərinin bir qisminin bərpasını aydın əks etdirən dividendlər istisnadır. Belə ki, bu halda onlar digər məcmu gəlirdə tanınır. Digər məcmu gəlirdə tanınan gəlirlər və zərərlərin cəmi investisiya ləğv edilərkən bölüşdürülməmiş mənfeətə köçürültür.

Bütün digər maliyyə aktivləri MZVƏD-də ölçülən alətlər olaraq təsnif edilir.

## Biznes modelinin qiymətləndirilməsi

Fond maliyyə aktivinin saxlandığı biznes modelinin məqsədini qiymətləndirəcək, çünkü, bu, biznesin idarə olunması və məlumatların rəhbərliyə təqdim edilməsi üsulunu daha düzgün əks etdirir. Bu zaman aşağıdakı məlumatlar nəzərə alınır:

- portfel üçün müəyyən edilmiş siyasetlər və məqsədlər, həmin siyasetlərin praktikada tətbiqi, o cümlədən rəhbərliyin strategiyasının müqavilə üzrə faiz gəlirlərinin əldə edilməsinə, xüsusi faiz dərəcəsi profilinin saxlanması, maliyyə aktivlərinin müddətinin həmin aktivləri maliyyələşdirən öhdəliklərin müddətinə uyğunlaşdırılmasına və ya aktivlərin satışı vasitəsilə pul axılarının realizasiyasına fokuslanıb-fokuslanmamasına;
- portfelin göstəriciləri necə qiymətləndirilir və Fondun rəhbərliyinə necə çatdırılır;
- biznes modelinin (və həmin biznes modeli çərçivəsində saxlanılan maliyyə aktivlərinin) performansına təsir edən risklər və bu risklərin necə idarə olunması;
- biznesin menecerləri necə mükafatlandırılır – məsələn, mükafatlandırma idarə olunan aktivlərin ədalətli dəyərindən və ya toplanmış pul axınlardan asılıdır; və
- əvvəlki dövrlərdə satışların tezliyi, həcmi və müddəti, bu satışların səbəbləri və göləcək satış fəaliyyəti barədə gözləntilər. Bununla belə, satış fəaliyyəti barədə məlumat ayrıca deyil, maliyyə aktivlərinin idarə olunması üzrə Fondun məqsədine necə nail olunmasının və pul axılarının necə realizasiya edilməsinin ümumi qiymətləndirilməsi çərçivəsində nəzərə alınır.

Ticarət məqsədləri üçün saxlanılan və ya fəaliyyəti ədalətli dəyər əsasında qiymətləndirilən maliyyə aktivləri MZVƏD-də qiymətləndirilir, belə ki, onlar nə müqavilə üzrə pul vəsaitlərinin toplanması, nə də eyni zamanda həm müqavilə üzrə pul vəsaitlərinin toplanması, həm də maliyyə aktivlərinin satışı üçün saxlanılır.

## Müqavilə üzrə pul vəsaitlərinin sırf əsas borc və faiz ödənişlərindən ibarət olub-olmamasının qiymətləndirilməsi

Bu qiymətləndirmənin məqsədləri üçün “əsas məbləğ” dedikdə, ilkin tanınma zamanı maliyyə alətinin ədalətli dəyəri nəzərdə tutulur. “Faiz” dedikdə, pulun zaman dəyəri, müəyyən dövr ərzində ödənilməmiş əsas məbləğle bağlı kredit riski və digər əsas kredit riskləri və xərcləri (məsələn likvidlik riski və inzibati xərclər), eləcə də mənfeət marjası üçün ödəniş nəzərdə tutulur.

Müqavilə üzrə pul vəsaitlərinin sırf əsas borc və faiz ödənişləri olub-olmadığını qiymətləndirərkən Fond alətin müqavilə şərtlərini nəzərə alır. Bura maliyyə aktiv üzrə müqavilədə pul vəsaitlərinin müddətini və ya məbləğini dəyişərək əsas borc və faiz ödənişi meyarına cavab verməməsinə səbəb olacaq şərtin olub-olmamasının qiymətləndirilməsi daxildir. Qiymətləndirmə zamanı Fond aşağıdakıları nəzərə alır:

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

---

- pul axınlarının məbləği və müddətini dəyişəcək şərti hadisələr;
- maliyyə levereci;
- vaxtından əvvəl ödəniş və müddətin uzadılması şərtləri;
- Fondun müəyyən aktivlərdən gələn pul axınlarına olan iddialarını məhdudlaşdırın şərtlər (məs., regressiz aktivlər); və
- pulun zaman dəyərini dəyişən xüsusiyyətlər, məsələn, faiz dərəcələrinin mütəmadi yenilənməsi.

### Təkrar təsnifat

Maliyyə aktivləri Fondun maliyyə aktivlərini idarə etdiyi biznes modelini dəyişdikdən sonrakı dövr istisna olmaqla, ilkin tanınmadan sonra təkrar təsnif edilmir.

### Maliyyə öhdəlikləri

Fond maliyyə təminatları və kredit öhdəliklərindən fərqli maliyyə öhdəliklərini amortizasiya edilmiş dəyərdə və ya mənfəət və ya zərər hesablarında eks olunan ədalətli dəyərdə qiymətləndirir.

Maliyyə öhdəlikləri (maliyyə təşkilatları və müştərilərin əmanətləri, müddətli borc vəsaitləri və digər maliyyə öhdəlikləri daxil olmaqla) ilkin olaraq əməliyyat xərcləri çıxılmaqla ədalətli dəyərdə, daha sonra effektiv faiz metodu ilə və faiz xərcləri faktiki gəlir əsasında tənniməqlə amortizasiya edilmiş dəyərdə qiymətləndirilir.

### Təkrar təsnifat

Maliyyə öhdəlikləri ilkin tanınmadan sonra təkrar təsnif edilmir.

### Tanınmanın dayandırılması

#### Maliyyə aktivləri

Fond maliyyə aktivini tanımağı o zaman dayandırır ki, maliyyə aktivindən gələn pul vəsaitlərinə olan müqavilə hüquqlarının müddəti bitir və ya əməliyyatda müqavilə üzrə pul vəsaitlərini almaq hüququnu ötürür ki, bu halda maliyyə aktivlərinə sahib olmaqla bağlı bütün risklər və faydalar da ötürülür və ya Fond sahibliklə bağlı bütün riskləri və faydaları nə ötürür, nə də özündə saxlayır və maliyyə aktivinə nəzarəti özündə saxlamır.

Maliyyə aktivinin tanınması dayandırıldıqda aktivin ümumi qalıq dəyəri (və ya aktivin tanınması dayandırılmış hissəsinə aid edilən ümumi qalıq dəyəri) və (i) əldə edilmiş məbləğ (o cümlədən əldə edilmiş hər hansı yeni aktiv, çıxılsın götürülmüş hər hansı yeni öhdəlik) və (ii) digər məcmu gəlirdə tanınan hər hansı toplam gəlir və zərərin cəmi arasındaki fərqli mənfəət və ya zərər hesablarında tanınır.

Digər məcmu gəlirdə eks olunan ədalətli dəyərdə təyin olunan kapital investisiya qiymətli kağızları ilə əlaqəli digər məcmu gəlirdə tanınan toplam gəlir/zərər belə qiymətli kağızların tanınması dayandırılkən mənfəət və ya zərər hesablarında tanınır. Fond tərifindən yaradılan və ya saxlanılan tanınması dayandırılmalı olan köçürülen maliyyə aktivləri üzrə faiz ayrıca aktiv və ya öhdəlik kimi tanınır.

Fond maliyyə vəziyyəti haqqında hesabatında tanınan aktivlərin ötürüldüyü əməliyyatlarda iştirak edir, lakin ötürülən aktivlər və ya onların bir qismində aid risk və faydaların ya hamısını, ya da əhəmiyyətli hissəsini saxlayır. Belə hallarda ötürülən aktivlərin tanınması dayandırılmır. Belə əməliyyatlara misal kimi qiymətli kağızların icarəsini və satış və repo əməliyyatlarını göstərmək olar.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXINDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Fondun maliyyə aktivi üzrə risk və mülkiyyət hüquqlarının əhəmiyyətli hissəsini saxlamadığı, ötürmədiyi və aktiv üzərində nəzarəti saxladığı əməliyyatlarda Fond ötürülen aktivin dəyərindəki dəyişikliklərin təsirinə məruz qaldığı dərəcədə aktivi tanımaqdə davam edir.

### *Maliyyə öhdəlikləri*

Fond müqavilə üzrə öhdəlikləri yerinə yetirdikdə və ya ləğv edildikdə və ya müddəti bitdikdə maliyyə öhdəliyini tanımağı dayandırır.

### *Maliyyə aktivləri və maliyyə öhdəliklərinin modifikasiyası*

Maliyyə aktivinin şərtləri dəyişərsə, Fond dəyişmiş aktiv üzrə pul vəsaitlərinin əhəmiyyətli dərəcədə dəyişib-dəyişmədiyini qiymətləndirir. Pul vəsaitlərində əhəmiyyətli fərqlər olduğu təqdirdə ("əhəmiyyətli modifikasiya") ilkin maliyyə aktivi üzrə pul vəsaitlərinə dair müqavilə üzrə hüquqların vaxtı keçmiş sayılır. Belə olan halda ilkin maliyyə aktivinin tanınması dayandırılır və yeni maliyyə aktivi müvafiq əməliyyat xərcləri daxil olmaqla ədalətli dəyərdə tanınır. Modifikasiya ilə əlaqədar daxil olan istənilən haqların uçotu aşağıdakı şəkildə aparılır:

- yeni aktivin ədalətli dəyərinin müəyyən edilməsi zamanı nəzərə alınan haqlar və müvafiq əməliyyat xərclərinin ödəniş haqları aktivin ilkin qiymətləndirilməsinə daxil edilir; və
- digər haqlar tanınmanın dayandırılması üzrə gelir və ya zərərin bir hissəsi kimi mənfaət və ya zərər hesablarında tanınır.

Mövcud maliyyə aktivləri və ya maliyyə öhdəlikləri üzrə pul vəsaitlərində modifikasiya mövcud müqavilə şərtlərindən qaynaqlandığı təqdirdə modifikasiya sayılır.

Fond modifikasiyanın əhəmiyyətli olub-olmadığını, yəni ilkin maliyyə aktivi və dəyişikliyə uğramış və ya yeri dəyişdirilmiş maliyyə aktivi üzrə pul vəsaitlərinin əhəmiyyətli dərəcədə fərqləndiyinə dair kəmiyyət və keyfiyyət qiymətləndirməsi aparır. Fond kəmiyyət və keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olub-olmadığını növbəti ardıcılıqla qiymətləndirir: keyfiyyət amilləri, kəmiyyət amilləri, keyfiyyət və kəmiyyət amillərinin birgə təsiri. Pul vəsaitləri əhəmiyyətli dərəcədə fərqləndiyi təqdirdə ilkin maliyyə aktivi üzrə pul vəsaitlərinə dair müqavilə hüquqlarının vaxtı bitmiş sayılır. Bu qiymətləndirmə zamanı Fond maliyyə öhdəliklərinin tanınmasının dayandırılması təlimatını nümunə götürür.

Fond aşağıdakı keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olduğu qənaətinə gelir:

- maliyyə aktivinin valyutasının dəyişməsi;
- girov və digər kredit təminatlarının dəyişməsi;
- maliyyə aktivinin şərtlərində əsas məbləğ və faiz ödəmələri (SPPI) meyarına uyğunsuzluqla nəticələnən dəyişiklik (məsələn konvertasiya funksiyasının əlavə edilməsi).

Pul vəsaitləri borcalanın maliyyə çətinlikləri yaşadığı zaman modifikasiya edilərkən, adətən modifikasiyanın məqsədi şərtləri əhəmiyyətli dərəcədə fərqlənən yeni aktiv yaratmaq deyil, ilkin müqavilə şərtlərinin mümkün qədər bərpa edilməsidir. Fond maliyyə aktivini pul vəsaitlərinin bağışlanması ilə nəticələnəcək şəkildə dəyişməyi planlaşdırıldıqda ilk önce aktivin bir hissəsinin modifikasiyadan əvvəl silinib-silinməyəcəyini nəzərə alır (borcların silinməsi siyaseti aşağıda təqdim edilib). Bu yanaşma kəmiyyət qiymətləndirməsinə təsir göstərir və belə hallarda tanınmanın dayandırılması meyarlarının heç də həmişə nəzərə alınmadığını göstərir. Daha sonra Fond modifikasiyanın əhəmiyyətli olub-olmamasına dair keyfiyyət qiymətləndirməsi aparır.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

**31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

---

Amortizasiya edilmiş dəyərdə və ya digər məcmu gəlirdə əks olunan ədalətli dəyərdə qiymətləndirilən maliyyə aktivinin modifikasiyası maliyyə aktivinin tanınmasının dayandırılması ilə nəticələnmədikdə Fond ilk önce aktivin ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə maliyyə aktivinin ümumi qalıq dəyərini təkrar hesablayır və alınmış düzəlişi mənfəət və ya zərər hesablarında modifikasiya üzrə gəlir və ya zərər kimi tanıyır.

Dəyişkən dərəcəli maliyyə aktivlərində modifikasiya üzrə gəlir və ya zərəri hesablamaq üçün istifadə edilən ilkin effektiv faiz dərəcəsinin modifikasiya anında mövcud bazar şərtlərini əks etdirməsi məqsədilə düzəlişlər edilir. Modifikasiyanın bir hissəsi olan istənilən ödənilmiş xərclər və haqlar və alınan haqlar modifikasiya edilmiş maliyyə aktivinin ümumi qalıq dəyərində əks etdirilir və modifikasiya edilmiş maliyyə aktivinin qalan müddəti boyu amortizasiya edilir.

Modifikasiya borcalanın maliyyə çətinlikləri ilə bağlı həyata keçirildiyi təqdirdə (bax: 3 sayılı Qeyd) gəlir və ya zərər dəyərsizləşmə zərərləri ilə birlikdə təqdim edilir. Digər hallarda isə bu effektiv faiz metodundan istifadə etməklə hesablanmış faiz gəliri kimi təqdim edilir (bax: 3 sayılı Qeyd).

Borcalanın kredit məbləğini vaxtından əvvəl əhəmiyyətli cəriməyə məruz qalmadan faizsiz ödəmək seçimi olduğu sabit dərəcəli kreditlər üçün Fond faiz dərəcəsini dəyişkən dərəcəli maliyyə alətləri üzrə təlimatdan çıxış edərək cari bazar dərəcəsinə uyğun dəyişir. Bu o deməkdir ki, effektiv faiz dərəcəsinə də gözləntilərə uyğun düzəlişlər edilir.

### *Maliyyə öhdəlikləri*

Fond maliyyə öhdəliyinin tanınmasını şərtləri dəyişdikdə və dəyişmiş öhdəlik üzrə pul vəsaitləri əhəmiyyətli fərqləndikdə dayandırır. Belə olan halda dəyişmiş şərtlər əsasında yeni maliyyə öhdəliyi ədalətli dəyərdə tanınır. Maliyyə öhdəliyinin qalıq dəyərindəki fərq ləğv edilir və yeni maliyyə öhdəliyi dəyişmiş şərtlərlə mənfəət və ya zərər hesablarında tanınır. Ödənilmiş kompensasiyaya ötürülmüş qeyri-maliyyə aktivləri (əgər varsa) və yeni dəyişdirilmiş maliyyə öhdəliyi daxil olmaqla öhdəliklər daxildir.

Fond keyfiyyət amilləri, kəmiyyət amilləri və birlikdə keyfiyyət və kəmiyyət amillərini nəzərə alaraq modifikasiyanın əhəmiyyətli olub-olmamasının kəmiyyət və keyfiyyət qiymətləndirməsini aparır. Fond aşağıdakı keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olduğu qərarına gəlir:

- maliyyə öhdəliyinin valyutasının dəyişməsi;
- girov və digər kredit təminatlarının dəyişməsi;
- konvertasiya funksiyasının daxil edilməsi;
- maliyyə öhdəliyində subordinasiyanın dəyişməsi

Maliyyə öhdəliyində modifikasiya tanınmanın dayandırılmasına səbəb olmadıqda öhdəliyin amortizasiya edilmiş dəyəri dəyişikliyə uğramış pul vəsaitlərinin ilkin effektiv faiz dərəcəsində diskontlaşdırılması və alınan gəlir və ya zərərin mənfəət və ya zərər hesablarında tanınması ilə təkrar hesablanır. Dəyişkən dərəcəli maliyyə öhdəlikləri üçün dəyişmiş gəlir və ya zərəri hesablamaq məqsədilə istifadə edilən ilkin effektiv faiz dərəcəsinə modifikasiya zamanı cari bazar şərtlərini əks etdirməsi üçün düzəlişlər edilir. Bununla bağlı yaranan hər hansı xərclər və ya haqlar öhdəliyin qalıq dəyərinə düzəliş kimi tanınır və alətin effektiv faiz dərəcəsinin təkrar hesablanması yolu ilə dəyişikliyə uğramış maliyyə öhdəliyinin qalan müddəti üzrə amortizasiya edilir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

---

### Dəyərsizləşmə

Fond mənfəət və ya zərər hesablarında eks olunan ədalətli dəyərdə qiymətləndirilən növbəti maliyyə alətlərinin ehtimal olunan kredit zərərləri üçün zərər ehtiyatı tanır:

- borc alətləri olan maliyyə aktivləri;
- maliyyə təminatı üzrə müqavilələr; və
- verilmiş kredit öhdəlikləri.

Fond zərər ehtiyatlarını, aşağıda göstərilmiş 12 aylıq ehtimal olunan kredit zərəri kimi hesablananlar istisna olmaqla, bütün müddət üçün ehtimal olunan kredit zərəri məbləğinə bərabər qiymətləndirir:

- hesabat tarixində kredit riski aşağı müəyyən edilən borc investisiya qiymətli kağızları; və
- ilkin tanınmadan sonra kredit riski əhəmiyyətli dərəcədə artmayan digər maliyyə alətləri.

Fond kreditin risk dərəcəsi qlobal olaraq qəbul edilmiş “investisiya dərəcəsi” anlayışına bərabər olduğu təqdirdə borc investisiya qiymətli kağızlarının kredit riskinin aşağı olduğunu qəbul edir.

12 aylıq ehtimal olunan kredit zərəri hesabat tarixindən sonra 12 ay ərzində maliyyə alətinin defolt hadisəsindən yaranması ehtimal olunan kredit zərəri hissəsidir. 12 aylıq ehtimal olunan kredit zərəri tanınan maliyyə alətləri “1-ci mərhələ” maliyyə alətləri adlandırılır.

Bütün müddət üçün ehtimal olunan kredit zərəri maliyyə alətinin ehtimal olunan müddəti ərzində mümkün bütün defolt hadisələrindən yaranan ehtimal olunan kredit zərərləridir. Bütün müddət üçün ehtimal olunan kredit zərəri tanınan maliyyə alətləri “2-ci mərhələ” maliyyə alətləri adlandırılır.

Bütün müddət üçün ehtimal olunan kredit zərəri tanınan və kredit üzrə dəyərsizləşən maliyyə alətləri “3-cü mərhələ” maliyyə alətləri adlandırılır.

### Ehtimal olunan kredit zərərlərinin ölçüməsi

Ehtimal olunan kredit zərəri kredit zərərlərinin ehtimal əsasında ölçülən qiymətləndirilməsidir və aşağıdakı şəkildə ölçülür:

- *hesabat tarixində kredit üzrə dəyərsizləşməmiş maliyyə aktivləri*: bütün ehtimal olunan əldə edilməmiş pul vəsaitlərinin cari dəyəri (yəni müqaviləyə əsasən müəssisəyə ödənilməli pul axınları ilə Fondun əldə etməyi gözlədiyi pul axınları arasındakı fərq);
- *hesabat tarixində kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri*: ümumi qalıq dəyəri ilə ehtimal edilən gələcək pul axınları arasındakı fərq;
- *istifadə edilməmiş kredit öhdəlikləri*: kredit istifadə edildikdə müqavilə üzrə Fonda ödənilməli pul vəsaitləri ilə Fondun əldə etməyi gözlədiyi pul vəsaitləri arasındakı fərqli cari dəyəri.

Gələcək pul vəsaitləri aşağıdakı dərəcələrdə diskontlaşdırılır:

- alınmış və ya verilmiş kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri istisna olmaqla, maliyyə aktivləri: ilkin effektiv faiz dərəcəsi və ya onun təqribi qiyməti;
- alınmış və ya verilmiş kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri: kreditə uyğunlaşdırılmış effektiv faiz dərəcəsi;
- istifadə olunmamış kredit vəsaitləri: kredit öhdəliyi nəticəsində yaranacaq maliyyə aktivinə tətbiq olunan effektiv faiz dərəcəsi və ya onun təqribi qiyməti.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

### Kredit üzrə dəyərsizləşmiş aktivlər

Hər hesabat tarixində Fond amortizasiya edilmiş dəyərdə hesablanmış maliyyə aktivlərinin kredit üzrə dəyərsizləşməsini qiymətləndirir (bu aktivlər “3-cü mərhələ maliyyə aktivləri” adlanır). Maliyyə aktivin kredit üzrə proqnoz edilən gələcək pul vəsaitlərinə mənfi təsir göstərən bir və ya daha çox hadisə baş verdikdə maliyyə aktivin “kredit üzrə dəyərsizləşmiş” sayılır.

Maliyyə aktivinin kredit üzrə dəyərsizləşdiyinin sübutuna aşağıdakı müşahidə edilə bilən məlumat daxildir:

- borcalanın və ya borcverən mühüm maliyyə çətinliyi yaşadıqda;
- müqavilə şərti pozulduğda, məsələn, defolt olduqda və ya ödəniş gecikdikdə;
- Fond tərəfindən Fondun eks təqdirdə nəzərdən keçirməyəcəyi şərtlərlə kredit və ya avansın restrukturizasiyası;
- borcalanın müflis olacağı və ya maliyyə-təşkilati strukturunun dəyişəcəyi ehtimal
- edildikdə; və ya
- maliyyə çətinlikləri səbəbindən qiymətli kağızlar üçün fəal bazar olmadıqda.

Borcalanın maliyyə vəziyyətinin pisləşməsinə görə şərtləri yenidən razılışdırılmış kredit, müqavilə üzrə pul vəsaitlərinin ödənilməyəcəyi riskinin əhəmiyyətli dərəcədə azaldığı və dəyərsizləşmənin başqa əlamətlərinin olmadığı hallar istisna olmaqla, kredit üzrə dəyərsizləşmiş sayılır. Əlavə olaraq, ödənişi 90 gündən çox gecikdirilmiş kredit dəyərsizləşmiş sayılır.

### Ədalətli dəyerin qiymətləndirilməsi prinsipləri

Ədalətli dəyer əməliyyat tarixində bazar iştirakçıları tərəfindən nizamlı əməliyyat nəticəsində və ya həmin tarixdə Fond üçün ən əlverişli bazaarda aktivin satışından və ya öhdəliyin ötürülməsindən yaranan məbləğdir. Öhdəliyin ədalətli dəyeri fealiyyətsizlik riskini eks etdirir.

Bazar qiyməti mövcud olduqda, Fond maliyyə alətlərini həmin maliyyə alətləri üçün ədalətli dəyeri cari bazar qiyməti ilə müəyyən edir. Aktiv və ya öhdəlik üçün əməliyyatlar kifayət qədər müntəzəm və kifayət həcmində aparıldıqda bazar fəal hesab edilir.

Aktiv bazarda qiymət mövcud olmadıqda, Fond müvafiq müşahidə edilə bilən daxilolmaların istifadəsini maksimum dərəcədə artırın və müşahidə olunmayan daxilolmaların istifadəsini minimuma endirən qiymətləndirmə üsullarından istifadə edir.. Seçilmiş qiymətləndirmə üsulu bazar iştirakçılarının qiymət qoyarkən nəzərə alındıqları bütün faktorları özündə birləşdirir.

Maliyyə alətinin ilkin tanınma zamanı ədalətli dəyerinin ən dəqiqlik göstəricisi əməliyyat qiyməti, yəni verilən və ya qəbul edilən məbləğin ədalətli dəyeridir. Əgər Fond ilkin tanınma zamanı ədalətli dəyerin əməliyyat qiymətindən fərqləndiyini müəyyən edirsə və ədalətli dəyer feal bazarda oxşar aktiv və öhdəlik üçün kotirovka olunan qiymətlə səbüt oluna bilmədikdə, eləcə də müşahidə edilə bilən bazarlardan olan məlumatlar vasitəsilə qiymətləndirmə metoduna əsaslanmadıqda, maliyyə aləti ilkin tanınma zamanı ədalətli dəyerlə əməliyyat qiyməti arasına fərqli aradan qaldırılmasına uyğunlaşdırılmış ilkin ədalətli dəyerində qiymətləndirilir. Nəticədə, fərq, qiymətləndirmənin müşahidə edilə bilən bazar məlumatı ilə əsaslandırılmışından, yaxud əməliyyatın bağlanması tarixindən gec olmayaraq, alətin istifadə müddəti ərzində uyğun əsasla mənfəət və zərərdə tanınır.

Fond dəyişikliyin baş verdiyi hesabat müddətinin sonuna ədalətli dəyer iyerarxiyasında səviyyələr arasında transferləri tanır.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azerbaycan manatı ilə təqdim edilir)

### Əvəzləşdirmə

Maliyyə aktivləri və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti haqqında hesabata daxil edilməsi, Fondun hazırda qeydə alınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüququnun, eləcə də əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivi realizasiya edərək öhdəliyi ödəmək niyyətinin olduğu hallarda həyata keçirile bilər. Fond gələcək hadisə üzrə şərti olmadıqda və biznesin normal gedisində, Fondun və onun təraf müqabillərinin defoltu, ödəmə qabiliyyətinin itirilmesi və ya iflası zamanı tətbiq oluna bildikdə, əvəzləşdirmək hüququna malikdir.

### İpoteka kreditləri

Maliyyə vəziyyəti haqqında hesabatda “İpoteka kreditləri” bəndinə daxildir:

- borcalanlara verilmiş Fond tərəfindən maliyyələşdirilmiş amortizasiya edilmiş dəyərdə qiymətləndirilən kreditlər; ilk olaraq məxsusi birbaşa əməliyyat xərcləri əlavə edilməklə ədalətli dəyərdə, daha sonra effektiv faiz metodu ilə amortizasiya edilmiş dəyərdə qiymətləndirilir.

### Amortizasiya olunmuş dəyərdə borc alətləri

Maliyyə vəziyyəti haqqında hesabatda “investisiya qiymətli kağızları” bəndinə daxildir:

- amortizasiya olunmuş dəyərdə ölçülən dövlətin borc investisiya qiymətli kağızları; bura ilkin olaraq əlaqədar birbaşa əməliyyat xərcləri daxil olmaqla ədalətli dəyərdə, daha sonra effektiv faiz metodu ilə amortizasiya edilmiş dəyərdə qiymətləndirilənlər daxildir.

### Depozitlər, borc öhdəlikləri və digər borc öhdəlikləri

Birbaşa məxsusi əməliyyat xərcləri çıxılmaqla ədalətli dəyərdə qiymətləndirilən depozitlər, borc öhdəlikləri və digər borc öhdəlikləri, sonradan effektiv faiz metodu ilə amortizasiya edilmiş dəyərdə hesablanır.

### Maliyyə icarəsi üzrə alınan vəsaitlər

#### Tanınma və ölçülmə

İcarə müddətinin başlangıç tarixində icarədar maliyyə icarəsində olan aktivləri öz balans hesabatlarında tanımlı və onları icarə obyekti nə qoyulmuş xalis investisiya dəyərinə bərabər məbləğdə debitor borcları kimi təqdim etməlidir.

#### Ilkin ölçülmə

İcarəçi icarə obyekti nə qoyulmuş xalis investisiyanı ölçmək üçün icarə müqaviləsində nəzərdə tutulan faiz dərəcəsindən istifadə etməlidir. Aktivin sub-icarəsi zamanı nəzərdə tutulmuş faiz dərəcəsini müəyyənleşdirmək mümkün olmadıqda, vasitəçi hesab edilən icarədar sub-icarə üzrə qoyulmuş xalis investisiyanı ölçmək üçün əsas icarə müqaviləsi (sub-icarə ilə bağlı hər hansı ilkin birbaşa məsrəflər üzrə düzəliş edilmiş) üzrə istifadə edilən diskont dərəcəsindən istifadə edə bilər.

İstehsalçı və ya diler qismində çıxış edən icarədarlardan başqa, digər icarədarlar tərəfindən çəkilən ilkin birbaşa məsrəflər, icarə üzrə qoyulmuş xalis investisiyanın ilkin ölçməsinə daxil edilir və icarə müddəti boyunca tanınmış gəlirin məbləğini azaldır. İcarə müqaviləsində nəzərdə tutulan faiz dərəcəsi elə müəyyənleşdirilir ki, ilkin birbaşa məsrəflər mexaniki olaraq icarə üzrə qoyulmuş xalis investisiyaya daxil edilir; onların ayrıca əlavə edilməsinə ehtiyac qalmır.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

---

### *İcarə üzrə xalis investisiya qoyuluşuna daxil edilən icarə ödənişlərinin ilkin ölçülməsi*

İcarə müddətinin başlangıç tarixində, icarə üzrə xalis investisiya qoyuluşuna daxil edilən icarə ödənişləri, icarə müddəti ərzində əsas aktivdən istifadə etmək hüququnun əldə edilməsi üçün icarə müddətinin başlangıç tarixində alınmayan aşağıdakı ödənişlərdən ibarətdir:

- (a) ödənilməli olan hər hansı icarə stimulları çıxılmaqla sabit ödənişlər;
- (b) ilkin olaraq icarə müddətinin başlangıç tarixindəki indeks və ya dərəcələrdən istifadə etməklə ölçülən, indeks və ya dərəcələrdən asılı olan dəyişkən icarə ödənişləri;
- (c) aşağıdakı şəxslər tərəfindən icarədara zəmanət verilən hər hansı son qalıq dəyəri:
  - icarəçi
  - icarəçi ilə əlaqəli tərəf
  - bu zəmanət üzrə öhdəlikləri ödəmə imkanı olan, icarədarla əlaqəli olmayan üçüncü şəxs;
- (d) icarəçinin əsaslandırılmış şəkildə əmin olduğu halda alış hüququnun gerçəkləşdirildiyi qiymət ; və
- (e) icarə müddəti ərzində icarəçinin icarəni ləğy etmə hüququnu gerçəkləşdirməsi faktı öz əksini taparsa, icarənin ləğv edilməsi ilə bağlı cərimə ödənişləri.

### *Sonrakı ölçülmə*

İcarədar icarə müddəti boyunca maliyyə gəlirini, icarədarın icarə üzrə xalis investisiyası üzrə sabit dövri gəlirlilik dərəcəsini əks etdirən sxemə əsasən tanımalıdır.

İcarədar maliyyə gəlirini icarə müddəti ərzində sistemli və rasional əsasda paylaşdırmaq məqsədi güdür. İcarədar, icarə dövrü ilə əlaqəli icarə ödənişlərini, həm əsas məbləği, həm də qazanılmamış maliyyə gəlirini azaltmaq üçün icarəyə qoyulmuş ümumi investisiyadan çıxmalıdır.

İcarədar 9 sayılı MHBS-nin tanınmanın dayandırılması və dəyərdən düşmə ilə bağlı tələblərini icarə üzrə xalis investisiyaya tətbiq etməlidir. İcarədar icarədə olan ümumi investisiyasının hesablanmasından istifadə olunan hesablanmış zəmanətsiz son qalıq dəyərini mütemədi olaraq nəzərdən keçirməlidir. Əger hesablanmış zəmanətsiz son qalıq dəyərində azalma olmuş olsa, icarədar icarə müddəti ərzində gəlinin bölüşdürülməsini yeniləməli və hesablanmış məbləğlə bağlı hər hansı azalmanı dərhal tanımalıdır.

Maliyyə icarəsi üzrə aktivi “Satış üçün saxlanılan uzunmüddətli aktivlər və dayandırılmış fəaliyyətlər” adlı 5 sayılı MHBS-ni tətbiq etməklə, satış üçün nəzərdə tutulan (və ya satış üçün nəzərdə tutulmuş kimi təsnif edilən xaric olma qrupuna daxil edilmiş) aktiv kimi təsnifləşdirən icarədar, bu aktivi, həmin standarta uyğun olaraq uçota almalıdır.

### *İcarə müqaviləsində dəyişikliklər*

İcarədar aşağıdakı hər iki hal mövcud olduqda maliyyə icarəsi müqaviləsindəki dəyişikliyi ayrıca icarə müqaviləsi kimi uçota almalıdır:

- (a) dəyişiklik, bir və ya daha çox əsas aktivdən istifadə etmə hüququ əlavə edilməklə icarə müqaviləsinin tətbiq sahəsini artırdıqda; və
- (b) icarə müqaviləsi üzrə ödəniş, tətbiq sahəsindəki artım üzrə və nəzərdə tutulmuş müqavilənin şərtlərini əks etdirmək məqsədilə ayrıca qiymətə edilmiş hər hansı uyğun düzəlişlər üzrə həmin ayrıca qiymətə mütənasib şəkildə artır.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABTLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Ayrıca icarə müqaviləsi kimi uçota alınmayan maliyyə icarasındaki dəyişiklik, icarədar tərəfindən aşağıdakı kimi uçota alınmalıdır:

(a) əgər icarə müqaviləsi, bu dəyişiklik icarə müqaviləsinin başlangıç tarixində qüvvədə olduğu təqdirdə, əməliyyat icarəsi kimi təsnifləşdirilmiş olsayıdı, icarədar aşağıdakı qaydaları yerinə yetirmelidir:

(i) icarə müqaviləsi üzrə dəyişikliyi, həmin dəyişikliyin qüvvəyə mindiyi tarixdən etibarən yeni icarə müqaviləsi kimi uçota almaq; və

(ii) icarəyə verilmiş aktivin balans dəyərini, icarə müqaviləsi üzrə dəyişikliyin qüvvəyə mindiyi tarixdən bir an önce icarə obyektinə qoyulmuş xalis investisiya kimi ölçmək.

(b) əks halda, icarəçi 9 sayılı MHBS-nin tələblərini tətbiq etməlidir.

## İpoteka kreditlərinə təminat verilməsi

Fond Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi qaydasına”na əsasən 2018-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydası”nın tələblərinə cavab verən ipoteka kreditləri üzrə təminat (zəmanət) verir. Fondla müvəkkil banklar arasında baş zəmanət sazişi bağlandıqdan sonra, müvəkkil banklar ipoteka krediti istəyən şəxsin ərizəsi əsasında həmin ipoteka krediti üzrə zəmanət verilməsi üçün Fonda müraciət edə bilər.

Zəmanətin verilməsi “Elektron ipoteka və kredit zəmanət sistemi” vasitəsilə həyata keçirilir. Zəmanetlə əlaqədar borcalan zəmanət haqqı ödəyir. Zəmanət haqqının həcmi Fondu Himayəçilik Şurası tərəfindən təsdiqlənən “illik komissiyanın və zəmanət haqqının həcmiñin müəyyənləşdirilməsi qaydası”-na əsasən İdarə Heyəti müəyyən edir. Zəmanət verilməsi üzrə razılıq verilərsə, gələcəkdə borcalan tərəfindən ipoteka krediti üzrə öhdəliyin icra edilməməsi və ya lazıminca icra edilməməsi nəticəsində ipoteka predmetinin hərrac vasitəsilə satışından əldə edilən vəsait müvəkkil bankın ipoteka ilə təmin edilmiş tələbinin ödənilməsinə kifayət etmədikdə, Fond yaranan fərqli (xalis zərərin) müvəkkil banka ödənilməsini öhdəsinə götürür.

Zəmanət üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Fondu balansında ipoteka kreditlərinə zəmanətlər üzrə Ehtiyat Fondu yaradılmışdır (bundan sonra – Ehtiyat Fondu). Ehtiyat Fonduun vəsaitlərinin həcmi Fondu zəmanət verdiyi ipoteka kreditlərinin əsas borc üzrə qalıq məbləğlərinə nisbətinin minimum həddini Fondu Himayəçilik Şurası müəyyən edir. Zəmanət üzrə öhdəliklərin icrası yüksəlmiş zəmanət haqları hesabına yaradılmış ehtiyatlar və Ehtiyat Fonduun vəsaitləri hesabına təmin edilir.

Fond qaydalar ilə müəyyən olunmuş hallarda zəmanət üzrə ödənişin həyata keçirilməsindən imtina edə bilər, həmçinin zəmanət üzrə öhdəliyə xitam və ya vaxtından əvvəl xitam verə bilər.

## Sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə Fondu tərəfindən təminat verilməsi

Fond 2018-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”na əsasən, qeyri-neft sektorunda fealiyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fealiyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka AZN ilə kredit sıfarişi ilə müraciət edən sahibkarların öhdəlikləri üzrə təminat (zəmanət) verir. Fond müvəkkil banklar ilə bağlanmış çərçivə müqaviləsi əsasında borcalanın kredit üzrə əsas borc öhdəliyinə zəmanət verir. Çərçivə müqaviləsinin şərtlərini və formasını, qaydaların tələbləri nezərə alınmaqla, Fondu İdarə Heyəti təsdiq edir. Çərçivə müqaviləsinin qüvvəyə minməsi üçün müvəkkil banklar Fonda “Sahibkarlar tərəfindən AZN ilə alınan kreditlərə təminat verilməsi qaydası” ilə müəyyən olunmuş məbləğdə birləşfəlilik üzvlük haqları ödəyirlər.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Zəmanətlərin verilməsi “Elektron ipoteka və kredit zəmanət sistemi” vasitəsilə həyata keçirilir. Müvəkkil banklar zəmanətin verilməsi üçün Fonda komissiya (birdəfəlik və illik) ödəyirlər. Birdəfəlik komissiya Fondun Himayəcilik Şurasının təsdiq etdiyi tarifə uyğun hesablanır. Illik komissiyanın həcmi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi qaydası”na uyğun olaraq Himayəcilik Şurası tərəfindən təsdiqlənən “Illik komissiyanın və zəmanət haqqının həcmiin müəyyənləşdirilməsi qaydası” əsasında İdarə Heyəti tərəfindən müəyyən edilir.

Zəmanət verilmiş kredit üzrə gecikmə müddəti 120 (yüz iyirmi) günü (kreditə çevrilmiş qarantiyalar üzrə 30 (otuz) günü) keçdikdə, müvəkkil bankın Fonda qarşı tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 150 (yüz əlli) gün müddətində qüvvədə olur. Bu müddətdə müvəkkil bank Fonda ödəniş tələbi irəli sürmədikdə, zəmanət qüvvəsini itirir. Zəmanət üzrə ödənişin məbləği kredit üzrə əsas borcun icra edilməmiş hissəsinə münasibətdə qüvvədə olan zəmanətin kreditə nisbəti həcmində hesablanır. Fond tələbin daxil olduğu tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq zəmanətin ödənilməsi ilə bağlı qərar verir və müvəkkil banka bu barədə yazılı bildiriş göndərir. Bildiriş əsasında müvəkkil bank 3 (üç) iş günü müddətində borcalana münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqlarını tam həcmidə tələbin güzəsti müqaviləsi və ya adlı qiymətli kağız üzrə indossament yolu ilə Fonda güzəşt edir. Tələb hüquqları Fonda güzəşt edildikdən sonra Fond 3 (üç) iş günü müddətində zəmanət üzrə ödənişi müvəkkil bankın hesabına köçürür. Zəmanət üzrə ödəniş birdəfəlik həyata keçirilir. Zəmanət üzrə öhdəliklərin icrası yığılmış zəmanət haqları hesabına təmin edilir. Fondun qaydalar ilə müəyyən olunmuş tələbləri pozulduqda zəmanət üzrə ödənişlər dayandırıla bilər və ya verilmiş zəmanət ləğv edilə bilər.

## Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi

Fond Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi Qaydası”na uyğun olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı qeyri-neft sektorunda fealiyyət göstərən rezident sahibkarların müvəkkil banklardan manatla aldıqları və “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”na uyğun olaraq Fondun təminat (zəmanət) verdiyi kreditlər üzrə ödənilməli olan faizlərin bir hissəsinə dövlət tərəfindən əvəzsiz verilən maliyyə vəsaiti hesabına subsidiya verilməsini təmin edir.

Faiz subsidiyası maksimum 3 il müddətinə verilir. Fondun Himayəcilik Şurası hər bir müvəkkil bank üzrə faiz subsidiyasının maksimum limitinin müəyyənləşdirilməsi qaydasını təsdiq edir. Faiz subsidiyasının verilməsi “Elektron ipoteka və kredit zəmanət sistemi” vasitəsilə həyata keçirilir. Fond qaydalar ilə müəyyən olunmuş hallarda borcalana faiz subsidiyasının ödənilməsini dayandırıa bilər və ya ləğv edə bilər.

## Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi

Ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib.

Təsdiq edilmiş Qaydaya əsasən Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı müvafiq mexanizm yaradılıb. Mexanizm çərçivəsində Fond tərəfindən müvafiq yaşayış sahələrinin ölkə vətəndaşlarına satmaq öhdəliyi ilə uzunmüddətli kirayəyə verilməsi həyata keçirilir. Kirayə müddətində vətəndaşın mənzil üzərində kirayə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır və mənzildən istifadə ilə bağlı aylıq ödənişlər tam ödənilidikdən sonra mənzil kirayəçinin mülkiyyətinə keçir. Fond Qaydalar ilə müəyyən olunmuş hallarda kirayə müqaviləsi üzrə satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinə xitam və ya vaxtından əvvəl xitam verə bilər.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

---

### Əmlak və avadanlıqlar

Bina və avadanlıq yığılmış amortizasiya və dəyərsizləşmə üzrə zərər çıxılmaqla ilkin dəyerlə tanınır.

Əmlak və avadanlıqlar müxtəlif faydalı ömrə malik olan mühüm komponentləri təşkil edərsə, onlar ayrıca əmlak və avadanlıq kimi təsnifləşdirilirlər.

Hər bir hesabat dövrünün sonunda Fond öz əmlak, tikili və avadanlıqlarını dəyərsizləşmə zərərlərinin baş verməsini təyin etmək məqsədi ilə təhlil edir. Əgər belə hal mövcud olarsa belə aktiv üzrə əldə edilməsi mümkün olan məbləğ təyin edilir və dəyərsizləşmə zərərinin məbləği (əgər varsa) hesablanır. Əmlak və avadanlıqların qalıq dəyəri onların təxmin edilən bərpa edilə bilən dəyərindən çox olduqda, onların bərpa edilə bilən dəyərinə qədər silinir və fərq mənfəət və ya zərər haqqında hesabatda dəyərsizləşmə zərəri kimi əks etdirilir.

Əmlak və avadanlıqların satışından əldə edilən gəlirlər və zərərlər onların balans dəyərinə əsasən müəyyən edilir və mənfəət və zərər hesabatında əks etdirilir.

Təmir və texniki xidmət xərcləri çəkildikdə mənfəət və ya zərər haqqında hesabata daxil edilir.

### Köhnəlmə

Köhnəlmə ayrı-ayrı aktivlərin faydalı istifadə müddətləri üzrə düz xətt prinsipi əsasında hesablanaraq mənfəət və ya zərərlərə aid edilir. Köhnəlmə aktiv əldə edildiyi tarixdən yaxud, daxili vəsaitlər hesabına quraşdırılıb istifadə üçün hazır olduğu tarixdə etibarən başlanır. Torpaq üzrə köhnəlmə hesablanır. Təxmin edilən faydalı istifadə müddətləri aşağıdakı kimidir:

Binalar	20 il
Kompyuter və rabitə avadanlıqları	4 il
Mebel və qurğular	4 il
Avtomobillər	7 il
Digər əsas vəsaitlər	1-5 il

Silindikdə, satıldıqda və ya aktivin istifadəsinin davam etdirilməsi zamanı gələcəkdə iqtisadi faydanın əldə edilməsi təxmin edilmədikdə əmlak və avadanlıqların tanınmasına xitam verilir. Əmlak və avadanlıqlar kateqoriyasına aid aktivlərin tanınmasına xitam verilməsi nticəsində yaranan mənfəət və zərərlər satış nticəsində əldə edilən vəsaitlərlə aktivin qalıq dəyəri arasında olan fərq kimi hesablanır və dərhal mənfəət və zərər hesabında tanınır.

### Qeyri-maddi aktivlər

Alınmış qeyri-maddi aktivlərin uçotu yığılmış amortizasiyanın və dəyərsizləşmə ilə bağlı zərərlərin məbləğinin silinmiş dəyəri əsasında aparılır.

Program təminatı üzrə əldə edilmiş lisenziyalar həmin program təminatının alınması və tətbiq edilməsi üçün çəkilmış xərclər əsasında kapitallaşdırılır.

Amortizasiya qeyri-maddi aktivin faydalı istifadə müddəti ərzində düz xətt metoduna əsasən mənfəət və ya zərər hesablarında tanınır. Təxmin faydalı istifadə müddəti 3 ildən 10 ilədəkdir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

---

## Ehtiyatlar

Fondun keçmiş dövrlərdə baş vermiş hadisə nəticəsində müəyyən hüquqi və ya konstruktiv öhdəliyi olduqda və həmin öhdəliyin ödənilməsi üçün iqtisadi faydalara məxaricinin tələb olunacağı ehtimal olunduqda, ehtiyat maliyyə vəziyyəti haqqında hesabatda eks olunur. Təsiri əhəmiyyətli olduqda, ehtiyatlar pul vəsaitlərinin vaxt baxımından dəyərinin cari bazar qiymətləndirmələrini eks etdirən vergidən əvvəlki dərəcə və müvafiq olarsa, həmin öhdəliyə aid olan xüsusi risklər əsasında ehtimal olunan gələcək pul vəsaitlərinin diskontlaşdırılması yolu ilə müəyyənləşdirilir.

## Dövlət bütçəsindən ayırmalar

Fonda bu günədək dövlət bütçəsindən ayırmalar kapital kimi təsnif olunur və maliyyə hesabatında kapital bölməsində tanınır. Dövlət bütçəsindən ayırmalar Azərbaycan Respublikasının dövlət bütçəsində daxil olan pul ayırmalarından ibarətdir.

## Nizamnamə kapitalı

Fondun nizamnamə kapitalı 100% dövlətə məxsusdur və dövlət Fondun məqsədlərini həyata keçirmək üçün zəruri hallarda nizamnamə kapitalının artırılmasını təmin edir.

## Faiz gelirləri və xərclərin eks olunması

Faiz gelirləri və xərcləri mənfəət və ya zərər hesablarında effektiv faiz üsulundan istifadə etməklə eks olunur.

Kreditin ümumi gelirliliyinin ayrılmaz hissəsi sayılan kreditin ayrılması haqları, kredit yaranması, xidməti və digər haqlar müvafiq əməliyyat xərcləri ilə birgə təxirə salılmış gelir kimi tanınır və effektiv faiz metodlarından istifadə etməklə maliyyə alətinin ehtimal edilən müddəti ərzində faiz gelirlərinə amortizasiya olunur.

Diger haqlar, komissiyalar, digər gelir və xərc maddələri müvafiq xidmət təmin edildikdə mənfəət və ya zərər hesablarında tanınır.

## Vergitutma

Fond 27 oktyabr 2015-ci il tarixində açıq səhmdar cəmiyyəti kimi təsis edilmiş, 18 avqust 2016-ci il tarixində vergi məqsədləri üçün dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən yeni vergi mülkəlləfiyyətləri yaranmışdır. 18 avqust 2016-ci il tarixində Fond fealiyyətindən əldə etdiyi mənfəətdən mənfəət vergisi və əmlak vergisinin ödəyicisi olmuşdur. Vergi qeydiyyatı tarixinə qədər Fond tərəfindən maliyyə hesablarında hər hansı cari və ya təxirəsalılmış vergi aktivləri və ya öhdəliyi yaradılmamış, həmçinin əmlak vergisi ödənilməmişdir.

Bununla belə, Fond 1 yanvar 2017-ci il tarixindən maliyyə xidmətlərindən əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 24 noyabr tarixli 1126 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron ipoteka" sistemi haqqında Əsasnaməyə uyğun olaraq elektron xidmətlər göstərməyə və elektron xidmətlərin istifadəçiləri olan müvəkkil təşkilatlardan (müvəkkil banklar və müvəkkil sigortaçılar) xidmət haqqı toplamağa başlamışdır. Bunun nəticəsində, Fond 1 avqust 2017-ci il tarixindən əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmışdır.

Fond 19 fevral 2018-ci il tarixində qeyri-kommersiya qurumu kimi "fond" formasında dövlət qeydiyyatına alındıqdan sonra, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə "dövlət fondu" olduğu üçün əmlak vergisini ödəməkdən azad olmuşdur.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXINDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş dəyişikliyə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr 414 nömrəli Fərmanına əsasən Fondun gəlirləri 1 yanvar 2019-cu il tarixindən etibarən mənfaət vergisindən azaddır.

Fondun təqdim etdiyi maliyyə xidmətləri Əlavə Dəyər Vergisinə cəlb olunmur.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 123.1-ci maddəsi və "Banklar haqqında" Azərbaycan Respublikasının 16 yanvar 2004-cü il tarixli 590-IIQ nömrəli Qanununa əsasən buraxılmış istiqrazları üzrə ödənilmiş kupon faizlərindən Fond tərəfindən ödəmə mənbəyindən vergi tutulmur.

## *İşçi heyəti üzrə xərclər və müvafiq ayırmalar*

Əmək haqları, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda ödənişlər, məzuniyyət və xəstəlik vərəqələri üzrə illik ödənişlər, mükafatlar və pul şəklində olmayan imtiyazlar Fondun işçiləri tərəfindən müvafiq xidmətlər göstərildikdə hesablanır. Fondun yerli qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş haqlar üzrə Dövlət Sosial Müdafiə Fondunda ödənişlərdən başqa pensiya və analoji ödənişləri həyata keçirmək üçün hər hansı hüquqi və ya işgüzar praktikadən yaranan öhdəliyi yoxdur.

## *İcarə öhdəliyi*

Fond qısa müddətli icarələr və az dəyərli aktivlərin icarəsi istisna olmaqla, bütün icarələr üçün vahid tanınma və ölçülülmə metodundan istifadə edir. Fond icarə üzrə ödənişləri etmək üçün icarə öhdəlikləri və müvafiq aktivdən istifadə hüququnu təzahür edən aktivdən istifadə hüququ tanır.

## *Aktivdən istifadə hüququ*

Fond icarənin başlanğıc tarixində (yəni müvafiq aktivin istifadəyə hazır olduğu tarix) aktivdən istifadə hüququ tanır. Aktivdən istifadə hüququ yüksəlmiş amortizasiya və dəyərsizləşmə çıxılmaqla maya dəyəri ilə uçota alınır və icarə öhdəliklərinin yenidən qiymətləndirilməsi üzrə düzəlişlərə məruz qalır. Aktivdən istifadə hüququnun maya dəyərinə tanınan icarə öhdəliklərinin dəyəri, ilkin birbaşa xərclər və icarə üstünlükleri çıxılmaqla başlanğıc tarixində və ya ondan əvvəl edilmiş icarə ödənişləri daxildir. Aktivdən istifadə hüququ icarə müddəti və ya aktivin ehtimal edilən ömür müddətindən daha qısa olan dövr üzrə düzxətti amortizasiya metoduna əsasən amortizasiya olunur.

Əgər icarəyə götürülmüş aktiv üzərində mülkiyyət hüququ icarə müddətinin sonunda Fonda keçirse və ya maya dəyəri özündə alış opsiyonundan istifadəni ehtiva edirse, amortizasiya aktivin ehtimal edilən ömür müddəti üzrə aparılır.

## *İcarə öhdəliyi*

İcarənin qüvvəyə mindiyi tarixdə Fond icarə müddəti ərzində həyata keçiriləcək icarə ödənişlərinin cari dəyəri ilə ölçülən icarə öhdəliklərini tanır. İcarə ödənişlərinə hər hansı alınacaq icarə güzəsti çıxılmaqla, sabit ödənişlər (maddi sabit ödənişlər daxil olmaqla), indeksdən və ya dərəcədən asılı olan dəyişən icarə ödənişləri və qalıq dəyər zəmanətləri altında ödənilməsi ehtimal olunan məbləğlər daxildir. İcarə ödənişləri həmçinin Fond tərəfindən həyata keçiriləcəyi əsaslı şəkildə müəyyən edilmiş alış seçiminin icra qiyməti və icarə müddəti Fondun müqaviləni ləğv etmək seçimini həyata keçirməsini eks etdirdiyi təqdirdə icarəyə xitam verilməsi üçün cərimələrin ödənilməsini də əhatə edir.

İndeksdən və ya dərəcədən asılı olmayan dəyişən icarə ödənişləri ödənişə səbəb olan hadisə və ya vəziyyətin baş verdiyi dövrde xərclər (ehtiyatların istehsalı üçün yaranmadığı halda) olaraq uçota alınır.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXINDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

İcarədə nəzərdə tutulan faiz dərəcəsi tez biz zamanda müəyyən edilə bilmədiyindən, icarə ödənişlərinin cari dəyərini hesablayarkən, Fond icarənin başlanınması tarixində artan borc faizindən istifadə edir. Başlangıç tarixindən sonra icarə öhdəliklərinin məbləği faizlərin yüksəlməsini yüksəltmək üçün artırılır və edilən icarə ödənişləri üçün azaldılır. Bundan əlavə, icarə öhdəliklərinin qalıq dəyəri düzəliş, icarə müddətində dəyişiklik, icarə ödənişlərində dəyişiklik (məsələn, belə icarə ödənişlərini müəyyən etmək üçün istifadə olunan indeks və ya dərəcənin dəyişməsi nticəsində gələcək ödənişlərə edilən dəyişikliklər) və ya əsas aktivin alınması üçün seçimin qiymətləndirilməsində dəyişiklik olduğu təqdirdə, yenidən ölçülür.

### *Qısa müddətli icarələr və aşağı dəyərli aktivlərin icarəsi*

Fond ofis sahələrini qısa müddətli icarəsinə qısa müddətli icarənin tanınması üzrə azad olmanı tətbiq edir (məsələn: başlangıç tarixindən etibarən 12 ay və daha az dövrü əhatə edən və alış opsiyonu olmayan icarələr). Qısa müddətli icarələr və aşağı dəyərli aktivlərin icarəsi üzrə icarə ödənişləri icarə müddəti boyu düzəltli metod ilə xərc kimi tanınır. Fond bütün icarə müqavilələri qısa müddətli olduğundan Fond bütün icarə müqavilələri üzrə azad olmanı tətbiq etmişdir.

### *Dövlət tərəfindən əvəzsiz olaraq verilmiş əmlak*

Dövlət tərəfindən Fondun mülkiyyətinə əvəzsiz olaraq verilmiş əmlak ədalətli dəyərdə tanınır.

Əvəzsiz olaraq əmlak uzunmüddətli öhdəliklərdə təxirə salınmış gəlirə daxil edilir və müvafiq aktivlərin gözlənilən faydalı istifadə müddəti ərzində bərabər şəkildə mənfeət və ya zərər hesabatlarında göstərilir.

### *Yenidən təqdim edilmələr*

Cari ilin təqdimatına uyğunlaşdırmaq məqsədilə keçən ilin maliyyə vəziyyəti haqqında hesabatda və müvafiq qeyddə müəyyən yenidən təsnifləşdirmələr edilmişdir. Bu yenidən təsnifləşdirmələr nticəsində Fondun mənfeət və ya zərər və digər məcmu gəlir haqqında hesabatı, əməliyyatlarının nticələri və kapitalına əhəmiyyətli təsir olmamışdır.

Qeydlər	Əvvəlki hesabat üzrə	Yenidən təqdim edilmə	Yenidən təqdim edildikdən sonra
---------	----------------------	-----------------------	---------------------------------

#### **31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat**

İpoteka kreditlərinə verilmiş zəmanətlərə görə alınacaq zəmanət haqları (Digər aktivlər)	1,622,422	(682,790)	939,632
İpoteka kreditlərinə verilmiş zəmanətlərə görə zəmanət haqqı (Gələcək dövrün gəlirləri)	(3,348,767)	682,790	(2,665,977)

Maliyyə icarəsi (Gələcək dövrün gəlirləri)	(2,032,135)	2,032,135	-
Maliyyə icarəsi üzrə alınacaq vəsaitlər	53,375,052	(2,032,135)	51,342,917

- İpoteka kreditlərinə verilmiş zəmanətlər üzrə digər aktivlərdə və gələcək dövrün gəlirlərinin tanınmasında MHBS standartlarına uyğun olaraq düzəlişlərin edilməsi;
- Maliyyə icarəsi üzrə aktivlərin effektiv faiz dərəcəsi üzrə ölçüləsi ilə əlaqədar MHBS standartına uyğun olaraq düzəlişin edilməsi.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

## 4. YENİ VƏ YENİDƏN İŞLƏNİLMİŞ STANDARTLARIN VƏ ŞƏRHİLƏRİN QƏBUL EDİLMƏSİ

Cari ildə Fond Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (MUBSS) və MUBSS-nin Beynəlxalq Maliyyə Hesabatlarının Şərhləri Komitəsi (BMHŞK) tərəfindən qəbul edilmiş, Fondun fəaliyyəti üçün münasib olan və 31 dekabr 2021-ci il tarixində başa çatmış hesabat dövrlərinə şamil olunan bütün yeni və yenidən işlənilmiş standartları və onlara dair şərhləri qəbul etmişdir.

Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSS), Banklararası təklif olunan faiz həddi ("IBOR") üzrə aparılan islahatların maliyyə hesabatlılığı üzrə yarana biləcək potensial təsirinə cavab olaraq, "Baza Faiz Dərəcəsi İslahatı"nı (9 sayılı MHBS, 39 sayılı BMUS və 7 sayılı MHBS-ə edilmiş Düzəlişləri) dərc etmişdir. İslahatlar hedcinq edilmiş maddənin və ya hedcinq aletinin göstəricilərinə əsaslanan pul axınlarının vaxtı və/və ya məbləği ilə bağlı qeyri-müəyyənliyə səbəb olarsa, hedcinq əlaqəsi təsire məruz qalır. Bu düzəlişlərin heç bir faiz dərəcəsi hedcinq əlaqəsi olmadığı üçün Fondun maliyyə hesabatlarına təsiri yoxdur.

3 sayılı MHBS Müəssisələrin Birləşməsi. "Müəssisə" tərifinə edilən düzəliş – Düzəlişlər şirkətlərə əldə edilmiş aktivlərin müəssisə və ya aktivlər qrupu olduğunu müəyyənləşdirməyə kömək edəcək.

Edilmiş düzəliş biznes xidmətlərinin nəticələrinin müştəriləri məhsul və xidmətlər ilə təmin etmək olduğunu vurğulayır. Halbuki əvvəlki anlayışa əsasən, biznes anlayışı dividend şəklində, daha aşağı xərclərə və ya investorlara və digərlərinə iqtisadi mənfeət təmin etmək məqsədi daşıyırı.

Alınan aktivin biznes və ya aktivlər qrupu olduğunu fərqləndirmək vacibdir, çünki, alıcı qudvili yalnız biznes alarkən tanır. Dəyişikliklərə əsasən, "biznes"in yeni tərifi müştərilərə məhsul və ya xidmətlərin göstərilməsi, investisiya gəlirinin yaranması (məsələn, dividendlər və faizlər) və ya adi fəaliyyətdən digər gəlirlər yaranmasının ayrılmaz tərkibidir.

"Əhəmiyyətlilik" anlayışının yeni tərifi – MUBSS şirkətlərin əhəmiyyətliliklə bağlı qərarları daha asan vermesi üçün əhəmiyyətlilik prinsipinə düzəlişlər dərc etmişdir. Yeni dəyişikliklər 1 sayılı BMUS "Maliyyə Hesabatlarının Təqdimati" və 8 sayılı BMUS "Mühasibat Uçotu Qaydaları, Uçot Ehtimallarındakı Dəyişikliklər və Xətalar" a şamil edilir.

Dəyişikliklər əhəmiyyətliliyin tərfini və bu günə qədər MHBS-in digər standartlarında göstərilmiş olan əhəmiyyətlilik prinsiplərinin tətbiqi ilə bağlı təlimatları da hesabat hazırlayanlar üçün aydınlaşdırır. Yeni tərifə əsasən, məlumat o zaman əhəmiyyətli sayılır ki, onun gizlədilməsi, təhrif edilməsi və ya dəyişdirilməsi maliyyə hesabatlarını ümumi məqsədlər üçün istifadə edən əsas tərəflərin qərarlarına təsir etməsi ehtimal edilir və bu məlumat hesabat hazırlayan konkret müəssisə üzrə maliyyə məlumatı xarakterinə malikdir.

15 may 2020-ci ildə BMUSS icarəçilərə "COVID-19 ilə əlaqəli İcarə Güzəştləri (16 sayılı MHBS-ə edilmiş Düzəliş)" icarəçilərə COVID-19 ilə əlaqəli icarə güzəştinin icarə modifikasiyası olub-olmadığının qiymətləndirilməsinə dair güzəşt ilə təmin edilməsi düzəlişi edilmişdir.

COVID -19 ilə əlaqəli İcarə Güzəştləri üzrə dəyişikliklər (16 sayılı MHBS-ə edilmiş düzəliş) 16 sayılı MHBS-ə aşağıdakı düzəlişləri etmişdir:

- icarəçilərə COVID-19 ilə əlaqəli icarə güzəştinin icarə modifikasiyası olub-olmadığının qiymətləndirilməsinə dair güzəşt ilə təmin edilməsi;
- güzəşt tətbiq edən icarəçilərdən, icarə modifikasiyası olmadığı kimi, COVID-19 ilə əlaqəli icarə güzəştlərini hesaba vermələrini tələb etmək;
- güzəşt tətbiq edən icarəçilərdən bu faktı açıqlamalarını tələb etməlidir; və
- icarəçilərdən 8 sayılı BMUS-a uyğun olaraq güzəşt tədbirlərini retrospektiv şəkildə tətbiq etmələrini tələb etsələr də, əvvəlki dövr rəqəmlərini yenidən tələb etmələrini tələb etmirlər.

Dəyişikliklər 1 yanvar 2020-ci il tarixindən etibarən qüvvədədir. Erkən tətbiqinə icazə verilir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

### 5. DƏRC OLUNMUŞ, LAKİN HAZIRDA QƏBUL OLUNMAMIS STANDARTLAR VƏ ŞƏRHLƏR

Hazırkı maliyyə hesabatlarının təsdiq edilməsi tarixində Fond tərəfindən, qüvvəyə minmə tarixindən əvvəl qəbul edilmiş standart və şərhlərdən əlavə, aşağıda göstərilən standart və şəhərlər dərc edilmiş, lakin, qüvvəyə minməmişdir.

**17 sayılı MHBS “Sığorta müqavilələri”** 2017-ci ilin may ayında verilmiş və 4 sayılı MHBS “Sığorta müqavilələri”ni əvəz edir. Yeni standart sığorta müqavilələrinin tanınması, ölçülülməsi, təqdim edilməsi və açıqlanması prinsiplərini müəyyən edir. Müəssisə, buraxdığı təkrarsıgorta müqavilələri də daxil olmaqla sığorta müqavilələrinə; əlində olan təkrarsıgorta müqavilələrinə; imtiyazlı iştirak xüsusiyyətləri ilə buraxdığı investisiya müqavilələrinə; müəssisənin bağlılığı sığorta müqavilərinə 17 sayılı MHBS “Sığorta müqavilələri”ni tətbiq etməlidir.

17 sayılı MHBS, 2023-cü il yanvarın 1-də və ya ondan sonra başlayan illik hesabat dövrləri üçün qüvvədədir.

**15 sayılı MHBS “Müşterilərlə Müqavilələrdən Əldə Edilən Gəlir”** və **9 sayılı MHBS “Maliyyə Alətləri”** standartları ilə birlikdə icazə verilir.

**Öhdəliklərin təsnifatına aydınlıq gətirilməsi ilə bağlı 1 sayılı BMUS üzrə Düzəlişlər – 2020-ci il yanvar ayında BMUSS “Cari və Uzunmüddətli olmaqla, Öhdəliklərin Təsnifatı (1 sayılı BMUS üzrə Düzəlişlər)” dərc etmişdir. Düzəlişlər, öhdəliklərin 1 sayılı BMUS-a əsasən, hesabat tarixinə müqavilə razılaşmaları üzrə təsnifatına daha ümumi yanaşma təklif edir. Öhdəliklərin cari və uzunmüddətli olmaqla təsnifatı üzrə düzəlişlər (1 sayılı BMUS üzrə Düzəlişlər) aktiv, öhdəlik üzrə gelirlərin və ya xərclərin tanınma müddətinə və ya məbləğinə, eləcə də bu anlayışlar üzrə müəssisənin təqdim etdiyi açıqlamalara deyil, yalnız öhdəliklərin maliyyə vəziyyəti haqqında hesabatdakı təqdimatına təsir edir.**

Düzəlişlər 1 yanvar 2023-cü il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədədir və retrospektiv şəkildə tətbiq olunmalıdır. Düzəlişlərin erkən tətbiqinə icaza verilir.

**Maliyyə Uçotunun Konseptual Əsaslarına İstinad – 3 sayılı MHBS-ə edilmiş Düzəliş, 2020-ci ilin may ayında BMUSS tərəfindən 3 sayılı MHBS “Müəssisələrin Birleşməsi” standartına düzəliş dərc edilmişdir.**

Düzəliş, 2018-ci ilin mart ayında dərc edilmiş Maliyyə Hesabatlığının Konseptual Əsaslarına istinad ilə birlidə, bu düzəlişin tələblərini əhəmiyyətli dərəcədə dəyişmədən, 1989-cu ildə dərc edilmiş Maliyyə Hesabatlarının Hazırlanması və Təqdimatın Əsaslarına edilən istinadın əvəz olunmasını nəzərdə tutur. Şura eyni zamanda, 37 sayılı BMUS və ya 21 sayılı BMHŞK “Təminatlar” çərçivəsində, ayrı olaraq yaranırsa, borclar və şərti öhdəliklər üçün yaranan potensial ‘2 gün’ mənfəət və ya zərərlərindən yayınmaq üçün 3 sayılı MHBS-in tanınma prinsipinə istisna da əlavə etmişdir. Eyni zamanda, Şura, Maliyyə Hesabatlarının Hazırlanması və Təqdim Olunması Əsaslarına istinadın əvəz edilməsindən təsirlənməyəcək şərti aktivlər üçün 3 sayılı MHBS-in mövcud təlimatına dair izahlar verməyi qərarlaşdırıldı. Dəyişikliklər 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir və perspektivli şəkildə tətbiq olunur.

**Əmlak, Tikili və Avadanlıqlar:** Nəzərdə tutulan İstifadədən əvvəl Daxilolmalar- 16 sayılı BMUS-a edilən düzəlişlər. 2020-ci ilin may ayında, BMUSS müəssisələrin əmlak, tikili və avadanlıqların dəyərindən, rəhbərliyin nəzərdə tutduğu qaydada fealiyyət göstərə bilməsi üçün həmin aktivləri lazımi yerə və şəraite ətəkdürək istehsal olunan aktivlərin satışından əldə olunan gelirləri çıxmağı qadağan edən Əmlak, Tikili və Avadanlıqlar – Nəzərdə tutulan İstifadədən əvvəl Daxilolmalar düzəlişini buraxmışdır. Bunun əvəzinə, müəssisə bu cür aktivlərin satışından əldə olunan gelirləri və bu aktivlərin istehsal xərclərini mənfəət və zərər hesabında təmirir. Dəyişiklik 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir və müəssisənin düzəlişi ilk dəfə tətbiq etdiyi zaman təqdim olunan ən erkən dövrün başlangıcında və ya ondan sonra istifadəyə verile bilən əmlak, tikili və avadanlıqlara retrospektiv şəkildə tətbiq edilməlidir. Dəyişikliklərin Fonda maddi təsir göstərəcəyi gözlənilmir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

---

**Ağır Şərtli Müqavilələr – Müqavilənin Yerinə Yetirilməsinə dair Xərclər – 37 sayılı BMUS-a edilən düzəlişlər.** 2020-ci ilin may ayında, BMUSS, 37 sayılı BMUS-a müqavilənin ağır şərtlə və ya zərər yaranan olduğunu qiymətləndirərkən müəssisənin hansı xərcləri nəzərə alması barədə düzəlişlər etmişdir. Düzəlişlər “birbaşa əlaqəli xərc yanaşması”-ni tətbiq edir. Mal və ya xidmətləri təmin etmek üçün birbaşa müqaviləyə aid olan xərclərə həm artan xərclər, həm də müqavilə fəaliyyətləri ilə birbaşa əlaqəli xərclərin bölüşdürülməsi daxildir.

Ümumi və inzibati xərclər birbaşa müqavilə ilə əlaqəli deyil və müqavilə üzrə qarşı tərəf üçün açıq şəkildə ödənilməli olmadıqca istisna olunur. Düzəlişlər 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir.

**1 sayılı MHBS “Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının İlk dəfə Tətbiqi”** – ilkin tətbiq edən törəmə olaraq. 2018-2020-ci il üzrə illik təkmilləşdirmələr çərçivəsində 1 sayılı MHBS-də “Beynəlxalq Maliyyə Hesabatı Standartlarının ilk dəfə qəbul edilmesi”-ndə dəyişiklik etmişdir. Dəyişiklik, ana müəssisənin MHBS-a keçid tarixinə əsasən, ana müəssisə tərəfindən bildirlən məbləğlərdən istifadə etməklə, məcmu çevirmələr üzrə fərqlərini ölçmək üçün 1 sayılı MHBS-in D16 (a) bəndini tətbiq etməyi seçən bir törəmə müəssisəyə icaza verir. Bu düzəliş 1 sayılı MHBS-in D16 (a) bəndini tətbiq etməyi seçən bir asılı və ya birgə müəssisəyə də tətbiq edilir. Dəyişiklik 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir.

**9 sayılı MHBS Maliyyə Alətləri - Maliyyə öhdəliklərinin silinməsi üzrə “10 faiz” dəyərində test üzrə iştirak haqqı.** MHBS standartları prosesinə 2018-2020-ci illərdə illik təkmilləşdirmələrin bir hissəsi olaraq, BMUSS 9 sayılı MHBS-yə düzəliş etmişdir. Düzəliş, bir müəssisənin yeni və ya dəyişdirilmiş maliyyə öhdəliyinin şərtlərinin ilkin maliyyə öhdəliyinin şərtlərindən əhəmiyyətli dərəcədə fərqli olub olmadığını qiymətləndirərkən əlavə etdiyi haqları aydınlaşdırır. Bu rüsumlara yalnız borcalan və ya borcverən tərəfindən başqasının adından ödədiyi və ya aldığı haqlar daxil olmaqla borcalanla borc verən arasında ödənilən və ya alınan ödənişlər daxildir. Müəssisə, düzəlişi, müəssisənin ilk dəfə tətbiq etdiyi illik hesabat dövrünün əvvəlində və ya ondan sonra dəyişdirilmiş və ya mübadilə edilmiş maliyyə öhdəliklərinə tətbiq edir. Düzəliş 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir. Fond, müəssisənin bu düzəlinin ilk tətbiq olunduğu illik hesabat dövrünün əvvəlində və ya ondan sonra dəyişdirilən və ya mübadilə edilən maliyyə öhdəliklərinə düzəlişləri tətbiq edəcəkdir.

**“41 sayılı BMUS Kənd Təsərrüfatı” – Ədalətli dəyər ölçmələrində vergi.** MHBS standartları prosesinə 2018-2020-ci illərdə illik təkmilləşdirmələrin bir hissəsi olaraq, BMUSS 41 sayılı BMUS Kənd Təsərrüfatı Standartına dəyişiklik etmişdir. Dəyişiklik, 41 sayılı BMUS-un 22-ci bəndində müəssisələrin, 41 sayılı BMUS çərçivəsində aktivlərin ədalətli dəyərini ölçərkən vergitutma üçün pul axınlarını istisna etməsi tələbini aradan qaldırır. Müəssisə, düzəlişləri 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan ilk illik hesabat dövrünün başlangıcında və ya bu tarixdən sonra ədalətli dəyər ölçmələrinə perspektivli şəkildə tətbiq edir. Düzəlişin erkən tətbiqinə icazə verilir. Dəyişikliklərin Fonda maddi təsir göstərəcəyi gözlənilmir.

**10 sayılı MHBS “Konsolidə Edilmiş Maliyyə Hesabatları” və 28 sayılı BMUS (düzəlişlər): “Investor və onun Asılı və ya Birgə Müəssisəsi arasında Aktivlərin Satışı və ya Ötürülməsi”** – 10 sayılı MHBS və 28 sayılı BMUS-a edilən düzəlişlər investor, onun asılı müəssisəsi və birgə müəssisə arasında aktivlərin satışı və ya ötürülməsi üzrə vəziyyəti ehtiva edir. Düzəlişlər xüsusi olaraq kapital metodu ilə konsolidasiya edilən əlaqəli və birgə müəssisələrlə biznes əməliyyatları aparmayan törəmə müəssisə üzərində nəzarətin itirilməsi ilə bağlı olan gəlir və zərərlərin, ana müəssisənin mənfəət və zərər hesabatında əlaqəsi olmayan investorun həmin əlaqəli və ya birgə müəssisədə olan payına düşən hissəyə müdaxilə etməmək şətirlə tanınmasını tələb edir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Eynilə, istənilən keçmiş törəmə müəssisədə (kapital metod) ilə konsolidasiya edilən assosiasiya və birgə müəssisəyə çevrildikdə) saxlanılan investisiyanın ədalətli dəyərlə yenidən ölçülməsindən irəli gələn gəlir və ya zərər yalnız əlaqəsi olmayan investorların yeni assosiasiya və ya birgə müəssisədəki payları müqabilində tanınır. Düzəlişlərin qüvvəyə minmə tarixi hələ ki, MUBSS tərəfindən müəyyən edilməmişdir; lakin, düzəlişlərin erkən tətbiqinə icazə verilir.

Əksər göstərilmədiyi təqdirdə, bu standartların Fondun maliyyə hesabatına ciddi təsir göstərəcəyi gözlənilmir.

## 6. XALIS FAİZ GƏLİRLƏRİ

	31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə
<b>Faiz gəlirləri</b>		
Banklarda yerləşdirilmiş depozitlər	2,539,655	1,362,180
Amortizasiya olunmuş dəyərdə borc alətləri	10,943,810	7,599,402
İpoteka kreditləri:	38,878,001	31,625,528
<i>İlkin maliyyələşdirilmiş kreditlər</i>	6,488,441	3,852,389
<i>Yenidən maliyyələşdirilmiş kreditlər</i>	32,389,560	27,773,139
Maliyyə icarəsi	3,890,400	899,076
<b>Cəmi faiz gəlirləri</b>	<b>56,251,866</b>	<b>41,486,186</b>
<b>Faiz xərcləri</b>		
Buraxılmış qiymətli kağızlar	(28,541,344)	(21,187,908)
İcarə öhdəlikləri	(8,923)	(8,088)
<b>Cəmi faiz xərcləri</b>	<b>(28,550,267)</b>	<b>(21,195,996)</b>
<b>Xalis faiz gəlirləri</b>	<b>27,701,599</b>	<b>20,290,190</b>

31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə ilkin maliyyələşdirilmiş kreditlərlə bağlı faiz gəlirlərinə aid gecikdirilmiş günlərə görə hesablanmış cərimələr 10,008 AZN (2020: 29,090 AZN) təşkil edir.

## 7. GÖZLƏNİLƏN KREDİT ZƏRƏRİ

Fond 31 dekabr 2021-ci və 2020-ci il tarixlərində başa çatan illər üzrə aşağıdakı qeyd olunmuş maliyyə alətləri üzrə mənafət və zərər hesablarında müvafiq dövrlər üzrə 5,479,395 AZN və 4,769,932 AZN gözlənilən kredit zərəri tanımlıdır:

	31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə
Sahibkarlara verilən kreditlərlə bağlı zəmanətlər üzrə ehtiyat	(1,014,553)	-
İpoteka kreditləri	(434,842)	(694,932)
Banklarda yerləşdirilmiş depozitlər	(4,030,000)	(4,075,000)
<b>Cəmi gözlənilən kredit zərəri</b>	<b>(5,479,395)</b>	<b>(4,769,932)</b>

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azerbaycan manatı ilə təqdim edilir)

## 8. HAQQ VƏ KOMİSSİYA GƏLİRLƏRİ

	31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə
Üzvlük haqları	40,000	120,000
Sahibkarlar tərəfindən AZN ilə alınan kreditlərə verilmiş zəmanətlər üzrə illik komissiya gəlirləri	1,080,357	613,740
Sahibkarlar tərəfindən AZN ilə alınan kreditlərə verilmiş zəmanətlər üzrə digər xidmət haqları* və birdəfəlik komissiya gəlirləri	230,440	99,077
Zəmanətli ipoteka krediti üzrə zəmanət haqqı gəliri	99,902	31,946
<b>Cəmi haqq və komissiya gəlirləri</b>	<b>1,450,699</b>	<b>864,763</b>

“Sahibkarlar tərəfindən AZN ilə alınan kreditlərə teminat verilməsi” Qaydasına əsasən müvəkkil banklar tərəfindən ödənilmiş birdəfəlik üzvlük haqları geri qaytarılmır.

## 9. HAQQ VƏ KOMİSSİYA XƏRCLƏRİ

	31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə
Qiymətli kağızlarla əməliyyatlar üzrə haqq və komissiyalar	(645,502)	(883,932)
Hökumət Ödəniş Portalı üzrə komissiya haqqı	(300,396)	(202,654)
Satmaq öhdəliyi ilə kiraya üçün yaşayış sahələrinin rəsmiləşdirilməsi xərcləri (dövlət qeydiyyatı üzrə rüsum və xidmət haqqı)	(67,836)	(56,999)
Hesablaşma əməliyyatları üzrə köçürmə haqları	(33,383)	(23,924)
Digər	(768)	(807)
<b>Cəmi haqq və komissiya xərcləri</b>	<b>(1,047,885)</b>	<b>(1,168,316)</b>

Qiymətli kağızlarla əməliyyatlar üzrə haqq və komissiyaların əsas hissəsini Fondun buraxdığı qiymətli kağızlar üzrə sərəncamçı, depozitar və reyestrsaxlayıcı xidmətlərinin göstəriləməsi üçün Fond tərəfindən Milli Depozit Mərkəzinə ödənilmiş xidmət haqları təşkil edir və 2021-ci ildə 584,215 AZN (2020: 722,104 AZN) olmuşdur.

## 10. DİGƏR GƏLİRLƏR

Digər gəlirlər 30 dekabr 2009-cu il tarixində ARMB tərəfindən əvəzsiz olaraq Fondun mülkiyyətinə verilmiş inzibati ofis sahəsinin istifadəsindən 441,648 AZN (2020: 441,648 AZN), “Elektron ipoteka və kredit zəmanət sistemi” üzrə müvəkkil banklara və siğorta şirkətlərinə göstərilmiş xidmət üzrə əldə edilmiş 616,737 AZN (2020: 527,790 AZN) gəlirlərdən ibarətdir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXINDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

## 11. İNSAN RESURSLARI ÜZRƏ XƏRCLƏR

	31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə
İşçilərə verilən əmək haqqı və digər ödənişlər	(4,193,496)	(4,033,466)
Dövlət Sosial Müdafiə Fonduна ödənişlər	(984,514)	(883,005)
<b>Cəmi insan resursları üzrə xərclər</b>	<b>(5,178,010)</b>	<b>(4,916,471)</b>

## 12. İNZİBATİ VƏ DİGƏR XƏRCLƏR

	31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə
Köhnəlmə və amortizasiya (17 sayılı Qeyd)	(2,128,200)	(2,096,585)
Program təminati üzrə dəstəkləmə xərci	(728,060)	(372,107)
Rabitə və informasiya xidmətləri	(430,577)	(446,626)
Əmlak sigortası	(320,918)	(116,519)
Pesəkar xidmətlər	(166,229)	(192,584)
Təmir və saxlama xərcləri	(137,372)	(49,391)
Aktivdən istifadə hüquq üzrə köhnəlmə xərci (18 sayılı Qeyd)	(129,054)	(84,440)
İanə xərcləri	(100,000)	(365,990)
Təhlükəsizlik xidməti	(74,893)	(74,894)
ASAN kommunal xərcləri	(68,676)	(66,995)
Ofis ləvazimatları	(50,536)	(82,555)
Kommunal xərclər	(41,549)	(42,871)
Kirayə mənzil üzrə xərclər	(16,416)	(13,464)
Nümayəndəlik xərcləri	(10,675)	(11,454)
Digər	(55,897)	(25,130)
<b>Cəmi inzibati və digər xərclər</b>	<b>(4,459,052)</b>	<b>(4,041,605)</b>

Fond xərclərini 2021-ci il üzrə təsdiqlənmiş bütçə əsasında qənaətli rejimdə həyata keçirir.

## 13. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Nağd pul vəsaитləri	750	1,262
ARMB-də hesablaşma hesabı	22,737,382	176,498,767
Korporativ kart hesabı	5,407	2,960
<b>Cəmi pul vəsaитləri və onların ekvivalentləri</b>	<b>22,743,539</b>	<b>176,502,989</b>

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

31 dekabr 2021-ci il tarixinə Fondun pul vəsaitləri və onların ekvivalentləri üzrə dəyərsizləşmiş və ya vaxtı keçmiş qalıqları yoxdur (2020: yoxdur).

GKZ qiymətləndirilməsi üzrə pul vəsaitləri və onların ekvivalentlərinin qalıqları Mərhələ 1-ə daxil edilir.

## 14. BANKLARDA YERLƏŞDİRİLMİŞ DEPOZİTLƏR

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
<b>Depozitlər</b>		
Qisamüddəli depozitlər	52,000,000	46,000,000
Yığılmış faizlər	1,199,932	933,127
<b>Banklarda yerləşdirilmiş ümumi depozitlər</b>	<b>53,199,932</b>	<b>46,933,127</b>
Kredit zərəri üzrə ehtiyat	(8,420,863)	(4,390,863)
<b>Banklarda yerləşdirilmiş xalis depozitlər</b>	<b>44,779,069</b>	<b>42,542,264</b>

31 dekabr 2021-ci il və 31 dekabr 2020-ci il tarixlərinə depozitlər Azərbaycanda fəaliyyət göstərən müvəkkil banklarda AZN ilə yerləşdirilmişdir.

31 dekabr 2021-ci il tarixinə ümumilikdə dəyəri Fondun kapitalının 10%-dən çox olan həcmində hər hansı bankda yerləşdirilmiş depozitləri yoxdur (2020: yoxdur).

31 dekabr 2021-ci il tarixinə Fondun banklarda yerləşdirilmiş depozitlərinin orta gəlirliliyi 5.05% (2020: 5.04%) təşkil etmişdir.

31 dekabr 2021-ci il və 31 dekabr 2020-ci il tarixlərinə tamamlanan illər ərzində banklarda yerləşdirilmiş depozitlərin dəyərsizləşməsi üzrə yaradılmış ehtiyatdakı dəyişikliklər aşağıdakı kimidir:

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
İlin əvvəlinə qalıq	(4,390,863)	(315,863)
İl ərzində kredit zərəri üzrə ehtiyatın artması	(4,030,000)	(4,075,000)
<b>İlin sonuna qalıq</b>	<b>(8,420,863)</b>	<b>(4,390,863)</b>

31 dekabr 2021-ci il tarixinə banklarda yerləşdirilmiş depozitlərin GKZ qiymətləndirilməsinə görə 44,779,069 AZN Mərhələ 1-ə və 8,420,863 AZN Mərhələ 3-ə (2020: 42,542,264 AZN Mərhələ 1-ə və 4,390,863 AZN Mərhələ 3-ə) daxil edilir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

## 15. AMORTİZASIYA OLUNMUŞ DƏYƏRDƏ BORC ALƏTLƏRİ

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
<b>Dövlət istiqrazları</b>		
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kuponlu istiqrazları	117,232,207	73,748,981
Yığılmış kupon faizləri	2,511,577	1,720,198
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin güzəştli istiqrazları	-	33,248,158
Yığılmış güzəşt faizləri	-	1,732,400
<b>Cəmi amortizasiya olunmuş dəyərdə borc alətləri</b>	<b><u>119,743,784</u></b>	<b><u>110,449,737</u></b>

31 dekabr 2021-cu il tarixinə Fondun dəyərsizləşmiş və ya vaxtı keçmiş amortizasiya olunmuş dəyərdə borc alətləri qalıqları mövcud olmamışdır (2020: mövcud olmamışdır).

31 dekabr 2021-ci il tarixinə Fondun amortizasiya olunmuş dəyərdə borc alətlərinin orta gəlirliliyi: 8.09% (2020: 8.77%) olmuşdur.

GKZ qiymətləndirilməsi üzrə amortizasiya olunmuş dəyərdə borc alətlərinin qalıqları Mərhələ 1-ə daxil edilir.

## 16. İPOTEKA KREDİTLƏRİ

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
İlkin maliyyələşdirilmiş kreditlər	78,492,033	107,338,697
İlkin maliyyələşdirilmiş kreditlərin yığılmış faizləri	820,927	817,765
Yenidən maliyyələşdirilmiş kreditlər	1,333,051,302	1,032,343,634
- adı	824,870,440	649,526,482
- güzəştli	508,180,862	382,817,152
Yenidən maliyyələşdirilmiş kreditlərin yığılmış faizləri	3,132,295	2,474,642
<b>Ümumi ipoteka kreditləri</b>	<b><u>1,415,496,557</u></b>	<b><u>1,142,974,738</u></b>
Kredit zərəri üzrə ehtiyat	(5,650,855)	(5,216,013)
<b>Xalis ipoteka kreditləri</b>	<b><u>1,409,845,702</u></b>	<b><u>1,137,758,725</u></b>

31 dekabr 2021-ci il tarixinə Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə hər biri Azərbaycan Respublikasında yerleşən 23 bankla baş saziş və xidmət müqaviləsi qüvvədədir (2020: 23 bank). Bu müvəkkil banklar ilə Fond yenidən maliyyələşmə əməliyyatlarının aparılmasını davam etdirir.

### İlkin maliyyələşdirilən kreditlər

İpoteka kreditləşməsi mexanizminin fasiləsizliyinin təmin olunması məqsədilə Fond müvəkkil banklar (MB) tərəfindən verilmiş ipoteka kreditlərinin ilkin maliyyələşdirilməsini həyata keçirir. İpoteka kreditlərinin ilkin maliyyələşdirilməsi Fond və müvəkkil bank arasında bağlanmış baş saziş əsasında həyata keçirilir. Müvəkkil bank ipoteka kreditlərini, o cümlədən güzəştli ipoteka kreditlərini kreditin verildiyi tarixdən 1 ay müddətində Fonda ilkin maliyyələşdirməyə təqdim etməlidir.

Fond ipoteka kreditlərini yalnız 8 ay müddətinə Himayəçilik Şurasının qərarına əsasən müəyyən etdiyi aşağıdakı faiz dərəcələri ilə ilkin maliyyələşdirir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXINDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

- 4 ayadək olan müddət üçün adı ipoteka krediti müvafiq kreditin verildiyi illik faiz dərəcəsi ilə, güzəştli ipoteka krediti isə Fondun güzəştli ipoteka krediti üzrə kotirovka dərəcəsi ilə;
- 4 aydan 8 ayadək olan müddət üçün adı ipoteka krediti müvafiq kreditin verildiyi illik faiz dərəcəsi üstəgəl 1 faiz dərəcəsi ilə, güzəştli ipoteka krediti isə müvafiq kreditin verildiyi illik faiz dərəcəsi ilə.

MB-lər əsas kredit məbləği ödənişlərini və ilkin maliyyələşmə müddətində yığılmış faiz hissəsini Fonda geri ödəyir. İlk 8 ay ərzində heç bir gecikmə olmadıqda və bütün digər müvafiq meyarlara əməl edildikdə, ilkin maliyyələşdirilmiş kredit MB-nin yazılı müraciəti əsasında yenidən maliyyələşdirilən kreditə çevrilir. MB-lər yenidən maliyyələşdirilməsinə imtina olunan ipoteka kreditləri üzrə ilkin maliyyələşdirmə məbləğini Fonda geri qaytarmalıdır. MB ödəniş etmədikdə, Fond yazılı tələbi əsasında vaxtı keçmiş ödəniş məbləğlərini MB-nin ARMB-dəki müxbir hesabından akseptsız qaydada silmək hüququna malikdir. MB-nin ləğvi zamanı Fond müəyyən olunmuş meyarlar əsasında, həmin MB-nın ilkin maliyyələşdirilmiş ipoteka kreditlərini digər MB-lərə xidmətə ötürmək hüququna da malikdir.

### *Yenidən maliyyələşdirilən kreditlər*

İpoteka kreditlərinin yenidən maliyyələşdirilməsi Fond və müvəkkil bank arasında bağlanmış Baş saziş və Xidmət müqaviləsi əsasında həyata keçirilir. Bu zaman müvəkkil bank tərəfindən Fondun tələblərinə uyğun verilmiş ipoteka krediti üzrə tələb hüququ Fonda ötürürlür. Fond ipoteka kreditlərini kotirovka dərəcəsi ilə yenidən maliyyələşdirir, o cümlədən adı ipoteka kreditləri illik 4%, güzəştli ipoteka kreditləri isə illik 1% dərəcəsi ilə. Borcalanlar ipoteka kreditləri üzrə aylıq ödənişləri (əsas kredit məbləğinin qalığı və hesablanan faizləri) Hökumət Ödəniş Portali və "ASAN ödəniş" sistemi vasitəsilə Fonda ödəyirlər.

İpoteka kreditlərinə xidmət olunmasına görə Fond müvəkkil banklara xidmət haqqı ödəyir. Xidmət haqqı ipoteka kreditinin illik faiz dərəcəsi (adi ipoteka kreditləri üzrə maximum 8%, güzəştli ipoteka kreditləri üzrə isə 4%) və Fondun kotirovka dərəcəsi arasında fərqə bərabərdir.

Əsas borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmində ödənişi 90 gün gecikdirdikdə, Fond MB-yə bildiriş göndərərək həmin kredit üzrə tələb hüququnun geri alınmasını tələb edir. MB ödəniş etmədikdə, Fond yazılı tələbi əsasında vaxtı keçmiş kreditin qalıq məbləğlərini MB-nin ARMB-dəki müxbir hesabından akseptsız qaydada silmək hüququna malikdir.

MB-nin ləğvi zamanı Fond müəyyən olunmuş meyarlar əsasında, MB-in xidmət etdiyi yenidən maliyyələşdirilmiş ipoteka kreditlərini digər MB-lərə xidmətə ötürmək hüququna malikdir. Bundan başqa, maliyyə çətinlikləri ilə üzləşmiş əsas borcalanların müraciətləri əsasında Fond yenidən maliyyələşdiriyi ipoteka kreditlərinin restrukturizasiyası şərtlərini də müəyyən edir.

31 dekabr 2021-ci il tarixinə zəmanət verilmiş ipoteka kreditlərinin ümumi sayı 505, qalığı isə 38,775,415 AZN olmuşdur (2020: ümumi say 250 və qalığı 18,577,272 AZN).

31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə ipoteka kreditlərinin siniflər vasitəsilə gözlənilən kredit zərəri üzrə hərəkət aşağıdakı kimidir:

	İlkin maliyyələş- dirilmiş	Yenidən maliyyələş- dirilmiş	Cəmi
İlin əvvəlinə qalıq	(720,893)	(4,495,120)	(5,216,013)
İl ərzində kredit zərəri üzrə yaradılmış ehtiyat	310,650	(745,492)	(434,842)
<b>İlin sonuna qalıq</b>	<b>(410,243)</b>	<b>(5,240,612)</b>	<b>(5,650,855)</b>

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

31 dekabr 2020-ci il tarixinə tamamlanan il üzrə ipoteka kreditlərinin siniflər vasitəsilə gözlənilən kredit zərəri üzrə hərəkət aşağıdakı kimidir:

	İlkin maliyyələş- dirilmiş	Yenidən maliyyələş- dirilmiş	Cəmi
İlin əvvəlinə qalıq	(406,798)	(4,114,281)	(4,521,079)
İl ərzində kredit zərəri üzrə qaytarılmış/(yaratılmış) ehtiyat	(314,095)	(380,839)	(694,934)
<b>İlin sonuna qalıq</b>	<b>(720,893)</b>	<b>(4,495,120)</b>	<b>(5,216,013)</b>

### Kreditlərin keyfiyyəti

31 dekabr 2021-ci il tarixinə 9 sayılı MHBS əsasında GKZ üzrə ehtiyatların bölgüsü aşağıdakı cədvəldə təqdim edilir:

	2021-ci il		
	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3
Vaxtı keçməmiş və dəyərsizləşməmiş	1,409,328,078	-	-
Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş	-	5,989,132	-
Fərdi şəkildə dəyərsizləşmiş (ümumi məbləğ)	-	-	179,347
Gözlənilən kredit zərəri üzrə ehtiyat	(5,241,832)	(229,676)	(179,347)
<b>Cəmi:</b>	<b>1,404,086,246</b>	<b>5,759,456</b>	<b>-</b>
			<b>1,409,845,702</b>

31 dekabr 2020-ci il tarixinə 9 sayılı MHBS əsasında GKZ üzrə ehtiyatların bölgüsü aşağıdakı cədvəldə təqdim edilir:

	2020-ci il		
	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3
Vaxtı keçməmiş və dəyərsizləşməmiş	1,129,088,813	-	-
Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş	-	13,706,578	-
Fərdi şəkildə dəyərsizləşmiş (ümumi məbləğ)	-	-	179,347
Gözlənilən kredit zərəri üzrə ehtiyat	(4,547,203)	(489,463)	(179,347)
<b>Cəmi:</b>	<b>1,124,541,610</b>	<b>13,217,115</b>	<b>-</b>
			<b>1,137,758,725</b>

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

**31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Aşağıdakı cədvəldə 31 dekabr 2021-ci il tarixinə kredit portfelinin keyfiyyət təhlili üzrə məlumat verilmişdir:

	Ümumi kreditlər	Gözlənilən kredit zərəri	Xalis kreditlər	Gözlənilən kredit zərəri ümumi kreditə olan nisbəti %
<b>İllkin maliyyələşdirilmiş kreditlər</b>				
Dəyərsizləşmə əlaməti olmayan kreditlər	79,133,613	230,896	78,902,717	0.29
Dəyərsizləşmiş kreditlər:				
- 90 gündən artıq vaxtı keçmiş	179,347	179,347	-	100
Cəmi dəyərsizləşmiş kreditlər:	<u>179,347</u>	<u>179,347</u>	<u>-</u>	<u>100</u>
<b>Cəmi illkin maliyyələşdirilmiş kreditlər</b>	<b>79,312,960</b>	<b>410,243</b>	<b>78,902,717</b>	<b>0.52</b>
<b>Yenidən maliyyələşdirilmiş kreditlər</b>				
Dəyərsizləşmə əlaməti olmayan kreditlər	1,309,040,859	4,930,333	1,304,110,526	0.38
Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kreditlər:				
- 30 gündən az vaxtı keçmiş	21,153,606	80,603	21,073,003	0.38
- 31-60 gün vaxtı keçmiş	4,291,142	163,617	4,127,525	3.81
- 61-90 gün vaxtı keçmiş	1,697,990	66,059	1,631,931	3.89
Cəmi vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kreditlər	<u>27,142,738</u>	<u>310,279</u>	<u>26,832,459</u>	<u>1.14</u>
Cəmi yenidən maliyyələşdirilmiş kreditlər	<u>1,336,183,597</u>	<u>5,240,612</u>	<u>1,330,942,985</u>	<u>0.39</u>
<b>Cəmi ipoteka kreditləri</b>	<b>1,415,496,557</b>	<b>5,650,855</b>	<b>1,409,845,702</b>	<b>0.40</b>

Aşağıdakı cədvəldə 31 dekabr 2020-ci il tarixinə kredit portfelinin keyfiyyət təhlili üzrə məlumat verilmişdir:

	Ümumi kreditlər	Gözlənilən kredit zərəri	Xalis kreditlər	Gözlənilən kredit zərəri ümumi kreditə olan nisbəti %
<b>İllkin maliyyələşdirilmiş kreditlər</b>				
Dəyərsizləşmə əlaməti olmayan kreditlər	107,977,115	541,546	107,435,569	0.50
Dəyərsizləşmiş kreditlər:				
- 90 gündən artıq vaxtı keçmiş	179,347	179,347	-	100
Cəmi dəyərsizləşmiş kreditlər:	<u>179,347</u>	<u>179,347</u>	<u>-</u>	<u>100</u>
<b>Cəmi illkin maliyyələşdirilmiş kreditlər</b>	<b>108,156,462</b>	<b>720,893</b>	<b>107,435,569</b>	<b>0.67</b>
<b>Yenidən maliyyələşdirilmiş kreditlər</b>				
Dəyərsizləşmə əlaməti olmayan kreditlər	1,002,656,703	3,935,303	998,721,400	0.39
Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kreditlər:				
- 30 gündən az vaxtı keçmiş	18,454,995	70,354	18,384,641	0.38
- 31-60 gün vaxtı keçmiş	7,660,570	270,717	7,389,853	3.53
- 61-90 gün vaxtı keçmiş	6,046,008	218,746	5,827,262	3.62
Cəmi vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kreditlər	<u>32,161,573</u>	<u>559,817</u>	<u>31,601,756</u>	<u>1.74</u>
Cəmi yenidən maliyyələşdirilmiş kreditlər	<u>1,034,818,276</u>	<u>4,495,120</u>	<u>1,030,323,156</u>	<u>0.43</u>
<b>Cəmi ipoteka kreditləri</b>	<b>1,142,974,738</b>	<b>5,216,013</b>	<b>1,137,758,725</b>	<b>0.46</b>

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Hesabat tarixinə Fondun müvafiq qaydalarına əsasən annuitet ödənişlərində gecikdirilmə halları olduğu təqdirdə, gecikmə müddətindən asılı olaraq, Fond müvafiq ehtiyatlar yaratmalı və həmin kreditləri dəyərsizləşmiş aktivlər qrupuna daxil etməlidir.

31 dekabr 2021-ci il tarixinə 21,153,606 AZN (2020: 18,454,995 AZN) məbləğində ipoteka kreditləri üzrə annuitet ödənişi 30 gündən az gecikdirildiyini nəzərə alaraq bu kreditlər Fond tərəfindən dəyərsizləşməmiş kreditlər qrupuna aid edilmiş və qənaətbəxş kreditlər kimi tanınmışdır.

### Kredit dəyərsizləşməsinin qiymətləndirilməsi üzrə başlıca ehtimallar və qərarlar

Kreditlər ilk dəfə uçota alındıqdan sonra baş vermiş və kredit ilə bağlı ehtimal edilən pul vəsaitlərinin axınına təsir göstərən, həmçinin etibarlı qaydada ölçülü bilən bir və ya bir neçə hadisə nəticəsində dəyərsizləşir.

Fond kreditlərin dəyərsizləşməsini kreditlərin gələcək pul dövriyyələrinin təhlilinə əsaslanaraq qiymətləndirir. Kreditlər üzrə dəyərsizləşmənin obyektiv göstəricilərinin təhlilində Fond aşağıda qeyd olunanları nəzərə alır:

- borc alan müvəkkil bank və müvəkkil bankdan ipoteka kreditini alan son istifadəçi (fiziki şəxs) ilə olan kredit müqaviləsi üzrə vaxtı keçmiş ödənişlər (bundan sonra - son istifadəçi);
- müvəkkil bankın və son istifadəçinin maliyyə vəziyyətində ciddi çətinliklər;
- son istifadəçinin defolt etdiyi halda müvəkkil bankın Fonda ilkin və yenidən maliyyələşdirmə məbləğinin geri ödəniş edə bilmə imkanı.

Dəyərsizləşmiş kreditlərin gözlənilən kredit zərəri üzrə ehtiyatlarının müəyyənləşdirilməsi üçün, Rəhbərlik bərpa oluna bilən məbləğin diskontlaşdırılmış dəyərini kreditlərin qalıq dəyəri ilə müqayisə edir və yaranan fərqləri kreditlərin dəyərsizləşməsi üzrə zərərlər kimi uçota alır.

Hesabat tarixinə pisləşməsi qeydə alınmayan portfeləki digər kreditlərinin dəyərsizləşməsi üzrə ehtiyatların müəyyənləşdirilməsində Fond aşağıda qeyd olunanları nəzərə alır:

- biznes mühitində pisləşmə və ipoteka bazارında mənfi dəyişikliklər də daxil olmaqla ölkənin sistem riskini;
- borcalanın krediti ödəmə qabiliyyətini;
- kreditin qalıq dəyərinin ipoteka predmetinin ədalətli dəyərinə nisbəti faktorunu ("LTV");
- son istifadəçinin ödəməli olduğu aylıq annuitet məbləğin onun aylıq gəlirinə olan nisbəti faktorunu ("PTİ");
- kreditin verilməsi və hesabat tarixi arasında müddətli geriləmə - hesablaşma müddətini ("TFS");
- son istifadəçinin kredit tarixçəsini.

### İpoteka predmetinin təhlili

31 dekabr 2021-ci il tarixinə bütün yenidən maliyyələşdirilmiş kreditlər daşınmaz əmlakla təmin olunur. Kreditlərin təminatı qismində çıxış edən həmin daşınmaz əmlakların dəyəri, tələbdən artıq girov qoyma effekti istisna olmaqla 2,503,605,005 AZN-dir (2020: 2,032,144,345 AZN). Tələbdən artıq girov qoyma təsirinin istisna edilməsindən sonra daşınmaz əmlakların ədalətli dəyəri 1,332,954,921AZN (2020: 1,030,323,156 AZN) təşkil edir ki, bu da həmin il üzrə yenidən maliyyələşdirilmiş kreditlərin cəmi qalıq dəyərlərinə bərabərdir. Cüntki, Fondun yenidən maliyyələşdirilmiş kreditləri üzrə girovlarının ədalətli dəyəri kreditin qalıq dəyərindən az ola bilmez. Kreditlərin bərpa oluna bilmə xüsusiyəti ipoteka predmetinin dəyərindən daha çox, borcalanın krediti ödəmə qabiliyyətindən və ya kreditin pisləşməsi halında issə krediti yenidən maliyyələşdirilmiş müvəkkil bankın kreditə tələb hüququnun geriye alınması ilə bağlı vaxtında ödəniş etmə qabiliyyətindən asılıdır və ipoteka predmetinin cari dəyəri kreditlərin gözlənilən kredit zərəri üzrə ehtiyatlarının müəyyənləşdirilməsinə təsir göstərmir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azerbaycan manatı ilə təqdim edilir)

31 dekabr 2021-ci il və 31 dekabr 2020-ci il tarixlərində ipoteka predmetlərinin regionlar üzrə təsnifatı aşağıdakı kimidir:

	2021-ci il Tələbdən artıq girov qoymaçı istisna etmədən	2021-ci il Tələbdən artıq girov qoymaçı istisna etdikdən sonra	2020-ci il Tələbdən artıq girov qoymaçı istisna etmədən	2020-ci il Tələbdən artıq girov qoymaçı istisna etdikdən sonra
Bakı-Abşeron	2,211,607,651	1,178,727,353	1,795,656,135	911,430,295
Sumqayıt	188,915,362	101,881,767	153,002,262	78,525,933
Gəncə	53,378,188	26,873,619	43,230,913	20,720,809
Digər	49,703,804	25,472,182	40,255,035	19,646,119
<b>Cəmi:</b>	<b>2,503,605,005</b>	<b>1,332,954,921</b>	<b>2,032,144,345</b>	<b>1,030,323,156</b>

31 dekabr 2021-ci il tarixinə ilkin maliyyələşdirilmiş kreditlər üzrə ümumi qalıq dəyəri Fondun kapitalının 10%-dən çox olan müvəkkil bank mövcud olmamışdır (2020: mövcud olmamışdır).

31 dekabr 2021-ci il tarixinə yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinə xidmət üzrə ümumi qalıq dəyəri 10,000,000 AZN məbləğindən yuxarı olan 20 müvəkkil bank (2020: 19 müvəkkil bank) mövcud olmuşdur. 31 dekabr 2021-ci il tarixinə yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinə xidmət üzrə ümumi qalıq dəyəri Fondun kapitalının 10%-dən çox olan 5 müvəkkil bank mövcud olmuşdur (2020: 4 müvəkkil bank). Bu kreditlərin 31 dekabr 2021-ci il tarixinə ümumi qalıq dəyəri 649,029,932 AZN təşkil edir (2020: 452,079,609 AZN).

## AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

### MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

**31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

31 dekabr 2021-ci il və 31 dekabr 2020-ci il tarixlərinə MB-lər üzrə yenidən maliyyələşdirilmiş kreditlərin qısa icməli aşağıda qeyd edildiyi kimidir:

	2021-ci il			2020-ci il		
	Qalıq dəyəri	Sayı	Cəmi ipoteka kreditlərinin sayına nisbəti, %	Qalıq dəyəri	Sayı	Cəmi ipoteka kreditlərinin sayına nisbəti, %
“Kapital Bank” ASC	229,348,008	5,056	18.07	181,382,525	4,323	18.67
“Bank BTB” ASC	133,229,242	3,468	12.39	102,458,668	2,733	11.80
“Muğanbank” ASC	99,787,012	2,345	8.38	101,189,606	2,386	10.30
“Azər-Türk Bank” ASC	91,522,088	1,675	5.99	67,048,810	1,219	5.26
“Xalq Bank” ASC	95,143,582	2,112	7.55	62,444,799	1,639	7.08
“Yelo Bank” ASC	58,497,445	1,371	4.90	59,091,654	1,391	6.01
“Rabitəbank” ASC	73,091,046	1,341	4.79	57,226,490	1,084	4.68
“Günaybank” ASC	62,633,061	1,237	4.42	53,444,675	1,120	4.84
“Unibank” ASC	51,806,925	1,260	4.50	46,518,946	1,199	5.18
“Azərbaycan Beynəlxalq Bankı” ASC	81,431,686	1,461	5.22	41,934,049	814	3.52
“Bank Respublika” ASC	50,578,724	1,125	4.02	40,632,554	1,001	4.32
“Turanbank” ASC	57,423,736	1,095	3.91	39,988,341	823	3.55
“AFB Bank” ASC	39,719,013	864	3.09	34,649,228	805	3.48
“Paşa Bank” ASC	55,108,012	832	2.97	31,632,690	500	2.16
Digər müvəkkil banklar	151,623,405	2,743	9.80	110,680,121	2,120	9.15
<b>Cəmi</b>	<b>1,330,942,985</b>	<b>27,985</b>	<b>100</b>	<b>1,030,323,156</b>	<b>23,157</b>	<b>100</b>

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

**31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)**

(Xüsusi göstərilmüş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

### 17. ƏMLAK, AVADANLIQ VƏ QEYRİ-MADDİ AKTİVLƏR

	Binalar	Mebel və qurğular	Kompüter və rabitə avadanlıqları	Avtomobilər	Digər əsas vəsaitlər	Qeyri-maddi aktivlər	Yarım tikili	Cəmi
<b>İllik dəyər</b>								
1 yanvar 2021-ci il tarixinə qalıq	8,851,151	677,447	1,856,982	544,403	46,692	14,590,972	-	26,567,647
Əlavələr	-	11,427	17,186	112,500	-	52,019	7,555,595	7,748,727
Silinmələr	-	(3,259)	(8,013)	-	-	-	-	(11,272)
<b>31 dekabr 2021-ci il tarixinə</b>	<b>8,851,151</b>	<b>685,615</b>	<b>1,866,155</b>	<b>656,903</b>	<b>46,692</b>	<b>14,642,991</b>	<b>7,555,595</b>	<b>34,305,102</b>
<b>Köhnəlmə, amortizasiya və dəyərsizləşmə üzrə zərərlər</b>								
1 yanvar 2021-ci il tarixinə qalıq	(4,864,244)	(599,080)	(1,715,861)	(294,670)	(46,112)	(4,411,234)	-	(11,931,201)
İl üzrə köhnəlmə və amortizasiya	(442,746)	(30,660)	(58,327)	(78,321)	(158)	(1,517,988)	-	(2,128,200)
Silinmələr	-	3,259	8,013	-	-	-	-	11,272
<b>31 dekabr 2021-ci il tarixinə</b>	<b>(5,306,990)</b>	<b>(626,481)</b>	<b>(1,766,175)</b>	<b>(372,991)</b>	<b>(46,270)</b>	<b>(5,929,222)</b>	<b>-</b>	<b>(14,048,129)</b>
<b>Qalıq dəyəri</b>								
<b>31 dekabr 2021-ci il tarixinə</b>	<b>3,544,161</b>	<b>59,134</b>	<b>99,980</b>	<b>283,912</b>	<b>422</b>	<b>8,713,769</b>	<b>7,555,595</b>	<b>20,256,973</b>

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

**31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Binalar	Mebel və qurğular	Kompüter və rabitə avadanlıqları	Avtomobilər	Digər əsas vəsaitlər	Qeyri-maddi aktivlər	Cəmi
<b>İllik dəyər</b>							
1 yanvar 2020-ci il tarixinə qalıq	8,851,151	659,669	1,821,246	544,403	46,692	14,621,167	26,544,328
Əlavələr	-	17,778	40,336	-	-	144	58,258
Silinmələr	-	-	(4,600)	-	-	(30,339)	(34,939)
<b>31 dekabr 2020-ci il tarixinə</b>	<b>8,851,151</b>	<b>677,447</b>	<b>1,856,982</b>	<b>544,403</b>	<b>46,692</b>	<b>14,590,972</b>	<b>26,567,647</b>
<b>Köhnəlmə, amortizasiya və dəyərsizləşmə üzrə zərərlər</b>							
1 yanvar 2020-ci il tarixinə qalıq	(4,421,498)	(563,947)	(1,668,009)	(221,318)	(45,954)	(2,948,727)	(9,869,453)
İl üzrə köhnəlmə və amortizasiya	(442,746)	(35,133)	(52,350)	(73,352)	(158)	(1,492,846)	(2,096,585)
Silinmələr	-	-	4,498	-	-	30,339	34,837
<b>31 dekabr 2020-ci il tarixinə</b>	<b>(4,864,244)</b>	<b>(599,080)</b>	<b>(1,715,861)</b>	<b>(294,670)</b>	<b>(46,112)</b>	<b>(4,411,234)</b>	<b>(11,931,201)</b>
<b>Qalıq dəyəri</b>							
<b>31 dekabr 2020-ci il tarixinə</b>	<b>3,986,907</b>	<b>78,367</b>	<b>141,121</b>	<b>249,733</b>	<b>580</b>	<b>10,179,738</b>	<b>14,636,446</b>

Binalar qrupuna 30 dekabr 2009-cu il tarixinə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən alınmış və Fondun mülkiyyətinə tam əvəzsiz verilmiş inzibati ofis sahəsi daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2021-ci il tarixli 585s nömrəli Sərəncamına əsasən "Aqrarkredit" QSC-nin balansında olan 7,555,595 AZN dəyərində tikintisi başa çatdırılmamış əmlak kompleksi əvəzsiz olaraq Fondun balansına verilmişdir. 31 dekabr 2021-ci il tarixinə yarımtikilidən başqa bütün əsas vəsaitlər sigorta olunmuşdur.

31 dekabr 2021-ci il tarixinə təxirə salılmış gəlir 11,089,334 AZN olmuşdur (2020: 3,975,387 AZN).

31 dekabr 2021-ci il və 31 dekabr 2020-ci il tarixlərində tamamlanan illər üzrə əmlak və avadanlıqların alış ilə bağlı kapitallaşmış faiz borcu xərcləri mövcud olmayışdır.

## AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

### MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

### 18. AKTİVDƏN İSTİFADƏ HÜQUQU VƏ İCARƏ ÖHDƏLİKLƏRİ

Fond tərəfindən 2020-ci il ərzində iki ofis sahəsi icarəyə götürülüb. İcarə müqavilələri 9 ay müddətinə bağlanır, lakin Fondun rəhbərliyi növbəti 3 ildə icarəyə götürülən ofis sahələrində Fondun fəaliyyətinin davam etdiriləcəyini proqnoz edir. Aktivdən istifadə hüququ və icarə öhdəliyi müqavilələr üzrə müvafiq olaraq 25 oktyabr 2023-cü il və 2 noyabr 2023-cü il tarixlərinədək hesablanıb.

Müqavilələrə icarə və qeyri-icarə komponentləri daxil ola bilər. Fond icarə komponentləri qeyri-icarə komponentlərindən ayırmadan, onları vahid icarə komponenti kimi uçota almaq üsulunu seçmişdir. İcarə şərtləri fərdi qaydada nəzərdən keçirilir və icarə müqavilələrinə bir çox fərqli şərtlər daxil edilir.

İcarə müqavilələrində icarəyə verənin icarə predmeti olan aktivlər ilə bağlı təminat hüququndan başqa heç bir xüsusi şərt nəzərdə tutulmur. İcarə predmeti olan aktivlər kreditlər üzrə təminat kimi istifadə edilə bilməz. Fondun icarə müqavilələrinə icarə müddətinin lağv edilməsi hüququ daxil edilmişdir. Bu hüquq Fondun fəaliyyətində istifadə olunan aktivlərin idarə olunmasında əməliyyat çevikliyinin artırılması üçün tətbiq olunur. İcarə müddətinin uzadılma və lağvetmə hüquqlarının əksəriyyəti Fond və müvafiq icarəyə verən tərəfindən icra edilə bilər.

Aktivdən istifadə hüququ icarə predmeti olan aktivlərin növünə görə təhlil aşağıda göstərilir:

	Ofis sahələri	Cəmi
<b>İlkin dəyər</b>		
<b>1 yanvar 2020-ci il tarixinə qəliq</b>	-	-
Əlavələr	443,032	443,032
<b>31 dekabr 2020-ci il tarixinə qəliq</b>	443,032	443,032
Əlavələr	-	-
<b>31 dekabr 2021-ci il tarixinə qəliq</b>	443,032	443,032
<b>Köhnəlmə və dəyərsizləşmə üzrə zərərlər</b>		
1 yanvar 2020-ci il tarixinə qəliq	-	-
İl ərzində aktivdən istifadə hüququ üzrə köhnəlmə xərci	(84,440)	(84,440)
<b>31 dekabr 2020-ci il tarixinə qəliq</b>	(84,440)	(84,440)
İl ərzində aktivdən istifadə hüququ üzrə köhnəlmə xərci	(129,054)	(129,054)
<b>31 dekabr 2021-ci il tarixinə qəliq</b>	(213,494)	(213,494)
<b>31 dekabr 2021-ci il tarixinə qəliq dəyəri</b>	229,538	229,538
<b>31 dekabr 2020-ci il tarixinə qəliq dəyəri</b>	358,592	358,592

İlin əvvəli və ilin sonuna icarə öhdəlikləri məbləğinin maliyyələşdirmə fəaliyyətində müvafiq nağd və nağdsız dəyişikliklərlə uyğunlaşdırılması aşağıdakı göstərilir:

	İcarə öhdəlikləri
<b>1 yanvar 2020-ci il tarixinə balans dəyəri</b>	
Əlavələr	443,032
İcarə öhdəlikləri üzrə hesablanan maliyyə xərci	8,088
İcarə öhdəlikləri üzrə hesablanan maliyyə xərcin ödənilməsi	(8,088)
İcarə öhdəlikləri üzrə əsas məbləğin ödənilməsi	(79,212)
<b>31 dekabr 2020-ci il tarixinə balans dəyəri</b>	363,820
İcarə öhdəlikləri üzrə hesablanan maliyyə xərci	8,923
İcarə öhdəlikləri üzrə hesablanan maliyyə xərcin ödənilməsi	(8,923)
İcarə öhdəlikləri üzrə əsas məbləğin ödənilməsi	(124,877)
<b>31 dekabr 2021-ci il tarixinə balans dəyəri</b>	238,943

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

**31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

31 dekabr 2021-ci il tarixinə gələcək minimum icarə ödənişləri:

	1 il ərzində	1 ildən çox	Cəmi
Minimum gələcək icarə ödənişləri	133,755	111,545	245,300
Maliyyə xərcləri	(5,010)	(1,347)	(6,357)
<b>Xalis dəyər</b>	<b>128,745</b>	<b>110,198</b>	<b>238,943</b>

31 dekabr 2020-ci il tarixinə gələcək minimum icarə ödənişləri:

	1 il ərzində	1 ildən çox	Cəmi
Minimum gələcək icarə ödənişləri	133,800	245,300	379,100
Maliyyə xərcləri	(8,923)	(6,357)	(15,280)
<b>Xalis dəyər</b>	<b>124,877</b>	<b>238,943</b>	<b>363,820</b>

Tanınmış icarə öhdəlikləri ödəniş müddəti üzrə aşağıdakı kimi təsnif edilir:

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Qısamüddətli hissə	128,745	124,877
Uzunmüddətli hissə	110,198	238,943
<b>Cəmi icarə öhdəlikləri</b>	<b>238,943</b>	<b>363,820</b>

## 19. MALİYYƏ İCARƏSİ ÜZRƏ ALINACAQ VƏSAİTLƏR

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Maliyyə icarəsi üzrə gözlənilən ödənişlər (ilkin müqavilə üzrə) Çıxılsın – maliyyə icarəsi üzrə ödənilmiş gələcək dövrün gəlirləri	227,608,241 (5,743,716)	82,955,203 (2,032,135)
Çıxılsın – maliyyə icarəsi üzrə ödəniləcək gələcək dövrün gəlirləri	(81,341,944)	(29,580,151)
<b>Cəmi maliyyə icarəsi üzrə gözlənilən vəsaitlər</b>	<b>140,522,581</b>	<b>51,342,917</b>

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Maliyyə icarəsi üzrə gözlənilən vəsaitlər	140,510,127	51,340,317
Maliyyə icarəsi üzrə gecikmiş cari ödənişlər	12,454	2,600
<b>Cəmi maliyyə icarəsi üzrə alınacaq vəsaitlər</b>	<b>140,522,581</b>	<b>51,342,917</b>

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Maliyyə icarəsi üzrə alınacaq vəsaitlər GKZ qiymətləndirilməsi üzrə Mərhələ 1-ə daxil edilir.

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Qısamüddətli hissə	6,408,691	3,456,685
Uzunmüddətli hissə	<u>134,113,890</u>	<u>47,886,232</u>
<b>Cəmi maliyyə icarəsi üzrə alınacaq vəsaitlər</b>	<b><u>140,522,581</u></b>	<b><u>51,342,917</u></b>

## 20. SATMAQ ÖHDƏLİYİ İLƏ KIRAYƏ ÜÇÜN YAŞAYIŞ SAHƏLƏRİ FONDU

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Yaşayış sahələri üzrə ödənişlər	108,645,471	22,946,731
Satmaq öhdəliyi ilə kiraya üçün təmirli yaşayış sahələri	<u>144,705,242</u>	<u>220,688,716</u>
<b>Cəmi satmaq öhdəliyi ilə kiraya üçün yaşayış sahələri fondu</b>	<b><u>253,350,713</u></b>	<b><u>243,635,447</u></b>

Fond 31 dekabr 2021-ci il tarixinə Satmaq öhdəliyi ilə kiraya üçün yaşayış sahələri fondunun qalıqlarının xalis realizə edilə bilən dəyər qiymətləndirməsini həyata keçirməmişdir. Rəhbərlik qeyd olunan yaşayış sahələrinin alışının hesabat tarixinə yaxın dövr ərzində bazar qiymətlərinə uyğun həyata keçirildiyini nəzərə alaraq, hazırkı qalıqların xalis realizə edilə bilən dəyərdən yüksək olmadığını hesab edir.

## 21. DİGƏR AKTİVLƏR

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il	(yenidən təqdim edilmiş*)
Sahibkarlar tərəfindən AZN ilə alınan kreditlərə verilmiş zəmanətlərə görə alınacaq komissiya	122,178	243,504	
Hökumət Ödəniş Portalından və "ASAN ödəniş" sistemindən ipoteka kreditləri üzrə alınacaq vəsaitlər	247,407	302,883	
Hökumət Ödəniş Portalından maliyyə icarəsi üzrə alınacaq vəsaitlər	13,972	10,244	
Digər maliyyə aktivləri	<u>156,647</u>	<u>157,478</u>	
<b>Cəmi digər maliyyə aktivləri</b>	<b><u>540,204</u></b>	<b><u>714,109</u></b>	
Digər xidmətlərə görə qabaqcadan ödənişlər	171,197	209,364	
Digər debitor borcları	<u>13,972</u>	<u>16,159</u>	
<b>Cəmi digər qeyri-maliyyə aktivləri</b>	<b><u>185,169</u></b>	<b><u>225,523</u></b>	
<b>Cəmi digər aktivlər</b>	<b><u>725,373</u></b>	<b><u>939,632</u></b>	

31 dekabr 2021-ci il tarixinə Fondun dəyərsizləşmiş və ya vaxtı keçmiş digər aktiv qalıqları mövcud olmamışdır (2020: mövcud olmamışdır).

Digər qeyri-maliyyə aktiv qalıqları faiz gəliri qazanmayan aktivlərdən ibarətdir. Digər aktivlərin arasında fərqlər, xarici valyuta və lиквидlik risklərinin təhlili 29 sayılı Qeyddə açıqlanmışdır.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

## 22. BURAXILMIŞ QİYMƏTLİ KAĞIZLAR

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Buraxılmış istiqrazlar	1,071,069,834	931,373,011
Hesablanmış faizlər	9,690,554	7,014,270
	<u>1,080,760,388</u>	<u>938,387,281</u>

31 dekabr 2021-ci il tarixinə Fondun tə davül müddəti 10-27 il arasında olan 1,325,000 (2020: 1,045,000) ədəd dövriyyədə olan yerləşdirilmiş istiqrazi mövcud olmuşdur.

31 dekabr 2021-ci il tarixinə Fondun hər birinin nominal dəyəri 1,000 AZN və illik faiz dərəcəsi 3% və 3.25% olan cəmi 1,535,000 ədəd istiqrazları dövlət qeydiyyatına alınmışdır (2020: 1,255,000 ədəd).

Fond il ərzində nominalı hissə-hissə ödənilən istiqrazlar üzrə 77,681,830 AZN (2020: 43,028,333 AZN) məbləğində ödəniş etmişdir. Fond 62,664,679 AZN (2020: 308,006 AZN) məbləğində istiqrazlarını geri alış etmişdir. Fondun 31 dekabr 2021-ci il tarixinə vaxtı keçmiş maliyyə öhdəliyi mövcud olmamışdır (2020: mövcud olmamışdır).

## 23. SAHİBKARLAR TƏRƏFİNDƏN MANATLA ALINAN KREDİTLƏRƏ HESABLANMIŞ FAİZLƏRƏ GÖRƏ SUBSİDİYA VERİLMƏSİ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ VƏSAIT

Fond Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən AZN ilə alınan kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi qaydası”na uyğun olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı qeyri-neft sektorunda fəaliyyət göstərən rezident sahibkarların müvəkkil banklardan AZN ilə aldıqları və həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən AZN ilə alınan kreditlərə təminat verilməsi qaydası”na uyğun olaraq Fondun təminat (zəmanət) verdiyi kreditlər üzrə ödənilməli olan faizlərin bir hissəsinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsini təmin edir.

31 dekabr 2021-ci il tarixinə Fond toplam olaraq 21,057,661 AZN (31 dekabr 2020-ci il tarixinə: 8,200,355 AZN), o cümlədən 2021-ci il ərzində 12,857,306 AZN (2020-ci ərzində: 6,065,993 AZN) faiz subsidiyası ödənilmişdir. 31 dekabr 2021-ci il tarixinə faiz subsidiyaları üzrə nəzərdə tutulmuş vəsaitin qalığı 14,638,789 AZN (31 dekabr 2020-ci il tarixinə: 10,991,072 AZN) təşkil edir.

## 24. GƏLƏCƏK DÖVRÜN GƏLİRLƏRİ

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il (yenidən təqdim edilmiş)
Sahibkarlar tərəfindən AZN ilə alınan kreditlərə verilmiş zəmanətlərə görə birdəfəlik komissiya	251,273	370,992
Zəmanətli ipoteka kreditlərinə görə zəmanət haqqı	677,762	262,850
Cəmi gələcək dövrün gəlirləri	<u>929,035</u>	<u>633,842</u>

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

## 25. DİGƏR ÖHDƏLİKLƏR

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Müvakkil banklarla hesablaşmalar üzrə öhdəliklər	1,467,420	2,561,757
Sahibkarlar tərəfindən AZN ilə alınan kreditlərə verilmiş zəmanətlər üzrə ehtiyat	1,014,552	-
Faiz subsidiyası üzrə öhdəliklər	803,551	808,573
Xidmətlər üzrə öhdəliklər	113,808	40,386
Hökumət Ödəniş Portalı üzrə öhdəliklər	24,257	19,093
<b>Cəmi digər maliyyə öhdəlikləri</b>	<b>3,423,588</b>	<b>3,429,809</b>
Sosial vergilər üzrə öhdəliklər	345,835	285,944
ƏDV üzrə öhdəliklər	14,376	13,354
İşçilərə məzuniyyət üzrə hesablanmış öhdəliklər	10,550	4,911
Digər qeyri-maliyyə öhdəliklər	82,400	19,001
<b>Cəmi digər qeyri-maliyyə öhdəlikləri</b>	<b>453,161</b>	<b>323,210</b>
<b>Cəmi digər öhdəliklər</b>	<b>3,876,749</b>	<b>3,753,019</b>

## 26. NİZAMNAMƏ KAPİTALI VƏ DÖVLƏT BÜDCƏSİNDƏN AYIRMALAR

Fondun nizamnamə kapitalı 100% dövlətə məxsusdur və dövlət Fondun məqsədlərini həyata keçirməsi üçün zəruri hallarda nizamnamə kapitalına əlavələr edir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli 1327 nömrəli Fərmani ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu nizamnamə kapitalı 637,000,000 AZN-dən 798,000,000 AZN-dək artırılmışdır. Nizamnamə kapitalının 798,000,000 AZN-ə çatdırılması Azərbaycan Respublikasının 2021-ci il üçün dövlət bütçəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün nəzərdə tutulmuş və Fonda ayrılmış 71,000,000 AZN hesabına və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 04 aprel tarixli 135s nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına əsasən güzəştli ipoteka kreditləri üçün ayrılmış 90,000,000 AZN hesabına artırılmışdır.

## 27. KAPİTAL EHTİYATLARI

Fondun nizamnaməsinin 5.4.2. və 6.6 maddələrinə əsasən İdarə Heyəti nizamnamə kapitalında dəyişikliklər edilməsi və mənfəət və zərərinin bölüşdürülməsi məqsədi ilə Himayəçilik Şurasına təkliflər verir. Fond Himayəçilik Şurasının qərarına əsasən əvvəlki illərin bölüşdürülməmiş mənfəətindən mütəmadi olaraq kapital ehtiyatlarına transferlər edir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

## 28. SEQMENTLƏR ÜZRƏ TƏHLİL

Nizamnaməsinə əsasən Fondun əsas fəaliyyəti Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan AZN ilə aldiqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verilməsindən ibarətdir.

Müşterilərdən daxil olan bütün gəlirlər Azərbaycan Respublikası rezidentləri ilə bağlıdır. Bütün aktivlər Azərbaycan Respublikasında yerləşir.

## 29. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ, KORPORATİV İDARƏETMƏ VƏ DAXİLİ NƏZARƏT

### Korporativ idarəetmə sistemləri

Fond Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2005-ci il tarixli 299 nömrəli Fermanı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu kimi yaradılmış, 22 dekabr 2005-ci il tarixli 339 nömrəli Fermanla “Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasname” təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli 661 nömrəli Fermanına əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

2005-2015-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduun ali idarəetmə orqanı ARMB-nin İdarə Heyəti olmuşdur. Cəmiyyət yaradıldıqdan sonra isə Nizamnaməyə əsasən idarəetmə orqanları Səhmdarların ümumi yığıncağı, Müşahidə Şurası və İdarə Heyəti müəyyən edilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fermanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılmışdır.

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Himayəçilik Şurası, Fondun fəaliyyətinə cari rəhbərliyi icra orqanı olan İdarə Heyəti vasitəsilə həyata keçirir.

31 dekabr 2021-ci il tarixinə Fondun İdarə Heyətinin sədri cənab Fəxri Xanhüseyn oğlu Kazimovdur.

### Daxili nəzarət siyasəti və prosedurları

İdarə Heyətinin sədri Fondun əməliyyatlarının həcmində və xarakterinə uyğun olan daxili nəzarət sistemlərinin işlənilib hazırlanması, icrası və saxlanmasına görə məsuliyyət daşıyır. Daxili nəzarət sistemlərinin məqsədi aşağıdakılardır:

- Risklərin düzgün və hərtərəfli qiymətləndirilməsi və idarə olunması;
- Düzgün Rəhbərlik, mühəsibatlıq və maliyyə hesabati funksiyaları, o cümlədən əməliyyatların düzgün təsdiqi, emalı və qeydə alınması;
- Mühəsibatlıq qeydlərinin, Rəhbərlik məlumatının, normativ hesabatların tamlığı, dəqiqliyi və vaxtında hazırlanması;

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXINDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

- İnformasiya texnologiyaları sistemlerinin etibarlılığı, məlumatlar və sistemlərin bütövlüyü və mühafizəsi;
- Saxtakar və ya qeyri-qanuni hərəkətlərin, o cümlədən aktivlərin mənimsənilməsinin qarşısının alınması.

### Qanun və qaydaların tələblərinə uyğunluq

Rəhbərlik risklərin aşkarlanması və qiymətləndirilməsi, nəzarət sistemlərinin yaradılması və onların səmərəliliyinin yoxlanılmasına görə məsuliyyət daşıyır. Rəhbərlik Fondu daxili nəzarət sistemlərinin səmərəliliyinə nəzarət edir və mütəmədi olaraq əlavə nəzarət sistemləri tətbiq edir, yaxud zəruri hesab olunduqda, mövcud nəzarət sistemlərinə düzəlişlər edir.

Fond, səmərəli əməliyyatları və müvafiq hüquqi və normativ tələblərlə uyğunluğu, o cümlədən aşağıdakıları təmin etmək məqsədilə standartlar, siyasetlər və prosedurlar sistemi işləyib hazırlamışdır:

- vəzifələrin düzgün bölünməsi, o cümlədən əməliyyatların müstəqil təsdiqi tələbləri;
- əməliyyatların qeydə alınması, üzləşdirilməsi və onlara nəzarət tələbləri;
- normativ və digər hüquqi tələblərə uyğunluq;
- nəzarət sistemləri və prosedurların sənədləşdirilməsi;
- qarşıya çıxan əməliyyat risklərinin mütəmədi qiymətləndirilməsi, müəyyən edilmiş riskləri aradan qaldırmaq üçün nəzarət sistemləri və prosedurlarının adekvatlıq tələbləri;
- əməliyyat zərərləri üzrə hesabat tələbləri və təklif olunan bərpa planı;
- şərtilik planlarının işlənib hazırlanması;
- təlim və peşəkar inkişaf;
- etika və biznes standartları və;
- risklərin azaldılması, o cümlədən səmərəli olduqda, sıgorta.

Ölçüsündən və mürəkkəbliyindən asılı olaraq, əməliyyatların təsdiqi üçün tələblər iyerarxiyası mövcuddur.

Daxili audit xidmətinin əsas funksiyaları aşağıdakılardan ibarətdir:

- Fondu, onun, idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Fondu daxili qaydalarına uyğunluğunu yoxlamaq;
- Fondu maliyyə-təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədilə bütün sahələrdə aparılan əməliyyatların mütəmədi auditini həyata keçirmək;
- daxili audit yoxlamalarının nticələri haqqında, habelə ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması üçün təkliflər barədə İdarə Heyətinə məlumat vermək;
- “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda və Fondu Nizamnaməsində nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirmək.

Fondu maliyyə-təsərrüfat fəaliyyətinin auditü Himayəçilik Şurasının və ya İdarə Heyəti sədrinin qərarı ilə həyata keçirilir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

31 dekabr 2021-ci il tarixinə Fondun daxili nəzarət sistemi aşağıdakı şəxslərdən ibarətdir:

- Himayəçilik Şurasının üzvləri;
- İdarə Heyəti;
- İdarə Heyətinin sədri.

Fondun risklərinin idarə edilməsi və daxili nəzarət sistemləri, o cümlədən daxili audit funksiyası ilə bağlı tələbləri “Daxili Audit haqqında” Azərbaycan Respublikasının Qanunu və Fondun Nizamnaməsi ilə müəyyən olunur və daxili nəzarət sistemləri əməliyyatların həcmi, xarakteri və mürəkkəbliyinə müvafiqdir.

### Risklərin idarə edilməsi siyasətləri və prosedurları

Risklərin idarə edilməsi Fond üçün mühüm əhəmiyyət kəsb edir və Fondun əməliyyatlarının əsas elementidir. Fondun qarşılaşdığı əksər risklər bazar, kredit və likvidlik riskləri ilə əlaqəli risklərdir. Risklərin idarə edilməsi siyasətləri Fondun qarşılaşlığı riskləri müəyyən, təhlil və idarə etmək, müvafiq risk məhdudiyyətləri və nəzarətini təşkil etmək, davamlı olaraq riskin səviyyəsinə nəzarət etmək və məhdudiyyətlərə əməl etmək məqsədi daşıyır. Risklərin idarə edilməsi siyasətləri və prosedurları bazar şərtlərində, təklif edilən mehsul və xidmətlərdə, inkişaf etməkdə olan ən yaxşı təcrübədə baş verən dəyişiklikləri əks etdirmək üçün mütəmadi olaraq nəzərdən keçirilir.

Həm xarici, həm daxili risk amilləri təşkilatın bütün səviyyələrində və sahələrində müəyyən edilib idarə olunur və tənzimlənir. Risk amillərinin tam spektrinin və cari risklərin tənzimlənməsi prosedurlarının təminat səviyyəsinin müəyyən edilməsinə xüsusi diqqət yetirilir. Kredit və bazar risklərinin standart təhlili ilə yanaşı, risk və gəlirlilik göstəricilərinin münasib nisbətinin əldə edilməsi məqsədilə Aktiv-Passivlərin və Risklərin İdarə Edilməsi Komitəsi (APRİEK) aktiv-passivlərin və risklərin idarə edilməsinə dair qərarların verilməsi üçün aidiyyəti struktur bölmələri ilə dövri görüşləri keçirməklə və Fondun fəaliyyət istiqamətləri üzrə ekspert rəylərini əldə etməklə maliyyə və qeyri-maliyyə risklərinin, kapital mövqeyinin və likvid portfelin keyfiyyətinin monitorinqini aparır.

### Bazar riski

Bazar riski maliyyə alətinin ədalətli dəyərinin və ya gələcək pul vəsaitlərinin hərəkətlərinin bazar qiymətlərində baş verən dəyişikliklər səbəbindən tərəddüd edəcəyi riskdir. Bazar riski xarici valyuta riskindən, faiz dərəcəsi riskindən və sair qiymət risklərdən ibarətdir. Bazar riski bazar şəraitlərində ümumi və spesifik xarakterli dəyişikliklərin və bazar qiymətlərinin dəyişkənlik səviyyəsində dəyişikliklərin təsirinə faiz dərəcələrində, xarici valyutada və qiyməti kağızlarda açıq mövqelərlə əlaqədar yaranır.

Bazar risklərinin idarə edilməsi müəyyən parametrlər çərçivəsində bazar risklərinin idarə edilməsi və tənzimlənməsi və eyni zamanda, gəlirliliyin risklərə nisbətinin optimallaşdırılması məqsədilə xidmət edir.

Fond bazar riskini faiz dərəcəsi riski və vaxtından əvvəl ödəniş riskini idarə etməklə tənzimləyir.

### Faiz dərəcəsi riski

Faiz dərəcəsi riski maliyyə alətinin ədalətli dəyərində və ya gələcək pul vəsaitlərinin hərəkətinə bazar faiz dərəcələrində dəyişikliklər nəticəsində dəyişəcəyi riskdir. Bazar faiz dərəcələrinin səviyyələrində dəyişikliklər Fondun maliyyə vəziyyətinə və pul vəsaitlərinin axınına təsir edir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

**31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)**

*(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)*

---

Fondun gəlirliliyi bu cür faiz dəyişiklikləri nəticəsində yüksələ bilər, lakin, eyni zamanda, gözlənilmeyən dəyişikliklər baş verdikdə azala yaxud itkilərə gətirib çıxara bilər.

Fondun aktiv-passivlərin və risklərin idarə edilməsi strategiyasına əsasən, faiz dərəcəsi riskinin idarə edilməsi məqsədilə aşağıdakı tədbirlər görülür:

- Faiz dərəcələrinin dəyişməsinin ödəmə müddətlərinə görə təhlili;
- Kreditlərin orta ödəniş dövrü nəzərə alınaraq, istiqrazların emissiya parametrlərinin müəyyən edilməsi;
- Faiz dərəcəsi riskinin ssenari təhlillərinin təkmilləşdirilməsi;
- Faiz dərəcəsi riski üzrə hesabatlılıq sisteminin işlənib hazırlanması.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

**31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azerbaycan manatı ilə təqdim edilir)

Faiz dərəcəsi riski əsasən faiz dərəcələrinin dəyişməsinin ödəmə müddətlərinin monitorinqi vasitəsilə idarə edilir. Əsas maliyyə alətlərinin faiz dərəcələrinin dəyişməsinin ödəmə müddətlərinə görə təhlili aşağıdakı kimidir:

	1 aydan az	1-3 ay	3-12 ay	1-5 il	5 ildən çox	Faiz qazanmayan maddələr	Qahq dəyəri
<b>31 dekabr 2021-ci il</b>							
<b>MALİYYƏ AKTİVLƏRİ:</b>							
Pul vəsaitləri və onların ekvivalentləri	-	-	-	-	-	22,743,539	22,743,539
Banklarda yerləşdirilmiş depozitlər	29,364,833	-	15,414,236	-	-	-	44,779,069
Amortizasiya olunmuş dəyərdə borc alətləri	1,109,769	839,301	28,547,398	89,247,316	-	-	119,743,784
İpoteka kreditləri	25,938,498	38,709,966	98,288,219	300,249,008	946,660,011	-	1,409,845,702
Maliyyə icarəsi üzrə alınacaq vəsaitlər	545,478	1,066,017	4,797,196	25,585,015	108,528,875	-	140,522,581
Diger maliyyə aktivləri	-	-	-	-	-	540,204	540,204
Cəmi aktivlər	<b>56,958,578</b>	<b>40,615,284</b>	<b>147,047,049</b>	<b>415,081,339</b>	<b>1,055,188,886</b>	<b>23,283,743</b>	<b>1,738,174,879</b>
<b>MALİYYƏ ÖHDƏLİKLƏRİ:</b>							
Buraxılmış qiymətli kağızlar	40,791,334	25,120,062	64,699,183	368,427,115	581,722,694	-	1,080,760,388
Faiz subsidiyaları üzrə nəzərdə tutulmuş vəsait	-	-	-	-	-	14,638,789	14,638,789
İcarə öhdəlikləri	10,622	21,230	96,893	110,198	-	-	238,943
Diger maliyyə öhdəlikləri	-	-	-	-	-	3,423,588	3,423,588
Cəmi öhdəliklər	<b>40,801,956</b>	<b>25,141,292</b>	<b>64,796,076</b>	<b>368,537,313</b>	<b>581,722,694</b>	<b>18,062,377</b>	<b>1,099,061,708</b>
<b>31 dekabr 2020-ci il</b>	<b>16,156,622</b>	<b>15,473,992</b>	<b>82,250,973</b>	<b>46,544,026</b>	<b>473,466,192</b>	<b>5,221,366</b>	<b>639,113,171</b>
<b>31 dekabr 2020-ci il</b>							
<b>MALİYYƏ AKTİVLƏRİ:</b>							
Pul vəsaitləri və onların ekvivalentləri	-	-	-	-	-	176,502,989	176,502,989
Banklarda yerləşdirilmiş depozitlər	22,642,264	-	19,900,000	-	-	-	42,542,264
Amortizasiya olunmuş dəyərdə borc alətləri	2,020,537	20,822,116	48,532,567	39,074,517	-	-	110,449,737
İpoteka kreditləri	30,845,506	50,744,954	90,601,916	237,514,979	728,051,370	-	1,137,758,725
Maliyyə icarəsi üzrə alınacaq vəsaitlər	286,858	576,325	2,593,502	13,831,999	34,054,233	-	51,342,917
Diger maliyyə aktivləri	-	-	-	-	-	714,109	714,109
Cəmi aktivlər	<b>55,795,165</b>	<b>72,143,395</b>	<b>161,627,985</b>	<b>290,421,495</b>	<b>762,105,603</b>	<b>177,217,098</b>	<b>1,519,310,741</b>
<b>MALİYYƏ ÖHDƏLİKLƏRİ:</b>							
Buraxılmış qiymətli kağızlar	12,858,445	19,776,985	35,124,402	398,358,644	472,268,805	-	938,387,281
Faiz subsidiyaları üzrə nəzərdə tutulmuş vəsait	-	-	-	-	-	10,991,072	10,991,072
İcarə öhdəlikləri	10,333	20,597	93,947	238,943	-	-	363,820
Diger maliyyə öhdəlikləri	-	-	-	-	-	3,429,809	3,429,809
Cəmi öhdəliklər	<b>12,868,778</b>	<b>19,797,582</b>	<b>35,218,349</b>	<b>398,597,587</b>	<b>472,268,805</b>	<b>14,420,881</b>	<b>953,171,982</b>
	<b>42,926,387</b>	<b>52,345,813</b>	<b>126,409,636</b>	<b>(108,176,092)</b>	<b>289,836,798</b>	<b>162,796,217</b>	<b>566,138,759</b>

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNĐƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

### Orta ölçülü effektiv faiz dərəcələri

Aşağıdakı cədvəldə 31 dekabr 2021-ci il və 31 dekabr 2020-ci il tarixlərinə faiz qazanan aktivlər və öhdəliklər üzrə orta ölçülü effektiv faiz dərəcələri təqdim olunur. Bu faiz dərəcələri gəlirlilik səviyyələrinin həmin aktivlərin və öhdəliklərin ödəniş müddətinə nisbətinin təxminidir.

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Orta ölçülü effektiv faiz dərəcələri, %	Orta ölçülü effektiv faiz dərəcələri, %	
<b>Faiz qazanan aktivlər</b>		
Banklarda yerləşdirilmiş depozitlər	5.05	5.04
Amortizasiya olunmuş dəyərdə borc alətləri	8.09	8.77
İpoteka kreditləri	3.19	3.52
- <i>İlkin maliyyələşdirilmiş ipoteka kreditləri</i>	3.54	4.18
- <i>Yenidən maliyyələşdirilmiş ipoteka kreditləri</i>	2.83	2.85
Faiz ödənilən öhdəliklər		
Buraxılmış qiymətli kağızlar	2.79	3.03

### Faiz dərəcəsinin həssaslığının təhlili

Faiz dərəcələri arasında fərqlərin təhlilinə əsaslanan faiz riskinin idarə edilməsi maliyyə aktivlərinin və öhdəliklərinin həssaslığının monitorinqinin aparılması ilə həyata keçirilir. Gəlirlilik əyrisinin 100 bazis punktu (bp) simmetrik qaydada azalıb və ya artdığı halda faiz dərəcələrinə həssas olan maliyyə aktiv və öhdəliklərinin aşağıdakı cədvəldə 31 dekabr 2021-ci il və 31 dekabr 2020-ci il tarixlərinə vəziyyəti eks olunmuşdur:

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
100 bp həcmində paralel azalma	(6,391,132)	(4,053,747)
100 bp həcmində paralel artma	6,391,132	4,053,747

### Vaxtından əvvəl ödəniş riski

Adı fəaliyyəti ərzində Fond vaxtından əvvəl ödəniş riskinə məruzdur. Vaxtından əvvəl ödəniş risklərinin idarə edilməsində görülən ilkin tədbirlər bunlardır:

- aktiv-passivlərin və risklərin idarə edilməsi üzrə baza program modelinin yaradılması;
- vaxtından əvvəl ödəniş riski üzrə limitlərin və yol verilə bilən göstəricilərin hazırlanması və nəzarətin həyata keçirilməsi;
- vaxtından əvvəl ödəniş riski üzrə ssenari təhlillərinin aparılması üçün baza program modelindən istifadə;
- aktiv və öhdəliklər üzrə pul axınlarını tarazlamaq məqsədilə əsas məbləğin ödənişi təminata bağlı olan ipoteka istiqrazlarının emissiyası.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

---

### Xarici valyuta riski

Valyuta riski valyuta məzənnələrinin dəyişkənliyi nəticəsində yaranır. Fondu bütün əməliyyatlarının yalnız milli valyutada aparılması ilə əlaqədar, Fond birbaşa olaraq valyuta riskinə məruz qalmır. Hal-hazırda Fond tərəfindən xarici valyutada maliyyə vəsaitlərinin cəlb edilməsi planlaşdırılmışdır.

#### a. Kredit riski

Kredit riski müştəri və ya maliyyə alıcı üzrə tərəf müqabili müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Fondu maliyyə zərərinə məruz qalacağı riskidir. Fondu maliyyə vəsaitlərinin səmərəli idarəetməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nın fəaliyyəti istiqamətləri üzrə limitlərin müəyyənləşdirilməsi qaydaları mövcuddur.

İpoteka kreditlərinin verilməsi üçün müvəkkil banklara ayrılan limitlərin səviyyəsi aşağıdakılardan nəzərə alınmaqla müəyyən olunur:

- Fondu maliyyə vəsaitlərini cəlb etmə imkanları və dövlət bütçəsindən ayrılan vəsaitin həcmi;
- Bir müvəkkil bank üçün müəyyən olunan limitin həcmi ümumi limit məbləğinin 20%-dən çox olmamalı;
- Güzəştli ipoteka kreditləri üzrə bir müvəkkil bank üçün müəyyən olunmuş limit güzəştli kreditlər üzrə dövlət bütçəsindən bu məqsədlə ayrılan, habelə dövlət zəmanətli istiqrazların emissiyasından əldə olunan vəsaitin bu məqsədlərə yönəldilən hissəsinin 20%-dən çox olmamalı;
- Bir müvəkkil bank üçün təqvim ili üzrə müəyyən olunan limit məbləğinin müvafiq məcmu öhdəlik məbləği ilə toplam həcmi Fondu aktivlərinin 15%-dən çox ola bilməz.

İpoteka krediti ərizələri müvəkkil banklar tərəfindən qəbul edilir və kreditlərin verilməsinə dair müvafiq qərar müvəkkil bank tərəfindən qəbul olunur. İpoteka kreditləri verildikdən sonra, müvəkkil bank Fonda güzəştli ipoteka kreditlərinin ilkin maliyyələşdirilməsi üçün mütləq qaydada, adı ipoteka kreditlərinin ilkin maliyyələşdirilməsi üçün isə könüllü qaydada müraciət etməlidir. İkinci mərhələdə müvəkkil bank bütün vacib sənədlər paketini toplayaraq yenidən maliyyələşmə üçün Fonda təqdim edir. Yenidən maliyyələşmə ilə bağlı qərarlar Fondu Kredit Komitəsi tərəfindən qəbul olunur.

Fond davamlı olaraq fərdi kredit risklərinin idarəetməsinə nəzarət edir və müntəzəm olaraq müvəkkil bankların və borcalanların ödəniş qabiliyyətini yenidən qiymətləndirir. Bu nəzarət ən son maliyyə hesabatı və borcalan tərəfindən təqdim edilmiş və ya Fondu əldə etdiyi digər məlumatlara əsaslanır.

Fərdi borcalan təhlilindən başqa, kredit portfeli kredit konsentrasiyası və bazar risklərinə dair qiymətləndirilir.

Kredit riskinə maksimum məruz olan məbləğ, ümumən, maliyyə vəziyyəti haqqında hesabatda eks olunan maliyyə aktivlərinin və balansdankənar şərti öhdəliyin qalıq dəyərində eks olunur. Potensial kredit riskini azaltmaq məqsədilə aktivlərin və öhdəliklərin məbləğlərinin xalis göstərilməsi hallarına əhəmiyyətli dərəcədə rast gəlinmir.

Fond tərəfindən sahibkarlıq kreditlərinə verilən zəmanətləri üzrə borcalanın kredit reytinqi Fondu kredit reytinqi modeli əsasında müəyyən olunur. Kredit reytinqi modeli üzrə əldə edilmiş reytinq nəticələri yüksək riskli, orta riskli və aşağı riskli olmaqla üç risk kateqoriyası üzrə təsnifləşdirilir. Kredit reytinqi modeli formalasdırıllarkən borcalanın kredit hesabatı, habelə borcalanın ödəmə qabiliyyətini xarakterizə edən digər kəmiyyət və keyfiyyət göstəriciləri nəzərə alınır. Borcalanın kredit reytinqinin hesablanmasında kredit təminatı nəzərə alınır. Fond tərəfindən tətbiq edilən kredit reytinqi modelinin parametrlərini (kəmiyyət və keyfiyyət göstəricilərini, onların hədlərini və xüsusi çəkilərini və s.) Fondu İdarə Heyəti müəyyən edir. Kredit reytinqi modelinin etibarlılığı ən azı ildə bir dəfə yenidən qiymətləndirilir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Sahibkarların müvəkkil bankdan AZN ilə aldıqları kreditlərə verilmiş zəmanətlər üzrə kredit riskinin idarə edilməsi, kredit reytinqinin tətbiqi ilə yanaşı aşağıdakılardır da əhatə edir:

- İl ərzində kreditlər üzrə veriləcək zəmanətlərin maksimal həcminin müəyyən olunması;
  - Müvəkkil banklar üzrə veriləcək zəmanətlərin həcmində dair limitlərin müəyyən olunması;
  - Təminatın qiymətləndirilməsi:
1. Fondda təminatın qiymətləndirilməsi, rəsmiləşdirilməsi, sığortalanması, şərtlərinin dəyişdirilməsi və təminat üzrə tələb hüququnun həyata keçirilməsi prosedurları mövcuddur.
  - Kreditlərin restrukturizasiyası:
    1. Kreditin restrukturizasiyası müvəkkil bankın müraciəti əsasında Fondu səlahiyyətli orqanının qərarı ilə həyata keçirilir. Restukturizasiya yalnız ödəmə qabiliyyəti olan borcalanlara tətbiq edilir;

Stress-testlərin keçirilməsi:

1. Fond özünün maliyyə dayanıqlılığına təsir edə biləcək halların qabaqcadan müəyyən edilməsi və qarşısının alınması məqsədilə ilə 2 (iki) dəfə stress-testlər keçirir.

Hesabat tarixində maliyyə aktivlərindən kredit riskinə maksimum məruz qalan qalıqlar aşağıdakı kimidir:

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
<b>MALİYYƏ AKTİVLƏRİ</b>		
Banklarda yerləşdirilmiş depozitlər	44,779,069	42,542,264
Amortizasiya olunmuş dəyərdə borc alətləri	119,743,784	110,449,737
Maliyyə icarəsi üzrə alınacaq vəsaitlər	140,522,581	51,342,917
İpoteka kreditləri	<u>1,409,845,702</u>	<u>1,137,758,725</u>
<b>Cəmi maksimal risk</b>	<b><u>1,714,891,136</u></b>	<b><u>1,342,093,643</u></b>

İpoteka kreditləri üzrə öhdəliklərin icrasının təminatı qismində ipoteka krediti vasitəsilə alınan daşınmaz əmlak ipoteka ilə yüklü edilir və həmin kredit üzrə kreditor-ipoteka saxlayanın tələb hüquqları ipoteka kağızı ilə rəsmiləşdirilir. Həmin ipoteka kağızı üzrə tələb hüquqları Fondu girovu hesab edilir. Əmlakın dəyərinin məbləği borc alınan zaman qiymətləndirilən girov dəyərinə əsaslanır. Eyni zamanda “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydasi”na müvafiq olaraq borcalan kredit üzrə ödənişi 90 gün gecikdirdikdə Fondda ipoteka kağızı üzrə tələb hüququnun müvəkkil banka geri qaytarılması üçün əsanır.

İpoteka kreditləri üzrə kredit riski konsentrasiyasının təhlili 16-cı Qeyddə verilmişdir.

31 dekabr 2021-ci il tarixinə əsasən Fondu kredit riski ümumi kredit riski məbləğinin 10%-dən artıq olan debitor borcu yoxdur (2020-ci il: yoxdur).

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azerbaycan manatı ilə təqdim edilir)

### Likvidlik riski

Likvidlik riski Fondu nağd pul yaxud digər maliyyə aktivini ödəməklə maliyyə öhdəliklərini yerinə yetirə bilməkdə üzərindəyi problemlərlə əlaqəli riskdir. Likvidlik riski birbaşa olaraq Fondu öz öhdəliklərini vaxtında icra etmək, məqbul qiymət ilə vaxtında vəsaitləri cəlb etmək məqsədilə likvid ehtiyatları lazımi həcmde toplamaq qabiliyyəti ilə bağlıdır. Likvidlik riski ilə bağlı Fond dövlət təsisatı olması, maliyyə fəaliyyətinin nəticələri, emissiya etdiyi istiqrazlara investorların maraq səviyyəsi, bu sahədə mövcud qanunvericilik, qiymətli kağızlar bazarda borc istiqrazları emissiya edən anoloji qurumlarla rəqabət kimi mühüm amillər də nəzərə alır.

Likvidlik riski aktivlərin və öhdəliklərin ödəniş tarixləri uyğun gəlmədiyi hallarda baş verir. Aktiv və öhdəliklərin ödəniş tarixlərinin və faiz dərəcələrinin uyğunluğu və (ya) nəzarət olunan uyğunsuzluğu likvidliyin idarə edilməsində müüm rol oynayır.

Likvidliyin idarə edilməsində Fondu əsas məqsədi öhdəliklərin vaxtında icra edilməsi üçün müvafiq likvid maliyyə vəsaitlərinin mövcudluğunu təmin etməkdir.

Riskin idarə edilməsi çərçivəsində görülən ilkin tədbirlər:

- Vaxtından əvvəl ödəniş riskinin baza program modelinin işləniləbilə hazırlanması;
- Öhdəliklərin vaxtında yerinə yetirilməsi məqsədilə Fond tərəfindən tələb olunan həcmde müəyyənləşdirilmiş normativlərə əsasən likvid portfelin formalasdırılması;
- Likvidlik və aktiv-passivlərin uyğunsuzluğu üzrə sənari təhlillərin aparılması məqsədilə baza program modelindən istifadə edilməsi.

Xəzinədarlıq departamenti tərəfindən normal və sərt bazar şərtləri əsasında müvafiq sənari olaraq təhlillər aparılır. Normal bazar şərtlərinə əsaslanan likvidlik hesabatları dövri olaraq Rəhbərliyə təqdim olunur. İdarə Heyəti tərəfindən "Likvid Portfelin İdarə Edilməsi Siyasəti" təsdiq olunur və bu Siyasetə uyğun olaraq təkliflər Aktiv Passiv və Risklərin İdarəedilməsi Komitəsi tərəfindən qəbul olunur. Qəbul edilmiş təkliflərin icrası və nəzarət isə Xəzinədarlıq departamenti tərəfindən həyata keçirilir.

Aşağıdakı cədvəllər müqavilə şərtlərinə əsasən ən tez ödəniş tarixinə uyğun olaraq maliyyə aktivləri və öhdəlikləri üzrə diskontlaşdırılmamış pul dövriyyələrini göstərir.

Maliyyə öhdəliklərinin 31 dekabr 2021-ci il tarixinə ödəmə müddətlərinə görə təhlili aşağıdakı kimidir:

	Tələb olunanadək və 1 aydan az	1 aydan 3 ayadək	3 aydan 12 ayadək	1 ildən çox	Cəmi məxaric	Qahq dəyəri
<b>Qeyri-derivativ</b>						
Buraxılmış qiymətli kağızlar	43,466,326	30,360,046	88,647,029	1,203,037,091	1,365,510,492	1,080,760,388
Faiz subsidiyaları üzrə nəzərdə tutulmuş vəsait	1,301,847	2,143,036	11,193,906	-	14,638,789	14,638,789
İcarə öhdəlikləri	11,150	22,300	100,305	111,545	245,300	238,943
Digər maliyyə öhdəlikləri	3,423,588	-	-	-	3,423,588	3,423,588
<b>Cəmi öhdəliklər</b>	<b>48,202,911</b>	<b>32,525,382</b>	<b>99,941,240</b>	<b>1,203,148,636</b>	<b>1,383,818,169</b>	<b>1,099,061,708</b>

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Maliyyə öhdəliklərinin 31 dekabr 2020-ci il tarixinə ödəmə müddətinə görə təhlili aşağıdakı kimidir:

	Tələb olunanadək və 1 aydan az	1 aydan 3 ayadək	3 aydan 12 ayadək	1 ildən çox	Cəmi məxaric	Qalıq dəyəri
<b>Qeyri-derivativ</b>						
Buraxılmış qiymətlə kağızlar	12,858,445	19,776,985	65,285,426	1,214,689,908	1,312,610,764	938,387,281
Faiz subsidiyaları üzrə nəzərdə tutulmuş vəsait	1,118,702	2,121,300	7,751,070	-	10,991,072	10,991,072
İcarə öhdəlikləri	11,150	22,300	100,350	245,300	379,100	363,820
Digər maliyyə öhdəlikləri	3,429,809	-	-	-	3,429,809	3,429,809
<b>Cəmi öhdəliklər</b>	<b>17,418,106</b>	<b>21,920,585</b>	<b>73,136,846</b>	<b>1,214,935,208</b>	<b>1,327,410,745</b>	<b>953,171,982</b>

Növbəti səhifədəki cədvəllər maliyyə vəziyyəti haqqında hesabatda eks olunan maliyyə aktivləri və öhdəliklərinin gözlənilən ödəniş tarixinə əsasən təhlilini təqdim edir.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Aşağıdakı cədvəl maliyyə vəziyyəti haqqında hesabatda eks olunan maliyyə aktivləri və öhdəliklərinin 31 dekabr 2021-ci il tarixinə gözlənilən ödəniş tarixinə əsasən təhlilini təqdim edir:

	Tələb olunanadək və 1 aydan az	1 aydan 3 ayadək	3 aydan 12 ayadək	1 ildən 5 ilədək	5 ildən çox	Ödəniş müddəti olmayan	Vaxtı keçmiş	Cəmi
<b>Qeyri-derivativ aktivlər</b>								
Pul vəsaitləri və onların ekvivalentləri	22,743,539	-	-	-	-	-	-	22,743,539
Banklarda yerləşdirilmiş depozitlər	29,364,833	-	15,414,236	-	-	-	-	44,779,069
Amortizasiya olunmuş dəyərdə borc alətləri	1,109,769	839,301	28,547,398	89,247,316	-	-	-	119,743,784
İpoteka kreditləri	20,179,042	38,709,966	98,288,219	300,249,008	946,660,011	-	5,759,456	1,409,845,702
Maliyyə icarəsi üzrə alınacaq vəsaitlər	533,024	1,066,017	4,797,196	25,585,015	108,528,875	-	12,454	140,522,581
Digər aktivlər	540,204	-	-	-	-	-	-	540,204
<b>Cəmi aktivlər</b>	<b>74,470,411</b>	<b>40,615,284</b>	<b>147,047,049</b>	<b>415,081,339</b>	<b>1,055,188,886</b>	<b>-</b>	<b>5,771,910</b>	<b>1,738,174,879</b>
<b>Qeyri-derivativ öhdəliklər</b>								
Buraxılmış qiymətli kağızlar	40,791,334	25,120,062	64,699,183	368,427,115	581,722,694	-	-	1,080,760,388
Faiz subsidiyaları üzrə nəzərdə tutulmuş vəsait	859,305	2,483,786	5,156,909	6,138,789	-	-	-	14,638,789
İcarə öhdəlikləri	10,622	21,230	96,893	110,198	-	-	-	238,943
Digər maliyyə öhdəlikləri	3,423,588	-	-	-	-	-	-	3,423,588
<b>Cəmi öhdəliklər</b>	<b>45,084,849</b>	<b>27,625,078</b>	<b>69,952,985</b>	<b>374,676,102</b>	<b>581,722,694</b>	<b>-</b>	<b>5,771,910</b>	<b>1,099,061,708</b>
<b>Xalis likvidlik çatışmazlığı</b>	<b>29,385,562</b>	<b>12,990,206</b>	<b>77,094,064</b>	<b>40,405,237</b>	<b>473,466,192</b>	<b>-</b>	<b>5,771,910</b>	<b>639,113,171</b>
<b>Məcmu likvidlik çatışmazlığı</b>	<b>29,385,562</b>	<b>42,375,768</b>	<b>119,469,832</b>	<b>159,875,069</b>	<b>633,341,261</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Aşağıdakı cədvəl maliyyə vəziyyəti haqqında hesabatda əks olunan maliyyə aktivləri və öhdəliklərinin 31 dekabr 2020-ci il tarixinə gözlənilen ödəniş tarixinə əsasən təhlilini təqdim edir:

	Tələb olunanadək və 1 aydan az	1 aydan 3 ayadək	3 aydan 12 ayadək	1 ildən 5 ilədək	5 ildən çox	Ödəniş müddəti olmayan	Vaxtı keçmiş	Cəmi
<b>Qeyri-derivativ aktivlər</b>								
Pul vəsaitləri və onların ekvivalentləri	176,502,989	-	-	-	-	-	-	176,502,989
Banklarda yerləşdirilmiş depozitlər	22,642,264	-	19,900,000	-	-	-	-	42,542,264
Amortizasiya olunmuş dəyərdə borc alətləri	2,020,537	20,822,116	48,532,567	39,074,517	-	-	-	110,449,737
İpoteka kreditləri	17,628,391	50,744,954	90,601,916	237,514,979	728,051,370	-	13,217,115	1,137,758,725
Maliyyə icarəsi üzrə alınacaq vəsaitlər	284,258	576,325	2,593,502	13,831,999	34,054,233	-	2,600	51,342,917
Digər aktivlər	714,109	-	-	-	-	-	-	714,109
<b>Cəmi aktivlər</b>	<b>219,792,548</b>	<b>72,143,395</b>	<b>161,627,985</b>	<b>290,421,495</b>	<b>762,105,603</b>	<b>-</b>	<b>13,219,715</b>	<b>1,519,310,741</b>
<b>Qeyri-derivativ öhdəliklər</b>								
Buraxılmış qiymətli kağızlar	12,858,445	19,776,985	35,124,402	398,358,644	472,268,805	-	-	938,387,281
Faiz subsidiyaları üzrə nəzərdə tutulmuş vəsait	1,118,702	2,121,300	7,751,070	-	-	-	-	10,991,072
İcarə öhdəlikləri	10,333	20,597	93,947	238,943	-	-	-	363,820
Digər maliyyə öhdəlikləri	3,429,809	-	-	-	-	-	-	3,429,809
<b>Cəmi öhdəliklər</b>	<b>17,417,289</b>	<b>21,918,882</b>	<b>42,969,419</b>	<b>398,597,587</b>	<b>472,268,805</b>	<b>-</b>	<b>-</b>	<b>953,171,982</b>
<b>Xalis likvidlik çatışmazlığı</b>	<b>202,375,259</b>	<b>50,224,513</b>	<b>118,658,566</b>	<b>(108,176,092)</b>	<b>289,836,798</b>	<b>-</b>	<b>13,219,715</b>	<b>566,138,759</b>
<b>Məcmu likvidlik çatışmazlığı</b>	<b>202,375,259</b>	<b>252,599,772</b>	<b>371,258,338</b>	<b>263,082,246</b>	<b>552,919,044</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

**31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

### Risklərin azaldılması üçün digər alətlər

Fondun İdarə Heyəti kredit, likvidlik, bazar, əməliyyat risklərinin və fəaliyyətindən irəli gələn digər risklərin tənzimlənməsi üçün risklərin idarə edilməsi alətlərini müəyyən edir.

## 30. ŞƏRTİ ÖHDƏLİKLƏR, TƏƏHHÜDLƏR VƏ ƏMƏLİYYAT RİSKLƏRİ

### İpoteka kreditlərinə verilmiş zəmanətlər

31 dekabr 2021-ci və 2020-ci illər ərzində müvafiq olaraq 13,935,465 AZN və 6,737,366 AZN məbləğində Fondun zəmanəti ilə verilmiş adı və güzəştli ipoteka kreditlər üzrə şərti öhdəliklərə görə Fond tərəfindən ehtiyatlar yaradılmamışdır.

### Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi

31 dekabr 2021-ci il tarixinə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərمانı ilə təsdiq edilmiş Qaydaya əsasən Fond tərəfindən sahibkarlara ümumi kredit məbləği 262,633,000 AZN olan 372 kredit üzrə toplam 151,587,000 AZN məbləğində zəmanət verilmişdir (2020: 230,220,000 AZN olan 298 kredit üzrə toplam 138,413,900 AZN).

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Verilmiş zəmanətlər	83,606,306	86,627,148
Sahibkarlara verilən kreditlərə bağlı zəmanətlər üzrə ehtiyat	(1,014,553)	-
<b>Cəmi</b>	<b>82,591,753</b>	<b>86,627,148</b>

31 dekabr 2021-ci il tarixinə 9 sayılı MHBS əsasında GKZ üzrə ehtiyatların bölgüsü aşağıdakı cədvəldə təqdim edilir:

	2021-ci il		
	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3
Vaxtı keçməmiş və dəyərsizləşməmiş	565,469	260,814	188,270
<b>Cəmi</b>	<b>565,469</b>	<b>260,814</b>	<b>188,270</b>
			1,014,553
<b>Cəmi</b>	<b>565,469</b>	<b>260,814</b>	<b>188,270</b>
			1,014,553

### Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi

Fond dövlət tərəfindən ona əvəzsiz ayrılmış vəsait hesabına zəmanət verdiyi kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinə subsidyiya verilməsini təmin edir. 31 dekabr 2021-ci il tarixinədək Fond tərəfindən sahibkarların müvəkkil banklardan manatla aldığıları 372 kredit üzrə hesablanmış faizlərin bir hissəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada subsidyiya ödənilməsinə razılıq verilmişdir. Subsidiyanın ödənilməsinə dair məsələləri tənzimləyən Qaydanın tələblərinə müvafiq olaraq subsidyiya 8% və 10% dərəcəsində ödənilir. Bu kreditlər üzrə kreditin müddəti ərzində ödənilməli toplam məbləğ 35,429,447 AZN (2020:30,660,899 AZN) təşkil edir. Subsidiya dövlət bütçesində ayrılan vəsait hesabına ödənildiyindən, Fond tərəfindən bu məbləğdə şərti öhdəlik yaradılmamışdır.

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

**31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

## 31. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

### Nəzarət əlaqələri

Fondun fəaliyyətinə ümumi nəzarəti Himayəçilik Şurası həyata keçirir.

### Rəhbərlik ilə əməliyyatlar

31 dekabr 2021-ci il və 31 dekabr 2020-ci il tarixlərində tamamlanan illər ərzində insan resursları üzrə xərclərə daxil olan cəmi mükafatlandırma aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
Rəhbər işçilərin əmək haqqı və əmək haqqına bərabər tutulan ödənişlər	237,916	212,625

### Dövlətlə əlaqəli müəssisələrlə əməliyyatlar

Fond dövlətə məxsusdur və fəaliyyəti zamanı müxtəlif dövlət orqanları və dövlətə məxsus hüquqi şəxslər ilə əlaqədə olur. Dövlət tərəfindən idarə olunan şirkətlərə əhəmiyyətli əməliyyatlara yenidən və ilkin maliyyələşdirilmiş ipoteka kreditləri, faiz gelirləri, Bakı Fond Birjasının listinqində olan və Milli Depozit Mərkəzinin reyestrində saxlanılan dövriyyədə olan buraxılmış qiymətli kağızların xidmətindən yaranan haqq və komissiya xərcləri aiddir.

### Digər əlaqəli tərəflərlə əməliyyatlar

Digər əlaqəli tərəflər dövlət tərəfindən nəzarət olunan və dövlət payı olan müəssisələr aiddir. 31 dekabr 2021-ci il və 31 dekabr 2020-ci il tarixlərinə digər əlaqəli tərəflərlə qalıqlar və orta faiz dərəcələri, 31 dekabr 2021-ci il və 31 dekabr 2020-ci il tarixində tamamlanan illər üzrə dövlət təsisatlı müəssisələrlə əməliyyatlardan yaranan gəlir və ya zərər məbləğləri aşağıdakı kimi olmuşdur:

	Azərbaycan hökuməti		Azərbaycan hökuməti	
	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
	AZN	Orta faiz dərəcəsi, %	AZN	Orta faiz dərəcəsi, %
<b>Maliyyə vəziyyəti haqqında hesabat</b>				
<b>AKTİVLƏR</b>				
Pul vəsaitləri və onların ekvivalentləri	22,743,539		176,502,989	
Amortizasiya olunmuş dəyərdə borc alətləri	119,743,784	8.09	110,449,737	8.77
<b>ÖHDƏLİKLƏR</b>				
Buraxılmış qiymətli kağızlar	344,521,658	2.79	380,351,070	3.03
<b>MƏNFIƏT (ZƏRƏR)</b>				
Faiz gelirləri	15,226,563		10,236,365	
Faiz xərcləri	(10,744,459)		(6,425,217)	
Haqq və komissiya xərcləri	<u>(985,070)</u>		<u>(1,006,838)</u>	

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azerbaycan manatı ilə təqdim edilir)

31 dekabr 2021-ci il tarixinə Fondun digər əlaqəli tərəfləri olan maliyyə zəmanətinə malik və nəzarət zərfi dövlətə məxsus müvəkkil bankların borcalanlarına (fiziki şəxslərə) əsas məbləği 190,884,832 AZN (2020: 124,057,436 AZN) olan ipoteka krediti maliyyələşdirmişdir. İl ərzində bu kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat 652,656 AZN (2020: 619,564 AZN) təşkil etmişdir. 2021-ci ildə həmin kreditlər üzrə tanınan faiz gəlirləri və dəyərsizləşmə zərərləri müvafiq olaraq 2,457,797 AZN və 33,092 AZN-ə (2020: 2,457,797 AZN və 142,774 AZN) bərabər olmuşdur.

Əlaqəli tərəflərlə əməliyyatların nəticəsi olan qalıqların əksəriyyəti 1 ildən 10 ilə kimidir.

## 32. MALİYYƏ AKTİVLƏRİ VƏ ÖHDƏLİKLƏRİ: ƏDALƏTLİ DƏYƏR VƏ MÜHASİBAT TƏSNİFATLARI

### Mühasibatlı təsnifatı və ədalətli dəyər

Aşağıdakı cədvəldə 31 dekabr 2021-ci il tarixinə maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin qalıqları və ədalətli dəyərləri haqqında məlumat təqdim olunur:

	Amortizasiya olunmuş dəyər	Ümumi qalıq dəyəri	Ədalətli dəyər
Pul vəsaitləri və onların ekvivalentləri	22,743,539	22,743,539	22,743,539
Banklarda yerləşdirilmiş depozitlər	44,779,069	44,779,069	44,779,069
Amortizasiya olunmuş dəyərdə borc alətləri	119,743,784	119,743,784	116,497,946
İpoteka kreditləri	1,409,845,702	1,409,845,702	1,403,259,753
Maliyyə icarəsi üzrə alınacaq vəsaitlər	140,522,581	140,522,581	138,999,968
	<u>1,737,634,675</u>	<u>1,737,634,675</u>	<u>1,726,280,275</u>
Buraxılmış qiymətli kağızlar	1,080,760,388	1,080,760,388	1,080,683,364
Faiz subsidiyaları üzrə nəzərdə tutulmuş vəsait	14,638,789	14,638,789	14,638,789
İcarə öhdəlikləri	238,943	238,943	238,943
Digər maliyyə öhdəlikləri	3,423,588	3,423,588	3,423,588
	<u>1,099,061,708</u>	<u>1,099,061,708</u>	<u>1,098,984,684</u>

Aşağıdakı cədvəldə 31 dekabr 2020-ci il tarixinə maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin qalıq məbləğləri və ədalətli dəyərləri haqqında məlumat təqdim olunur:

	Amortizasiya olunmuş dəyər	Ümumi qalıq dəyəri	Ədalətli dəyər
Pul vəsaitləri və onların ekvivalentləri	176,502,989	176,502,989	176,502,989
Banklarda yerləşdirilmiş depozitlər	42,542,264	42,542,264	42,542,264
Amortizasiya olunmuş dəyərdə borc alətləri	110,449,737	110,449,737	105,445,415
İpoteka kreditləri	1,137,758,725	1,137,758,725	1,136,477,627
Maliyyə icarəsi üzrə alınacaq vəsaitlər	51,342,917	51,342,917	52,812,950
	<u>1,518,596,632</u>	<u>1,518,596,632</u>	<u>1,513,781,245</u>
Buraxılmış qiymətli kağızlar	938,387,281	938,387,281	935,958,488
Faiz subsidiyaları üzrə nəzərdə tutulmuş vəsait	10,991,072	10,991,072	10,991,072
İcarə öhdəlikləri	363,820	363,820	363,820
Digər maliyyə öhdəlikləri	3,429,809	3,429,809	3,429,809
	<u>953,171,982</u>	<u>953,171,982</u>	<u>950,743,189</u>

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Ədalətli dəyər hesablamaları qiymətləndirmə tarixində bazar iştirakçıları arasında adi əməliyyatda aktivləri satmaq üçün əldə olunacaq və ya öhdəliyi ötürmək üçün ödəniləcək qiyməti təxmini hesablaması üçün həyata keçirilir. Bununla belə, qeyri-müəyyənliklər və subyektiv mülahizədən istifadə şəraitində ədalətli dəyər aktivlərin dərhal satışı və ya öhdəliklərin ötürülməsi zamanı satılıq bilən kimi şərh olunmamalıdır.

Fəal bazarda ticarət olunan maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərləri kotirovka olunan bazar qiymətlərinə və ya diler qiymət təkliflərinə əsaslanır. Bütün digər maliyyə alətləri üçün Fond digər qiymətləndirmə üsullarından istifadə etməklə ədalətli dəyərləri müəyyən edir.

Qiymətləndirmə üsullarının məqsədi qiymətləndirmə tarixində bazar iştirakçıları arasında adi əməliyyatda aktivləri satmaq üçün əldə olunacaq və ya öhdəliyi ötürmək üçün ödəniləcək qiyməti əks etdirən ədalətli dəyərin müəyyənləşdirilməsidir.

Daha mürekkeb alətlər üçün Fond xüsusi qiymətləndirmə modellərindən istifadə edir. Bu modellərə bəzi və ya bütün mühüm əlavələr bazarda müşahidə olunmaya bilər və bazar qiymətləri və dərəcələrində törəyə bilər və ya mülahizələr əsasında qiymətləndirilə bilər. Mühüm müşahidə olunmayan əlavələrin aid olduğu alət nümunələrinə fəal bazarın mövcud olmadığı müəyyən kreditlər və qiymətli kağızlar, müəyyən birjadan kənar bazarın törəmə alətləri və sekyuritizasiyalarda iştirak faizi daxildir.

Fond müşahidə olunan bazar məlumatından istifadə edən və Rəhbərliyin az mülahizəsi və qiymətləndirməsini tələb edən faiz dərəcəsi və valyuta mübadiləsi kimi ümumi və daha sadə maliyyə alətlərinin ədalətli dəyərinin müəyyənləşdirilməsində geniş şəkildə tanınmış qiymətləndirmə modellərindən istifadə edir.

Müşahidə olunan qiymətlər və modellər əsasən siyahıya daxil edilmiş borclar və kapital qiymətli kağızlar, mübadilə olunan ticari törəmə alətləri və faiz dərəcəsi mübadiləsi kimi sadə birjadan kənar bazarın törəmə alətləri üçün bazarda mövcud olur.

Maliyyə alətlərinin ədalətli dəyərinin hesablanmasında Rəhbərlik aşağıdakı mülahizələrdən istifadə edir:

- Yenidən maliyyələşdirilən adı ipoteka kreditlərinin diskontlaşdırılması üçün 4% diskont dərəcəsi;
- Yenidən maliyyələşdirilən güzəştli ipoteka kreditləri üçün diskont dərəcəsi olaraq hazırda tətbiq olunan kredit faiz dərəceləri;
- Amortizasiya olunmuş dəyərdə borc alətləri və ipoteka qiymətli kağızlarının ədalətli dəyərinin müəyyənləşdirilməsində kotirovka olunan bazar qiymətlərindən istifadə olunur.

## Ədalətli dəyər iyerarxiyası

Fond ölçmələrin aparılmasında istifadə olunan əlavələrin mühümlüyünü əks etdirən aşağıdakı ədalətli dəyər iyerarxiyasından istifadə etməklə ədalətli dəyərləri ölçür:

- Səviyyə 1: eyni alətlər üçün fəal bazarda kotirovka olunan bazar qiymətləri (tənzimlənməmiş);
- Səviyyə 2: birbaşa (yəni qiymətlər kimi), ya da bilavasitə (yəni qiymətlərdən törəyən) müşahidə oluna bilən, Səviyyə 1-ə daxil edilmiş kotirovka olunan qiymətdən başqa digər əlavələr. Bu kateqoriyaya aşağıdakılardan istifadə olunmaqla qiymətləndirilmiş alətlər daxildir: oxşar alətlər üçün fəal bazarlarda kotirovka olunan bazar qiymətləri; fəldən aşağı hesab olunan bazarlarda oxşar alətlər üçün kotirovka olunan qiymətlər; yaxud bütün mühüm əlavələrin birbaşa və ya bilavasitə bazar məlumatlarından müşahidə oluna bildiyi digər qiymətləndirmə üsulları;

# AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

## MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

- Səviyyə 3: əlavələr müşahidə oluna bilmir. Bu kateqoriyaya qiymətləndirmə üsulunun müşahidə oluna bilən məlumatla əsaslanmadığı əlavələrdən ibarət olduğu və müşahidə oluna bilməyən əlavələrin bu alətin qiymətləndirilməsində mühüm təsirə malik olduğu bütün alətlər daxildir. Bu kateqoriyaya oxşar alətlər üçün kotirovka olunan qiymətlər əsasında qiymətləndirilən alətlər daxildir və bu zaman alətlər arasında fərqi eks etdirmək üçün mühüm müşahidə olunmayan tənzimləmələr və ya mülahizələr tələb olunur. 31 dekabr 2021-ci il və 31 dekabr 2020-ci il tarixlərinə maliyyə vəziyyəti haqqında hesabatda tanınan ədalətli dəyərində ölçülən maliyyə aləti olmayıdır.

Aşağıdakı cədvəl 31 dekabr 2021-ci il tarixinə ədalətli dəyərində ölçülməyen maliyyə alətlərinin ədalətli dəyərini bu cür dəyərin təsnifləşdirildiyi ədalətli dəyər iyerarxiyasındaki səviyyə əsasında təhlil edir:

	Səviyyə 1	Səviyyə 2	Səviyyə 3	Cəmi ədalətli dəyər	Cəmi qalıq dəyəri
<b>AKTİVLƏR</b>					
Pul vəsaitləri və onların ekvivalentləri	22,743,539	-	-	22,743,539	22,743,539
Banklarda yerləşdirilmiş depozitlər	-	44,779,069	-	44,779,069	44,779,069
Amortizasiya olunmuş dəyərdə borc alətləri	116,497,946	-	-	116,497,946	119,743,784
İpoteka kreditləri	-	1,403,259,753	-	1,403,259,753	1,409,845,702
Maliyyə icarəsi üzrə alınacaq vəsaitlər	-	138,999,968	-	138,999,968	140,522,581
	<b><u>139,241,485</u></b>	<b><u>1,587,038,790</u></b>	<b><u>-</u></b>	<b><u>1,726,280,275</u></b>	<b><u>1,737,634,675</u></b>

## ÖHDƏLİKLƏR

Buraxılmış qiymətli kağızlar	1,080,683,364	-	-	1,080,683,364	1,080,760,388
Faiz subsidiyaları üzrə nəzərdə tutulmuş vəsait	-	-	14,638,789	14,638,789	14,638,789
İcarə öhdəlikləri	-	-	238,943	238,943	238,943
Digər maliyyə öhdəlikləri	-	-	3,423,588	3,423,588	3,423,588
	<b><u>1,080,683,364</u></b>	<b><u>-</u></b>	<b><u>18,301,320</u></b>	<b><u>1,098,984,684</u></b>	<b><u>1,099,061,708</u></b>

Aşağıdakı cədvəl 31 dekabr 2020-ci il tarixinə ədalətli dəyərində ölçülməyen maliyyə alətlərinin ədalətli dəyərini hər bir bu cür dəyərin təsnifləşdirildiyi ədalətli dəyər iyerarxiyasındaki səviyyə əsasında təhlil edir:

	Səviyyə 1	Səviyyə 2	Səviyyə 3	Cəmi ədalətli dəyər	Cəmi qalıq dəyəri
<b>AKTİVLƏR</b>					
Pul vəsaitləri və onların ekvivalentləri	176,502,989	-	-	176,502,989	176,502,989
Banklarda yerləşdirilmiş depozitlər	-	42,542,264	-	42,542,264	42,542,264
Amortizasiya olunmuş dəyərdə borc alətləri	105,445,415	-	-	105,445,415	110,449,737
İpoteka kreditləri	-	1,136,477,627	-	1,136,477,627	1,137,758,725
Maliyyə icarəsi üzrə alınacaq vəsaitlər	-	52,812,950	-	52,812,950	51,342,917
	<b><u>281,948,404</u></b>	<b><u>1,231,832,841</u></b>	<b><u>-</u></b>	<b><u>1,513,781,245</u></b>	<b><u>1,518,596,632</u></b>

## ÖHDƏLİKLƏR

Buraxılmış qiymətli kağızlar	935,958,488	-	-	935,958,488	938,387,281
Faiz subsidiyaları üzrə nəzərdə tutulmuş vəsait	-	-	10,991,072	10,991,072	10,991,072
İcarə öhdəlikləri	-	-	363,820	363,820	363,820
Digər maliyyə öhdəlikləri	-	-	3,429,809	3,429,809	3,429,809
	<b><u>935,958,488</u></b>	<b><u>-</u></b>	<b><u>14,784,701</u></b>	<b><u>950,743,189</u></b>	<b><u>953,171,982</u></b>

## AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2021-Cİ İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

---

### 33. HESABAT DÖVRÜNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

“Azərbaycan Respublikasının 2022-ci il dövlət bütçəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 dekabr tarixli 1526 nömrəli Fermanına əsasən, Azərbaycan Respublikasının 2022-ci il üçün dövlət bütçəsində güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi məqsədilə Fondun nizamnamə kapitalının artırılması üçün 95,000,000 AZN məbləğində, sahibkarlıq subyektlərinin manatla aldığıları kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün isə 5,000,000 AZN məbləğində olmaqla, toplam olaraq Fonda 100,000,000 AZN məbləğində vəsait ayrılmışdır. Hesabatın imzalanma tarixinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən Fondun hesabına 28,750,000 AZN məbləğində vəsait köçürülmüşdür.

Fondun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 16 yanvar 2012-ci il tarixində dövlət qeydiyyatına alınmış Baza emissiya prospekti üzrə buraxılmış, hər birinin nominal dəyəri 1,000 AZN, illik faiz dərəcəsi 3% olan 30,000 ədəd istiqrazları 24 yanvar 2022-ci il tarixində Fond tərəfindən tam ödənilərək dövriyyədən çıxarılmışdır.

Fondun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən dövlət qeydiyyatına alınmış hər birinin nominal dəyəri 1,000 AZN, illik faiz dərəcəsi 3% olan 90,000 ədəd ipoteka istiqrazları Bakı Fond Birjasının ilkin listinginə daxil edilmiş və yerləşdirilmişdir.

Müvəkkil bankların ləğvetməyə məruz qalması və ya müflis olması hallarında Fondun qarşılaşacağı itkilərin minimallaşdırılması məqsədilə 1 yanvar 2022-ci il tarixindən başlayaraq müvəkkil bankların Fond karşısındaki ilkin maliyyələşdirilmiş kreditlər üzrə öhdəliklərinin vətəndaşlar tərəfindən ipoteka krediti üzrə aparılan ödənişlər hesabına azaldılması mexanizmi qüvvəyə məməişdir. Yeni mexanizmin tətbiq edilməsi üçün Fondun elektron sistemlərində ilkin maliyyələşdirilmiş kreditlər üzrə fərqli hesablaşma mexanizminin tətbiqi, habelə banklara göndərilən ödəniş fayllarında müvafiq müxabirləşmələr üzrə qeydlərin eks olunması təmin edilmişdir.